

RIYAZİYYAT

DƏRSLİK

6



1-ci hissə



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştəqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Layihə



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Layihə

Zaur İsayev
Məhəmməd Kərimov
Günay Hüseynzadə¹
Aqşin Abdullayev

RIYAZİYYAT

6

Ümumi təhsil müəssisələrinin 6-cı sinifləri üçün riyaziyyat fənni üzrə dərslik (1-ci hissə)

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi trm@arti.edu.az və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

KİTABINIZLA TANIŞ OLUN


ilkin yoxlama

Bölmədə öyrədilməsi nəzərdə tutulan materiallarla əlaqəli aşağı siniflərdə öyrənilmiş bilik və bacarıqların təkrarı. Diaqnostik qiymətləndirmə məqsədi üçün istifadə oluna bilər.



Araştırma-müzakirə

Əvvəlki biliklərə əsaslanan tapşırıq və sual-lar təqdim olunur. Suallara cavab verməklə mövzuya dair ilkin biliklər yada salınır. Öyrənmə mərhələlərinə hazırlıq məqsədi daşıyır.



Fikirləş!

ŞƏHİFƏ:
Yeni bilikləri genişləndirmək məqsədi ilə ümumi müzakirə üçün sual və ya tapşırıq.

Bölmənin ilk səhifəsi

Bölmədə öyrədiləcək mövzularla, onların tətbiqi ilə bağlı ilkin təsəvvür formalaşdırılır.



Bu bölümde öyrənəcəksiniz

Bölmədəki mövzular əsasında qazanılacaq bilik və bacarıqlar.

Cəhd edin!

Hər bölmənin əvvəlində bu bölmənin əsas ideyalarının tətbiqinə aid məsələ verilir. Bu məsələni həll etmək vacib deyil. Lakin məsələnin həll strategiyası və tələb olunan biliklər barədə müzakirə təşkil edilir. Bölmənin sonunda bu məsələnin həlli verilir.

Açar sözler

Mövzuda öyrədiləcək
yeni anlayış və sözlər.

Övrənmə

**Yeni mövzu və
anlavısların izahı**

Calisma

Yeni bilikləri möhkəm-ləndirmək üçün nümunəyə əsasən müstəqil yerinə yetirilən çalışmalar.

Riyaziyyat tarixindən

Mövzuya aid riyaziyyat tarixindən maraqlı faktlar.

Yadda saxla!

Xüsusi əhəmiyyət
daşıyan riyazi qaydalar.

Məsələ həlli

Yeni biliklərin tətbiqi və möhkəmləndirilməsi üçün məsələlər.

Diqqət!

Mövzu ilə bağlı mühüm bilik və ya bacarıqlar.

Xülasə

Bölmədə öyrənilən mövzu, anlayış və riyazi terminlər ümumiləşdirilmiş şəkildə anlayışlar xəritəsi vasitəsilə təqdim olunur.

İlkin problemin həlli

Bölmənin ilk səhifəsində "Cəhd edin" hissəsindəki məsələnin həlli müzakirə olunur.

STEAM

Hər bölmənin sonunda kiçik qruplarla və ya fərdi yerinə yetirmək üçün fənlərarası integrasiya xarakterli layihə.

1 Uppgård avslöjade förfalskade positiva siffror om koronaviruset.
a) I var 100-talet var 40 av de dödsofferna posivt.
b) I var 100-talet var 40 av de dödsofferna negativt.
c) I var 100-talet var 40 av de dödsofferna positivt till koronaviruset.
d) I var 100-talet var 40 av de dödsofferna positivt till influensan.

2 Ett antikropp mot coronaviruset förfalskades, gjort att den inte reagerar med viruset.



3 Huvudlinjen är korrekt men





4 **Korona-dubbelt**

5 Utdragningsenhet X visar att 17 varit råd att dölfas att förfalskning inträffat i provet mot coronaviruset.
a) Korrekt
b) Avser en annan patient än patienten?

6 Komma dubbeltvisare Y visar att 17 dölfas att förfalskning inträffat. Talförslaget är korrekt.
a) Dölfasen är korrekt
b) Dölfasen är felaktig
c) Dölfasen är korrekt men inte rätt siffra
d) Dölfasen är felaktig men inte rätt siffra

7 Marmotan är först med att hitta koronaviruset i provet men senare hittar den samma koronaviruset i provet från en annan patient. Detta visar att marmotan har förfalskat provet.
a) Korrekt
b) Felaktigt
c) Det är oklart om marmotan förfalskat provet
d) Det är oklart om marmotan har förfalskat provet men inte förfalskat provet från den andra patienten

8 **Korona-först**

9 **Korona-sista**

Ümumiləşdirici tapşırıqlar

Bölmə üzrə bilikləri yoxlamaq və möhkəmləndirmək üçün məsələ və misallar.

A screenshot of a digital document titled "STEAM-kunstgalerie". The page contains text about the exhibition, including the date (17.06.2017), location (Haus der Bildenden Künste), and a quote from the artist. There are also several small icons representing different themes or subjects.

MÜNDƏRİCAT

1 Natural ədədlər və onlar üzərində əməllər İlkin yoxlama 8 Natural ədədin qüvvəti 9 Sadə və mürəkkəb ədədlər 12 Ən böyük ortaq bölən 16 Ən kiçik ortaq bölünən 20 Xülasə 25 Ümmüniləşdirici tapşırıqlar 26 STEAM. "Kriptoqrafiya" 28	7
2 Nisbət. Tənasüb. Faiz İlkin yoxlama 30 Nisbət 31 Kəmiyyətlərin nisbəti 35 Kəmiyyətin verilən nisbətdə bölünməsi 39 Tənasüb 42 Miqyas 46 Düz mütənasib asılılıq 49 Tərs mütənasib asılılıq 53 Məsələ və misallar 57 Nisbətin faizlə ifadəsi 59 Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi 63 Xülasə 67 Ümmüniləşdirici tapşırıqlar 68 STEAM. "Ekran nisbəti və çöyümlülük" 70	29
3 Tam ədədlər İlkin yoxlama 72 Tam ədədlər 73 Tam ədədlərin müqayisəsi və sıralanması 76 Ədədin mütləq qiyməti 79 Tam ədədlərin toplanması 82 Tam ədədlərin çıxılması 86 Məsələ və misallar 89 Tam ədədlərin vurulması və bölünməsi 91 Tam ədədlər üzərində əməllər 95 Xülasə 99 Ümmüniləşdirici tapşırıqlar 100 STEAM. "Ekstremal temperatur və mütləq sıfır" 102	71
4 Düzbucaqlı koordinat sistemi İlkin yoxlama 104 Düzbucaqlı koordinat sistemi 105 Düzbucaqlı koordinat sistemində məsafə 109 Düzbucaqlı koordinat sistemində simmetriya və yerdəyişmə 113 Xülasə 117 Ümmüniləşdirici tapşırıqlar 118 STEAM. "Pilotsuz avtobuslar" 120	103
Birinci yarımlı üzrə Ümmüniləşdirici tapşırıqlar Sözlük Cavablar	121 125 127

Natural ədədlər və onlar üzərində əməllər


Bu bölmədə öyrənəcəksiniz:

- natural ədədin qüvvətini tapmağı;
- qüvvət daxil olan ədədi ifadənin qiymətini hesablamağı;
- sadə və mürəkkəb ədədləri müəyyən etməyi;
- natural ədədi sadə vuruqlara ayırmağı;
- ƏBOB və ƏKOB-u tapmağı;
- qarşılıqlı sadə ədədləri müəyyən etməyi;
- ƏBOB və ƏKOB-dan istifadə etməklə kəsrlər üzərində hesablamalar aparmağı.

Cəhd edin!

Saatsaz saatın çarx mexanizmini işə salmazdan əvvəl hər çarxin üzərində A, B və C nöqtələrini qeyd etdi. Kiçik çarxin 12, orta çarxin 18, böyük çarxin 24 diş var.


- Böyük və kiçik çarx ən azı neçə dövr etdikdən sonra A və C nöqtələri yenidən ilkin mövqeyinə qayıdır?
- Hər çarx ən azı neçə dövr etdikdən sonra A, B və C nöqtələri yenidən ilkin mövqeyinə qayıdır?



Natural ədədlər, o cümlədən sadə ədədlər həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. Məsələn, məlumatların şifrlnənməsində mürəkkəb ədədlərin sadə vuruqlara ayrılışından istifadə edilir. Bunun üçün əvvəlcə iki sadə ədəd seçilir və onların hasilindən alınan mürəkkəb ədəd məlumatın şifrlnənməsi və deşifrlnənməsi üçün açar kimi təyin olunur. Seçilən sadə ədədlər gizli açar kimi məxfi saxlanılır.

Seçilən sadə ədədlər çox böyük olduqda onların hasilində alınan mürəkkəb ədədin sadə vuruqlarını tapmaq praktik olaraq mümkün deyil. Ona görə də belə alqoritmlər məlumatların qorunması üçün daha etibarlı hesab olunur.

Mühəndislik işləri və tikinti sahəsində optimal ölçüləri müəyyən etmək, əlaqəli istehsal sahələrinin iş qrafiklərini uyğunlaşdırmaq üçün ədədlərin ƏBOB və ƏKOB-dan istifadə etmək xüsusi əhəmiyyət kəsb edir.



Sadə ədədlər spiralı. Bu qrafik təsvir ilk dəfə 1963-cü ildə Amerika riyaziyyatçısı Stanislav Ulam tərəfindən verilmişdir.

İlkin yoxlama

1 Əməlləri yerinə yetirin.

a) $(225 - (15 \cdot 2 + 12) : 7) \cdot 2$

c) $32 + 60 : 2^2 - 7$

b) $(345 + (28 : 4 - 2) \cdot 11) : 16$

d) $56 - (108 : 3^2 + 18)$

e) $(8^3 - 96 : 8) \cdot 2^2 + 2 \cdot 3^3$

f) $(5^3 + 75 : 3) \cdot 3^2 - 5^2 \cdot 2$

2 Ədədin bölgənlərini tapın. Sadə ədədləri müəyyən edin.

a) 7

b) 20

c) 24

d) 31

e) 40

f) 29

3 Ədədin beş bölgənərini tapın.

a) 11

b) 15

c) 14

d) 23


e) 30

f) 40

4 Eyler-Venn diaqramından istifadə etməklə tapın.


a) ƏBOB (40, 50)

40-in bölgənləri 50-nin bölgənləri



b) ƏKOB (20, 30)

20-nin bölgənərləri 30-un bölgənərləri



5 Verilmiş ədədlərin bölgənərləri siyahısını yazın. Bu siyahıdan onların ən kiçik ortaq bölgənərini tapın.

12 və 18

16 və 20

28 və 70

50 və 70

18 və 24

6 Verilmiş ədədlərin bölgənləri siyahısını yazın. Bu siyahıdan onların ən böyük ortaq bölgənərini tapın.

20 və 24

30 və 36

45 və 60

15 və 20

33 və 55

7 Kəsrləri ixtisar edin.

$\frac{12}{16}$

$\frac{15}{25}$

$\frac{12}{27}$

$\frac{24}{36}$

$\frac{14}{49}$

$\frac{16}{24}$

$\frac{28}{42}$

$\frac{30}{42}$

$\frac{34}{51}$

8 Hesablayın.

$\frac{3}{15} + \frac{1}{5}$

$\frac{6}{7} - \frac{2}{14}$

$\frac{3}{8} + 1\frac{1}{4}$

$2\frac{1}{4} - 1\frac{1}{2}$

$\frac{2}{3} + \frac{1}{6} - \frac{1}{2}$

$\frac{5}{8} - \frac{1}{4} - \frac{1}{16}$

$4\frac{1}{5} \cdot \frac{5}{7}$

$3\frac{3}{4} : \frac{3}{4}$

9 Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətlərini tapın.

a) $m = 4; 7; 11$ olduqda m^2

b) $n = 5; 6; 8$ olduqda $n^3 + 1$

c) $k = 2; 3; 4$ olduqda $5^2 + k^3$

10 Sınıfdə 12 oğlan və 18 qız oxuyur. Uşaqlar hər birində eyni sayıda oyunçu olmaqla komandanala rə bölündülər. Hər komanda ya oğlanlardan, ya da qızlardan ibarətdir. Ən azı neçə belə komanda alınır? Hər komandada neçə uşaq olar?

11 İdman malları hazırlayan sexdə atlanma ip hazırlamaq üçün bir top ip alındı. Usta itkiyə yol vermədən topdakı ipi 5 m və ya 6 m uzunluqlu hissələrə bölə bilər. Topda ən azı neçə metr ip var?




1.1. Natural ədədin qüvvəti

Araşdırma-müzakirə

Elxan düzbucaqlı formalı kağız vərəqi iki qatlayıb əmələ gələn hissələrin sayını qeyd etdi. Sonra o, qatlanmış vərəqi yenidən qatlayıb-açıdı və hissələri saydı.

- Elxan vərəqi 2-ci dəfə qatladıqda neçə hissə yarandı?
- Bu qayda ilə vərəqi 5-ci dəfə qatlayanda neçə hissə yaranar?
- Kağızı n -ci dəfə qatlayanda alınan hissələrin sayını uyğun ifadə yazmaqla necə tapmaq olar?



Açar sözlər

- qüvvət
- qüvvətin əsası
- qüvvətin üstü

Öyrənmə Natural ədədin qüvvəti

- Eyni vuruqların hasilinə **qüvvət** deyilir.

$$\underbrace{3 \cdot 3 \cdot 3 \cdot 3 \cdot 3}_\text{3 vuruğu 5 dəfə təkrarlanır} = 3^5$$

Belə oxunur:

- 3 üstü 5
- 3-ün 5-ci **qüvvəti**
(və ya 3-ün 5-ci dərəcədən qüvvəti)

Qüvvətin qiymətinin tapılması **qüvvətə yüksəltmə** əməli adlanır.

3^5 qüvvətini hesablamaq üçün hər biri 3-ə bərabər olan 5 vuruğun hasilini tapmaq lazımdır.

$$3^5 = \underbrace{3 \cdot 3 \cdot 3 \cdot 3 \cdot 3}_\text{5} = 9 \cdot 3 \cdot 3 \cdot 3 = 27 \cdot 3 \cdot 3 = 81 \cdot 3 = 243$$
$$3^5 \neq 3 \cdot 5$$

- Beləliklə, " a ədədinin n -ci qüvvətini" belə yazmaq olar:

$$\underbrace{a \cdot a \cdot \dots \cdot a}_\text{a vuruğu n dəfə təkrarlanır} = a^n$$

yüvvətin üstü
yüvvətin əsası

$$a^n \neq a \cdot n, (n \neq 1)$$

Belə oxunur:

- a üstü n
- a -nın n -ci qüvvəti
(və ya a -nın n -ci dərəcədən qüvvəti)

- İstənilən ədədin 1-ci dərəcədən qüvvəti ədədin özünə bərabərdir. $a^1 = a$



Fikirləş!

1-in istənilən qüvvəti 1-ə bərabərdir: $1^n = 1$. Bunu necə əsaslaşdırmaq olar?

Çalışma

- 1 4^7 qüvvətini hesablamaq üçün uyğun ifadəni müəyyən edin.

$$4 \cdot 7$$

$$7 \cdot 7 \cdot 7 \cdot 7$$

$$4 \cdot 4 \cdot 4 \cdot 4 \cdot 4 \cdot 4 \cdot 4$$

$$47$$

$$4 \cdot 7 \cdot 4 \cdot 7$$

2 Qüvvət şəklində yazın və oxuyun.

a) $4 \cdot 4 \cdot 4$

c) $20 \cdot 20 \cdot 20 \cdot 20$

e) $9 \cdot 9 \cdot 9 \cdot 9 \cdot 9 \cdot 9 \cdot 9$

b) $11 \cdot 11 \cdot 11 \cdot 11$

d) $7 \cdot 7 \cdot 7 \cdot 7 \cdot 7$

f) $6 \cdot 6 \cdot 6 \cdot 6 \cdot 6 \cdot 6 \cdot 6 \cdot 6$

3 Hesablayın.

a) 4^4

b) 5^4

c) 4^5

d) 30^4

e) 12^2

f) 11^3

g) 20^3

4 Cədvəli tamamlayın.

n	1	2	3	4	5	6	7	8	9	10
2^n										
3^n										

5 Boş xanaya uyğun ədədi müəyyən edin.

NÜMUNƏ $16 = 2^{\square}$

Həlli	Açıqlama
$16 = 2 \cdot 2 \cdot 2 \cdot 2 = 2^4$	Hər biri 2-yə bərabər olan vuruqların hasili tapılır. Hasil 16-ya bərabər olduqda vuruqların sayı qüvvətin üstünü göstərir. $2 \cdot 2 = 4$ $4 \cdot 2 = 8$ $8 \cdot 2 = 16$

a) $64 = 2^{\square}$

b) $81 = 3^{\square}$

c) $256 = 4^{\square}$

d) $625 = 5^{\square}$

Öyrənmə Qüvvət daxil olan ifadələrin qiymətinin tapılması

- Natural ədədin qüvvəti daxil olan ifadələrdə mötərizə olmadıqda əvvəlcə qüvvətə yüksəltmə əməli yerinə yetirilir.

$$4 + 2 \cdot 3^5 = 4 + 2 \cdot 243 = 4 + 486 = 490$$

- Ifadələrdə mötərizə olduqda isə əvvəlcə mötərizə daxilindəki əməllər yerinə yetirilir.

$$3^4 \cdot (2^3 + 5) = 3^4 \cdot (8 + 5) = 3^4 \cdot 13 = 81 \cdot 13 = 1053$$

$$2^6 : (3^2 - 7)^4 = 2^6 : (9 - 7)^4 = 2^6 : 2^4 = 64 : 16 = 4$$

6 Ifadənin qiymətini tapın.

a) $3^4 \cdot 5^2$

d) $(3^2)^3$

g) $24 + (2^7 - 2^5) : 3$

j) $7,2 : 2 \cdot (3^2 + 4^2)$

b) $10^3 : 5^2$

e) $(4 + 2^4)^2$

h) $(5^3 + 5^2) \cdot 8 - 4^2$

k) $(1000 : 5^3)^2 : 16 - 0,4$

c) $5^4 + 2^5$

f) $8^3 - 3^4$

i) $(1 + 7^2)^3 : 1000 - 5^2$

l) $(\frac{5}{8} \cdot 4^2 - 3^2)^3$

7 Uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın.

- a) 1 və 3-ün cəminin 4-cü qüvvəti
- b) 5 üstü 3 və 2 üstü 4-ün fərqi
- c) 4-ün 5-ci qüvvətinin 2 ilə hasilisi
- d) 3-ün 5-ci qüvvəti bölünsün 27

8 İfadənin qiymətini tapın.

$$a) \frac{5 \cdot 15}{5^2}$$

$$c) \frac{12}{3^2 - 5}$$

$$e) \frac{5^3 \cdot 2^3}{10^2}$$

$$g) \frac{4 \cdot 5^2}{2^3 \cdot 50} + \frac{1}{2^3}$$

$$b) \frac{3 \cdot 4^2}{6}$$

$$d) \frac{15}{2^3 : 4 + 3}$$

$$f) \frac{3^4 - 1}{5 \cdot 2^3}$$

$$h) \frac{2}{4 : 2 + 2^3} + \frac{4}{5}$$

9 Hesablayın və müqayisə edin.

$$a) 2^4 \text{ və } 3^2$$

$$c) 6^3 \text{ və } 3^5$$

$$e) (2^3)^2 \text{ və } (2^2)^3$$

$$g) (5^2 - 2^4)^2 - \frac{1}{5} \cdot 5^2 \text{ və } 4^3 + 3^2$$

$$b) 5^2 \text{ və } 3^3$$

$$d) 7^3 \text{ və } 3^6$$

$$f) 5^3 - 3^2 \text{ və } 3^3 + (2^2)^2$$

$$h) (4^2 - 1)^2 - \frac{(11-1)^2}{1+2^2} \text{ və } 9,6 : 8 \cdot (12^2 + 9^2)$$

Masala həlli


10 Dözbucaklı formasında olan parkın uzunluğu 2^7 metr, eni isə 5^3 metrdir.

- Parkın perimetri neçə kilometrdir?
- Parkın sahəsi neçə hektardır?

11 Samir "Təbrik edirəm! Sabah bu açıqçanı üç dostuna göndər" mətnini yazdı. O, məktuba bayram açıqçası qoşub elektron poçtla 3 dostuna göndərdi.
• Məktubu alanların hər biri xahişi yerinə yetirərsə, 4-cü gün açıqça neçə nəfərə çatar?
• 4 gün ərzində açıqça cəmi neçə nəfərə çatar?



12 Hüceyrənin iki hüceyrəyə bölünməsi prosesi mitoz adlanır. İkiyə bölünən hüceyrələr inkişaf edərək müəyyən müddət-dən sonra hər biri yenidən iki hüceyrəyə bölünür. Mikroskop altında bu prosesi müşahidə etmək üçün "Petri fincanı" adlanan şəffaf qablardan istifadə olunur.
• Təcrübəyə başlayanda fincanda 24 hüceyrə var idi. Hər hüceyrə bir saatda iki hüceyrəyə bölünərsə, bir saatdan sonra fincanda neçə hüceyrə olacaq?
• 3 saatdan sonra fincanda nə qədər hüceyrə olar? Bunu qüvvət daxil olan ifadə yazmaqla necə tapmaq olar?



1.2. Sadə və mürəkkəb ədədlər

Araşdırma-müzakirə



Bir şirniyyatçı 13 şəkərbura bişirdi.

- Bu şəkərburaları hər qutuya bərabər sayda olmaqla necə yiğməq olar?
- Dörd şirniyyatçının hər biri 13 şəkərbura bişirdi. Bütün şəkərburaları hər birində bərabər sayda olmaqla neçə qutuya yiğməq olar? Bunu necə üsulla etmək mümkündür?



Açar sözlər

- sadə ədəd
- mürəkkəb ədəd
- sadə vuruqlara ayrılış
- vuruqlar ağacı

Öyrənmə Sadə və mürəkkəb ədədlər

- Yalnız iki bölgəni (1 və ədədin özü) olan natural ədədə **sadə ədəd** deyilir. İlk on sadə ədəd bunlardır: 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29.

Sadə ədədlər sonsuz saydadır.

- Bölənlərinin sayı ikidən çox olan natural ədədə **mürəkkəb ədəd** deyilir. İlk on mürəkkəb ədəd bunlardır: 4, 6, 8, 9, 10, 12, 14, 15, 16, 18.
- *1 nə sadə, nə də mürəkkəb ədəddir.*



Fikirləş!

2 ədədindən başqa bütün sadə ədədlərin tək ədəd olduğunu necə izah etmək olar?

Çalışma

- 1 Ədədin sadə və ya mürəkkəb ədəd olduğunu müəyyən edin.

NÜMUNƏ a) 31 b) 36 c) 15

Həlli	Açıqlama
a) 31 ədəдинin bölgələri: 1 və 31. Deməli, 31 sadə ədəddir.	31 ədədinin bölgələri təpilir. Yalnız 1-ə və özünə böldüyü üçün 31 sadə ədəddir.
b) 36 ədədi 2-dən fərqli cüt ədəd olduğu üçün mürəkkəb ədəddir.	2-dən fərqli bütün cüt ədədlər mürəkkəb ədədlərdir.
c) 15 ədədinin bölgələri: 1, 3, 5, 15. Deməli, 15 mürəkkəb ədəddir.	15 ədədinin bölgələrinin sayı 2-dən çox olduğu üçün mürəkkəb ədəddir.

11

17

41

43

59

61

73

12

18

34

48

52

66

78



Riyaziyyat tarixindən



EVKLİD
(e.ə. 325–265)

Qədim yunan alimi Evklid isbat etmişdir ki, hər bir sadə ədəddən böyük sadə ədəd var. Başqa sözlə, o, sadə ədədlərin sonsuz sayda olduğunu isbat etmişdir.

Həmin dövrdə yaşamış yunan riyaziyyatçısı Eratosfen (e.ə. 276–194) isə sadə ədədlərin tapılması üçün maraqlı üsul təklif etmişdir. "Eratosfen ələyi" adlanan bu üsula əsasən, əvvəlcə 1-dən müəyyən ədəd qədər bütün natural ədədlər yazılır. 1 nə sadə, nə də mürəkkəb ədəd olduğu üçün üstündən xətt çəkilir. İlk sadə ədədi, yəni 2 ədədini saxlamaqla 2-yə bölünən bütün ədədlərin üstündən xətt çəkilir. Növbəti sadə ədəd, yəni 3 ədədi saxlanır və 3-ə bölünən bütün ədədlərin üstündən xətt çəkilir. Beləliklə, mürəkkəb ədədlərin üstündən xətt çəkildikdən sonra ancaq sadə ədədlər qalır.

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50
51	52	53	54	55	56	57	58	59	60

2 "Eratosfen ələyi"ndən istifadə edərək 100-ə qədər bütün sadə ədədləri tapın.

3 Hər boş xanaya uyğun üç sadə ədədi müəyyən edin.

$$\boxed{\square} < 12 \quad \boxed{\square} < 25 \quad 5 < \boxed{\square} < 17 \quad 11 < \boxed{\square} \leq 23 \quad 8 < \boxed{\square} \leq 19 \quad 31 \leq \boxed{\square} < 50$$

4 Bölünmə əlamətlərindən istifadə etməklə ədədlərin mürəkkəb ədəd olduğunu əsaslandırın.

$$117 \quad 242 \quad 363 \quad 801 \quad 1105 \quad 3441 \quad 9027$$

5 Ədədləri iki sadə ədədin cəmi şəklində yazın.

$$8 = \boxed{\square} + \boxed{\square} \quad 12 = \boxed{\square} + \boxed{\square} \quad 18 = \boxed{\square} + \boxed{\square} \quad 10 = \boxed{\square} + \boxed{\square} \quad 15 = \boxed{\square} + \boxed{\square}$$

6 Ədədləri iki sadə ədədin hasilini şəklində yazın.

$$69 = \boxed{\square} \cdot \boxed{\square} \quad 77 = \boxed{\square} \cdot \boxed{\square} \quad 85 = \boxed{\square} \cdot \boxed{\square} \quad 121 = \boxed{\square} \cdot \boxed{\square} \quad 143 = \boxed{\square} \cdot \boxed{\square}$$

7 Nümunələr göstərməklə fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin.

- a) Hər bir cüt ədəd mürəkkəb ədəddir.
- b) Hər bir tək ədəd sadə ədəddir.
- c) Sadə ədədlərin hasilini mürəkkəb ədəddir.
- d) İki sadə ədədin cəmi mürəkkəb ədəddir.

Öyrənmə Mürəkkəb ədədin sadə vuruqlara ayrılışı

Mürəkkəb ədədi sadə vuruqlara ayırmak bu ədədi sadə ədədlərin hasili şəklində göstərmək deməkdir. *İxtiyari mürəkkəb ədədi sadə vuruqların hasili şəklində göstərmək olar.*


Bunun üçün əvvəlcə verilən ədədin 2-yə bölünüb-bölünmədiyi yoxlanılır. Ədəd 2-yə bölünürsə, bölmə əməli yerinə yetirilir. Alınan qismət 2-yə bölünürsə, bölmə əməli davam etdirilir. Qismət və ya verilən ədəd 2-yə bölünmürsə, növbəti sadə ədədə ($3, 5, 7$ və s.) bölünüb-bölünmədiyi yoxlanılır. Qismət 1 alınana qədər bölmə əməli yerinə yetirilir. Bölmə əməlində iştirak edən bütün bölgələrin hasili verilmiş mürəkkəb ədədin sadə vuruqlara ayrılışıdır.

- Ədədin sadə vuruqlara ayrılmışını şaquli xətt çəkib ayırmaqla və ya vuruqlar ağacı ilə təsvir etmək olar. Məsələn, 48 ədədini sadə vuruqlara belə ayırmaq olar.

Xətlə ayırma

48	2
24	2
12	2
6	2
3	3
1	

Vuruqlar ağacı



48 ədədinin sadə vuruqlara ayrılmışını belədir:

$$48 = 2 \cdot 2 \cdot 2 \cdot 2 \cdot 3$$

48 ədədinin müxtəlif sadə vuruqları 2 və 3 ədədləri olduğu üçün onun sadə vuruqlara ayrılmışını qüvvətdən istifadə etməklə belə yazmaq olar.

$$48 = 2^4 \cdot 3^1$$



Yadda saxla!

Mürəkkəb ədəd sadə vuruqlara bir neçə üsulla ayrıla bilər və bütün hallarda alınan sadə vuruqlar eyni olar.

- 8 Hansı hasil ədədin sadə vuruqlara ayrılışıdır?

a) $2 \cdot 2 \cdot 3 \cdot 3$

c) $2 \cdot 2 \cdot 2 \cdot 3$

e) $2 \cdot 2 \cdot 3 \cdot 10$

g) $2 \cdot 2 \cdot 3 \cdot 3 \cdot 3 \cdot 5 \cdot 7$

b) $2 \cdot 3 \cdot 3 \cdot 6$

d) $2^3 \cdot 3^2 \cdot 5^1$

f) $2 \cdot 3 \cdot 5 \cdot 6^3$

h) $2^1 \cdot 3^2 \cdot 5^3 \cdot 7^1 \cdot 11^1$

- 9 Ədədləri sadə vuruqlara ayırin.

45

54

88

120

140

240

324

420

625

60

75

90

160

225

264

360

500

320

- 10 Ədədin sadə vuruqlara ayrılmışından istifadə edərək onun bütün bölgələrini tapın.

2 · 3

5 · 7

5 · 7 · 11

2 · 2 · 7


2 · 3 · 3

5 · 5 · 5



Dıqqət!

Bölünmə əlamətlərindən istifadə etməklə də mürəkkəb ədədi sadə vuruqlara ayırmaq olar. Bunun üçün ədəd istənilən üsulla iki vuruğun hasili şəklində yazılır. Sonra hər vuruq iki ədədin hasili şəklində yazılır. Bu qayda ilə vuruqlar sadə ədədlər olana qədər davam etdirilir.



- 11 Ədədləri əlverişli üsulla sadə vuruqlara ayırın.

56

80

88

170

150

280


225

300

400

Məsələ həlli

- 12 Tərəfləri 3 m və 5 m olan düzbucaqlı formasında bağçanın perimetri və sahəsi tapın. Bu bağçanın perimetri və sahəsi sadə ədədlərlə ifadə oluna bilərmə? İzah edin.
- 13 Səbinə və Anar 120 ədədini sadə vuruqlara ayırdılar. Kimin cavabı doğrudur?



- 14 Tədbir zamanı 91 kökəni boşqablıra bərabər paylamaq istətilər. Kökələri paylamaq üçün ən azı neçə qab lazımdır? Bu halda hər qabda neçə kökə olar?



- 15 Rəsm dərnəyində müəllim 55 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o, 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü?



- 16 Parkda 6 nəfər var. Onların hər birinin yaşıını ifadə edən ədəd sadə ədəddir. Beş nəfərin hər biri ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Parkdakı adamlardan ən kiçiyinin neçə yaşı var?



1.3. Ən böyük ortaq bölən



Araşdırma-müzakirə

Şagirdlər məktəb sərgisində iştirak edən qonaqlara hədiyyə bağlamaları düzəltmək üçün 30 maqnit suvenir və 20 kiçik robot aldılar.

- Bu hədiyyələrdən hər birində eyni sayıda maqnit suvenir və eyni sayıda robot olmaqla neçə bağlama alınar?

- Bu məsələni həll etmək üçün fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin.



20 və 30 ədədlərini vuruqlara ayıram və ən böyük ortaq vuruğu taparam. Bu ədəd bağlamaların sayını bildirir.

$$30 = \underline{5} \cdot \underline{2} \cdot \underline{3}$$

Ortaq vuruq

$$20 = \underline{5} \cdot \underline{2} \cdot \underline{2}$$

Elxan

20 və 30 ədədlərinin ən böyük ortaq bölənini taparam. Bu ədəd bağlamaların sayını bildirir.

30-un bölnələri 20-nin bölnələri

$$\begin{array}{c} 3 \\ 15 \\ 30 \end{array} \quad \begin{array}{c} 1 \\ 2 \\ 5 \\ 10 \\ 20 \end{array}$$



Aynur

Öyrənmə Ən böyük ortaq bölənin (ƏBOB) tapılması

İki ədədin ən böyük ortaq bölənini (ƏBOB) bu ədədlərin ortaq bölnələri arasından ən böyüünü seçməklə tapmaq olar. Çox vaxt bu üsul böyük ədədlər üçün əlverişli olmur. Bu halda ədədləri sadə vuruqlara ayırmaqla onların ƏBOB-u tapılır. Məsələn, ƏBOB (180, 168) = ?

- 1 Verilmiş ədədlər sadə vuruqlara ayrılır. Sonra isə ortaq sadə vuruqlar qeyd edilir.

180	2
90	2
45	3
15	3
5	5
1	

168	2
84	2
42	2
21	3
7	7
1	

$$180 = \underline{2} \cdot \underline{2} \cdot \underline{3} \cdot 3 \cdot 5 = 2^2 \cdot 3^2 \cdot 5^1$$

$$168 = \underline{2} \cdot \underline{2} \cdot 2 \cdot \underline{3} \cdot 7 = 2^3 \cdot 3^1 \cdot 7^1$$

- 2 Verilən ədədlərin ortaq sadə vuruqlarının hasili tapılır. Bu ədəd verilən ədədlərin ƏBOB-na bərabərdir.

$$\text{ƏBOB} (180, 168) = 2 \cdot 2 \cdot 3 = 12 \quad \text{və ya} \quad \text{ƏBOB} (180, 168) = 2^2 \cdot 3^1 = 12$$

$$\text{ƏBOB} (180, 168) = 12$$

- Ortaq sadə vuruqları olmayan ədədlərin ƏBOB-u 1-ə bərabərdir. Çünkü belə ədədlərin 1-dən başqa ortaq böləni yoxdur. Məsələn:

$$9 = 3 \cdot 3 \quad \text{və} \quad 14 = 2 \cdot 7 \quad \rightarrow \quad \text{ƏBOB} (9, 14) = 1.$$



Dikkat!

Bir ədəd digərinə tam bölündürsə, bu ədədlərin ƏBOB-u bölənə bərabərdir.

Məsələn, 8 ədədi 4-ə tam bölünür. Deməli, ƏBOB (8, 4) = 4.



Fikirlaş!

İki ədədin ƏBOB-u bu ədədlərin hər hansı birindən böyük ola bilərmi? ƏBOB (a, a) = a olduğunu necə izah etmək olar?

Çalışma

- 1 Verilmiş ədədləri sadə vuruqlara ayırmaqla onların ən böyük ortaq bölgənini tapın.

NÜMUNƏ ƏBOB (42, 56)

Həlli	Açıqlama		
$42 = \underline{2} \cdot 3 \cdot \underline{7}$	42 ədədi sadə vuruqlara ayrılır.		
$56 = \underline{2} \cdot 2 \cdot \underline{2} \cdot \underline{7}$	56 ədədi sadə vuruqlara ayrılır.		
$\text{ƏBOB}(42, 56) = 2 \cdot 7 = 14$	Ortaq sadə vuruqların hasili tapılır.		
a) ƏBOB (24, 30)	c) ƏBOB (28, 40)	e) ƏBOB (44, 50)	g) ƏBOB (64, 84)
b) ƏBOB (20, 70)	d) ƏBOB (144, 48)	f) ƏBOB (75, 45)	h) ƏBOB (52, 78)

- 2 Şifahi tapın və cavabı əsaslandırın.

a) ƏBOB (10, 80)	c) ƏBOB (20, 100)	e) ƏBOB (45, 135)	g) ƏBOB (18, 90)
b) ƏBOB (18, 72)	d) ƏBOB (25, 75)	f) ƏBOB (26, 130)	h) ƏBOB (32, 192)

- 3 Bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın.

a) ƏBOB (30, x) = 30	b) ƏBOB (m , 20) = 20	c) ƏBOB (k , 20) = k
-------------------------	--------------------------	---------------------------

- 4 Verilmiş ədədləri sadə vuruqlara ayırmaqla onların ən böyük ortaq bölgənini tapın.

NÜMUNƏ ƏBOB (24, 36, 48)

Həlli	Açıqlama	
$24 = \underline{2} \cdot \underline{2} \cdot 2 \cdot 3$	24 ədədi sadə vuruqlara ayrılır.	
$36 = \underline{2} \cdot \underline{2} \cdot 3 \cdot 3$	36 ədədi sadə vuruqlara ayrılır.	
$48 = \underline{2} \cdot \underline{2} \cdot 2 \cdot 2 \cdot 3$	48 ədədi sadə vuruqlara ayrılır.	
$\text{ƏBOB}(24, 36, 48) = 2 \cdot 2 \cdot 3 = 12$	Ortaq sadə vuruqların hasili tapılır.	
a) ƏBOB (20, 45, 65)	c) ƏBOB (28, 42, 70)	e) ƏBOB (32, 48, 80)
b) ƏBOB (54, 72, 90)	d) ƏBOB (30, 45, 75)	f) ƏBOB (52, 78, 104)

- 5 a və b ədədlərinin sadə vuruqlara ayrılışına əsasən onların ən böyük ortaq bölgənini tapın.

a) $a = 3^2 \cdot 5^2 \cdot 7^2, b = 2^3 \cdot 5^1 \cdot 11^2$	b) $a = 2^2 \cdot 3^1 \cdot 5^2, b = 2^3 \cdot 3^1 \cdot 5^1$
--	---

Öyrənmə Qarşılıqlı sadə ədədlər

Ortaq bölgənləri yalnız 1 olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir.

Başqa sözlə, a və b qarşılıqlı sadə ədədlərdirsə, $\text{ƏBOB}(a, b) = 1$.

Məsələn, 9 və 14 qarşılıqlı sadə ədədlərdir: $\text{ƏBOB}(9, 14) = 1$.

6 və 15 qarşılıqlı sadə ədədlər deyil: $\text{ƏBOB}(6, 15) = 3 \neq 1$.

- 6 Sadə vuruqlara ayırmaqla ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırın.

NÜMUNƏ 20 və 49

Həlli	Açıqlama					
$20 = 2 \cdot 2 \cdot 5$	20 ədədi sadə vuruqlara ayrılır.					
$49 = 7 \cdot 7$	49 ədədi sadə vuruqlara ayrılır.					
$\text{ƏBOB}(20, 49) = 1$	Bu ədədlərin ortaq sadə vuruqları olmadığı üçün onlar qarşılıqlı sadə ədədlərdir.					
24 və 35	13 və 18	12 və 17	19 və 23	25 və 49	21 və 44	28 və 33

- 7 Ədədlərin qarşılıqlı sadə ədədlər olub-olmadığını müəyyən edin.

NÜMUNƏ a) 3 və 4 b) 6 və 8

Həlli	Açıqlama				
a) 3 və 4 qarşılıqlı sadə ədədlərdir.	3 ədədinin bölgənləri: 1, 3 4 ədədinin bölgənləri: 1, 2, 4. 3 və 4 ədədlərinin 1-dən başqa ortaq bölgəni olmadığı üçün bu ədədlər qarşılıqlı sadə ədədlərdir.				
b) 6 və 8 qarşılıqlı sadə ədədlər deyil.	6 və 8 ədədləri cüt ədədlər olduğu üçün 1 və özlərindən başqa həm də 2-yə bölünürler. Ona görə 6 və 8 qarşılıqlı sadə ədədlər deyil.				
5 və 7	11 və 13	14 və 24	20 və 60	21 və 22	35 və 44



Yadda saxla!

- İstənilən iki ardıcıl natural ədəd qarşılıqlı sadə ədədlərdir. Məsələn, $\text{ƏBOB}(8, 9) = 1$.
- İki müxtəlif sadə ədəd qarşılıqlı sadə ədədlərdir. Məsələn, $\text{ƏBOB}(7, 11) = 1$.

- 8 Hesablaşma aparmadan ədədlərin qarşılıqlı sadə ədədlər olub-olmadığını müəyyən edin.

17 və 18 7 və 11 20 və 21 18 və 21 10 və 11 16 və 24 32 və 33

- 9 Hesablaşma aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın.

$\text{ƏBOB}(25, 75) = 50$

$\text{ƏBOB}(188, 189) = 9$

$\text{ƏBOB}(100, 100) = 10$

Öyrənmə Kəsrin tam ixtisarı

Kəsrin müxtəlif üsullarla tam ixtisar etmək olar.

1-ci üsul. Kəsrin surət və məxrəci onların ƏBOB-na bölünür.

$$\text{ƏBOB } (36, 42) = 6$$
$$\frac{36}{42} = \frac{6}{7}$$
 və ya $\frac{36}{42} = \frac{6}{7}$

: 6
: 6

2-ci üsul. Kəsrin surət və məxrəci sadə vuruqların hasili şəklində yazılır, sonra ortaq vuruqlar ixtisar olunur.

$$\frac{36}{42} = \frac{\cancel{2}^1 \cdot \cancel{3}^1 \cdot \cancel{2}^1 \cdot \cancel{3}^1}{\cancel{2}^1 \cdot \cancel{3}^1 \cdot 7} = \frac{2 \cdot 3}{7} = \frac{6}{7}$$



Yadda saxla!

Kəsrin surət və məxrəci qarşılıqlı sadə ədədlər olarsa, bu kəsr ixtisar olunmayan kəsrdir.

- 10 İxtisar oluna bilən kəsləri müəyyənləşdirin və bu kəsləri tam ixtisar edin.

$$\frac{10}{30}, \frac{28}{56}, \frac{7}{17}, \frac{48}{80}, \frac{18}{90}, \frac{15}{22}, \frac{57}{114}, \frac{24}{30}, \frac{32}{60}, \frac{72}{120}, \frac{20}{21}, \frac{75}{200}$$

- 11 Məxrəci a) 8; b) 10; c) 14; d) 20 olan düzgün və ixtisar olunmayan bütün kəsləri yazın.

Məsələ həlli

- 12 Anbara gətirilmiş 240 kq alma və 270 kq armudu yesiklərə bərabər olmaqla yiğmaq istədilər. Hər yesikdə bir növ meyvə olarsa, bir yesiyə ən çox neçə kiloqram meyvə yiğmaq olar?



- 13 Məktəbin VI siniflərində 91 oğlan və 119 qız oxuyur. Şagirdləri hər sinifdə eyni sayıda oğlan və eyni sayıda qız olmaqla ən çoxu neçə sınıfə bölmək olar? Hər sinifdə neçə oğlan və neçə qız oxuyar?



- 14 Samir buket bağlamaq üçün gül dükanında 24 zanbaq, 30 nərgiz və 36 qızılgül seçdi. O, satıcıdan buketlərə hər güldən eyni sayıda yiğmağı xahiş etdi. Satıcı ən çoxu neçə buket bağlaya bilər? Bir buketdə hər güldən nə qədər olar?

1.4. Ən kiçik ortaq bölünən

Araşdırma-müzakirə



Lalə rəsm dərnəyinə, Samir isə şahmat dərnəyinə yazılıdı. Lalənin məşğələləri ayın 3-ə bölünən tarixlərində, Samirin məşğələləri isə ayın 5-ə bölünən tarixlərində təyin edildi. Onlar ilk məşğələ günlərini təqvimdə qeyd etdilər.
• Bu ay ərzində hansı tarixlərdə onların məşğələləri eyni günə düşər?
• Təqvimdən istifadə etmədən bunu necə tapmaq olar?

Öyrənmə Ən kiçik ortaq bölünənin (ƏKOB) tapılması

İki ədədin **ən kiçik ortaq bölünənini** (ƏKOB) bu ədədlərin ortaq bölünənlərindən ən kiçiyini seçməklə tapmaq olar. Çox vaxt bu üsul böyük ədədlər üçün əlverişli olmur. Bu halda verilən ədədlərin sadə vuruqlara ayrılışından istifadə edilir. Məsələn, ƏKOB (60, 24) = ?
ƏKOB (60, 24) həm 60-a, həm də 24-ə bölündüyü üçün bu ədədlərin sadə vuruqlarına da bölünməlidir.

1 Verilmiş ədədlər sadə vuruqlara ayrılır.

60	2	24	2
30	2	12	2
15	3	6	2
5	5	3	3
1		1	

$$60 = 2 \cdot 2 \cdot 3 \cdot 5 = 2^2 \cdot 3^1 \cdot 5^1$$

$$24 = 2 \cdot 2 \cdot 2 \cdot 3 = 2^3 \cdot 3^1$$

2 Əvvəlcə ədədlərdən birinin ayrılışı yazılır, sonra alınan hasil digər ədədin ayrılışında olan, lakin birinci ədədin ayrılışında çatışmayan sadə vuruqlara vurulur. Hasil verilən ədədlərin ƏKOB-na bərabərdir.

60-in sadə vuruqlara ayrılışı

$$\text{ƏKOB} (60, 24) = 2 \cdot 2 \cdot 3 \cdot 5 \cdot [2] = 120$$

Çatışmayan sadə vuruq



Diqqət!

Bir ədəd digərinə tam bölünürsə, bu ədədlərin ƏKOB-u bölünənə bərabərdir. Məsələn, 8 ədədi 4-ə tam bölünür. Deməli, ƏKOB (8, 4) = 8.



Fikirləş!

İki ədədin ƏKOB-nun bu ədədlərin ƏBOB-na bölündüyünü necə izah etmək olar? Bir neçə nümunə göstərin.

Açar sözlər

- ortaq bölünən
- ən kiçik ortaq bölünən
- ortaq məxrəc
- tamamlayıcı vuruq

Çalışma

- 1 Ədədlərin sadə vuruqlara ayrılışından istifadə edərək ƏKOB (a, b)-ni tapın.

NÜMUNƏ $a = 2 \cdot 2 \cdot 3 \cdot 5$, $b = 2 \cdot 2 \cdot 3 \cdot 7$

Həlli	Açıqlama
$2 \cdot 2 \cdot 3 \cdot 5$	Ədədlərdən birinin ayrılışı yazılır.
$2 \cdot 2 \cdot 3 \cdot 7$	İkinci ədədin ayrılışında iştirak edən və birincinin ayrılışında çatışmayan vuruq tapılır.
$2 \cdot 2 \cdot 3 \cdot 5 \cdot 7 = 420$	Birinci ədədin ayrılışı ilə çatışmayan vuruğun hasili tapılır.
$\text{ƏKOB } (a, b) = 420$	Hasil ədədlərin ƏKOB-na bərabərdir.
a) $a = 2 \cdot 2 \cdot 3 \cdot 5$, $b = 2 \cdot 2 \cdot 5 \cdot 7$	c) $a = 2 \cdot 3 \cdot 3 \cdot 5 \cdot 7$, $b = 2 \cdot 2 \cdot 5 \cdot 7 \cdot 7$
b) $a = 2 \cdot 3 \cdot 3 \cdot 11$, $b = 3 \cdot 3 \cdot 5 \cdot 11$	d) $a = 2 \cdot 3 \cdot 7 \cdot 11$, $b = 3 \cdot 3 \cdot 7 \cdot 11$

- 2 Verilmiş ədədləri sadə vuruqlara ayırmaqla onların ən kiçik ortaq bölünənini tapın.

12 və 18	20 və 24	33 və 39	30 və 36	45 və 54
16 və 20	18 və 24	42 və 63	90 və 80	45 və 60
15 və 40	30 və 42	28 və 70	35 və 50	120 və 200

- 3 Hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın.

ƏKOB (22, 200) = 11 ƏKOB (22, 200) = 44 ƏKOB (22, 200) = 201

- 4 Şifahi tapın və cavabınızı əsaslandırın.

a) ƏKOB (15, 30) b) ƏKOB (20, 80) c) ƏKOB (48, 96) d) ƏKOB (120, 360)

- 5 Ədədlərin ortaq sadə vuruqlarının hasilindən istifadə etməklə ƏKOB-nu tapın.

NÜMUNƏ ƏKOB (70, 42)

Həlli	Açıqlama
$\begin{array}{ c c } \hline 70 & 2 \\ \hline 35 & 5 \\ \hline 7 & 7 \\ \hline 1 & \\ \hline \end{array}$ $\begin{array}{ c c } \hline 42 & 2 \\ \hline 21 & 3 \\ \hline 7 & 7 \\ \hline 1 & \\ \hline \end{array}$ $[2 \cdot 7] \cdot 5 \cdot 3 = 210$ $\text{ƏKOB } (70, 42) = 210$	<p>Ədədlər sadə vuruqlara ayrılır və ortaq sadə vuruqları qeyd olunur.</p> <p>Verilmiş ədədlərin ortaq sadə vuruqları 2 və 7, ortaq olmayan sadə vuruqları isə 5 və 3 ədədləridir.</p> <p>Ortaq sadə vuruqlarla ortaq olmayan sadə vuruqların hasili tapılır. Hasil ədədlərin ƏKOB-na bərabərdir.</p>
a) ƏKOB (48, 80) b) ƏKOB (85, 102) c) ƏKOB (120, 130) d) ƏKOB (165, 132)	

6 Verilən şərtlərə görə m və n hansı sadə ədədlər ola bilər?

- a) $a = 5 \cdot m$, $b = 5 \cdot n$, $\text{ƏKOB}(a, b) = 105$
b) $a = 3 \cdot 7 \cdot m$, $b = 3 \cdot 7 \cdot n$, $\text{ƏKOB}(a, b) = 210$

7 Bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın.

a) $\text{ƏKOB}(20, a) = 20$

b) $\text{ƏKOB}(b, 20) = b$

c) $\text{ƏKOB}(30, k) = k$

Öyrənmə ƏBOB və ƏKOB-un xassələri

İki ədədin ƏBOB və ƏKOB-nun hasilini həmin ədədlərin hasilinə bərabərdir.

$$\text{ƏBOB}(a, b) \cdot \text{ƏKOB}(a, b) = a \cdot b$$

Məsələn, $\text{ƏBOB}(24, 36) = 12$ və $\text{ƏKOB}(24, 36) = 72$

$$\text{ƏBOB}(24, 36) \cdot \text{ƏKOB}(24, 36) = 12 \cdot 72 = 864$$

Digər tərəfdən, $24 \cdot 36 = 864$.

Deməli,

$$\text{ƏBOB}(24, 36) \cdot \text{ƏKOB}(24, 36) = 24 \cdot 36$$



Fikirləş!

a və b qarşılıqlı sadə ədədlər olarsa, $\text{ƏKOB}(a, b) = a \cdot b$ olduğunu necə izah etmək olar?

8 ƏBOB və ƏKOB-u hesablamaqla ifadənin qiymətini tapın. Xassənin köməyi ilə cavabı yoxlayın.

a) $\text{ƏKOB}(35, 15) \cdot \text{ƏBOB}(35, 15)$

c) $\text{ƏKOB}(20, 21) \cdot \text{ƏBOB}(20, 21)$

b) $\text{ƏKOB}(12, 15) \cdot \text{ƏBOB}(12, 15)$

d) $\text{ƏKOB}(65, 26) \cdot \text{ƏBOB}(65, 26)$

9 Ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırin və onların ƏKOB-nu tapın.

a) 13 və 14

b) 17 və 19

c) 43 və 45

d) 25 və 36

e) 20 və 81

10 Məchulu tapın.

a) $\text{ƏBOB}(33, b) = 11$
 $\text{ƏKOB}(33, b) = 165$

b) $\text{ƏBOB}(42, d) = 14$
 $\text{ƏKOB}(42, d) = 210$

c) $\text{ƏBOB}(a, 54) = 18$
 $\text{ƏKOB}(a, 54) = 216$

11 İfadənin qiymətini hesablayın.

a) $\frac{24 \cdot 48}{\text{ƏKOB}(24, 48)} + \frac{72 \cdot 18}{\text{ƏBOB}(18, 72)}$

b) $\frac{32 \cdot 96}{\text{ƏBOB}(32, 96)} - \frac{120 \cdot 15}{\text{ƏKOB}(15, 120)}$

12 Hesablayın.

a) $\frac{\text{ƏKOB}(60, 15)}{\text{ƏBOB}(60, 15)}$

b) $\frac{\text{ƏKOB}(120, 20)}{\text{ƏBOB}(120, 15)}$

c) $\frac{\text{ƏBOB}(80, 160)}{\text{ƏKOB}(5, 8)}$

d) $\frac{\text{ƏBOB}(24, 72)}{\text{ƏKOB}(3, 4)}$



Yadda saxla!

Üç ədədin ƏKOB-nu tapmaq üçün əvvəlcə ədədlərdən hər hansı ikisinin ƏKOB-u, sonra isə alınan ədədlə üçüncü ədədin ƏKOB-u tapılır.

13 Tapın.

NÜMUNƏ ƏKOB (4, 6, 15)

Həlli	Açıqlama		
$\text{ƏKOB } (4, 6) = 12$	4 və 6 ədədlərinin ƏKOB-u tapılır.		
$\text{ƏKOB } (12, 15) = 60$	Alınan ədədlə 15 ədədinin ƏKOB-u tapılır.		
$\text{ƏKOB } (4, 6, 15) = 60$	Alınan ədəd verilmiş ədədlərin ƏKOB-na bərabərdir.		
a) ƏKOB (2, 4, 8)	b) ƏKOB (8, 40, 50)	c) ƏKOB (24, 36, 60)	d) ƏKOB (18, 27, 45)

Öyrənmə Kəsrlərin ortaq məxrəcə gətirilməsi

Məxrəcləri fərqli olan kəsrləri müqayisə edərkən, yaxud onlar üzərində toplama və çıxma əməllərini yerinə yetirərkən bu kəsrlər ortaq məxrəcə gətirilir. Bunun üçün kəsrlərin məxrəcləri onların ƏKOB-u ilə əvəz olunur, hər kəsrin surəti uyğun **tamamlayıcı vuruşa** vurulur. Məsələn, $\frac{1}{18} + \frac{1}{24} = ?$

$$\text{ƏKOB } (18, 24) = 72$$

$$\frac{\cancel{1}^4}{18} + \frac{\cancel{1}^3}{24} = \frac{4}{72} + \frac{3}{72} = \frac{7}{72}$$

14 Kəsrləri ortaq məxrəcə gətirin və müqayisə edin.

- | | | | | | |
|--------------------------------------|---------------------------------------|------------------------------------|-------------------------------------|--------------------------------------|-------------------------------------|
| a) $\frac{11}{72}$ və $\frac{5}{36}$ | c) $\frac{3}{80}$ və $\frac{7}{160}$ | e) $\frac{5}{12}$ və $\frac{3}{7}$ | g) $\frac{5}{13}$ və $\frac{4}{11}$ | i) $\frac{11}{56}$ və $\frac{5}{42}$ | k) $\frac{3}{65}$ və $\frac{2}{55}$ |
| b) $\frac{13}{75}$ və $\frac{4}{25}$ | d) $\frac{17}{90}$ və $\frac{11}{30}$ | f) $\frac{3}{4}$ və $\frac{5}{9}$ | h) $\frac{2}{7}$ və $\frac{3}{10}$ | j) $\frac{5}{76}$ və $\frac{7}{95}$ | l) $\frac{9}{84}$ və $\frac{3}{56}$ |

15 Əməlləri yerinə yetirin.

- | | | | | |
|-----------------------------------|----------------------------------|------------------------------------|---|---|
| a) $\frac{1}{12} + \frac{1}{13}$ | c) $\frac{1}{22} - \frac{1}{33}$ | e) $2\frac{1}{52} + \frac{1}{65}$ | g) $\frac{3}{10} + \frac{7}{20} + \frac{9}{40}$ | i) $\frac{2}{7} : \frac{24}{35} - \frac{7}{18}$ |
| b) $\frac{11}{15} + \frac{9}{16}$ | d) $\frac{7}{40} - \frac{5}{80}$ | f) $1\frac{4}{27} - \frac{11}{45}$ | h) $\frac{5}{42} - \frac{1}{28} - \frac{3}{70}$ | j) $(\frac{1}{18} + \frac{7}{24}) \cdot \frac{48}{125}$ |

16 Hesablayın.

- | |
|---|
| a) $\frac{1}{\text{ƏBOB } (33, 34)} - \frac{1}{\text{ƏKOB } (3, 5)}$ |
| b) $\frac{1}{\text{ƏKOB } (5, 21)} + \frac{1}{\text{ƏBOB } (22, 23)}$ |

- | |
|--|
| c) $\frac{3}{\text{ƏBOB } (42, 45)} - \frac{3}{\text{ƏBOB } (15, 20)}$ |
| d) $\frac{1}{\text{ƏKOB } (6, 7)} + \frac{1}{\text{ƏKOB } (7, 8)}$ |

Məsələ həlli

- 17 Qeyzerlər isti su və buxar fəvvərələridir. Bir qeyzer 4 gündən bir, digəri isə 6 gündən bir püskürür. Eyni gündə püskürən bu iki qeyzer növbəti dəfə neçə gündən sonra yenidən eyni gündə püskürər?




- 18 İdman məşğələsində şagirdlərin sayı 70-dən çox, 80-dən isə azdır. Onlar hər cərgədə bərabər sayda olmaqla əvvəl 8 cərgəyə, sonra isə 6 cərgəyə düzüldülər. İdman məşğələsində neçə şagird var?




- 19 Evdən məktəbə qədər məsafə 300 m-dir. Samirin addımı 60 sm, bacısının addımı isə 50 sm-dir. Onlar evdən eyni vaxtda çıxıb məktəbə yola düşdülər. Samir və bacısı ilk addımlarını eyni səviyyədən atdırılar. Yolboyu onların ayaq "izləri" neçə dəfə yanaşı olar?



- 20 Məktəbə müəyyən sayıda kitab hədiyyə olundu. Bu kitabları hər bağlamada on-on, on iki-on iki və ya on beş-on beş qablaşdırıldıqda bütün hallarda 8 kitab artıq qalar. Məktəbə ən azı neçə kitab hədiyyə olundu?




- 21 "Penni-farting" velosipedi hərəkətə başlayan anda təkərlər üzərində qeyd olunmuş A və B nöqtələri eyni zamanda yerə toxunur. Bir tam dövr etdikdə A nöqtəsi 120 sm, B nöqtəsi isə 180 sm yerini dəyişir. Hərəkətə başlayandan sonra hansı ən kiçik məsafədə A və B nöqtələri eyni zamanda yerə toxunar? Bu zaman təkərlərin hər biri neçə tam dövr edər?



- 22 Boulinq zalına eyni sayıda qırmızı, sarı və bənövşəyi kürələr almaq istədilər. Qırmızı kürələr hər qutuda 6 ədəd, sarı kürələr 8 ədəd, bənövşəyi kürələr isə 9 ədəd olmaqla satılır.
- Boulinq zalına hər kürədən ən azı neçə ədəd alına bilər?
 - Cəmi neçə qutu kürə alınar?



XÜLASƏ



İlkin problemnin həlli


Çarxın üzərindəki nöqtənin ilkin vəziyyətinə qayıtması üçün uyğun çarx tam dövr etməlidir. A nöqtəsi 24 diş, B nöqtəsi 18 diş və C nöqtəsi 12 diş yerini dəyişməklə ilkin vəziyyətinə qaydırır.

- A və C nöqtələrinin eyni zamanda ilkin vəziyyətə qayıtması üçün onların ən azı neçə diş yerlərini dəyişdiyi tapılır: ƏKOB (12, 24) = 24.

Bu zaman A nöqtəsi $24 : 24 = 1$ dövr, C nöqtəsi isə $24 : 12 = 2$ dövr edər.

- A, B və C nöqtələrinin eyni zamanda ilkin vəziyyətə qayıtması üçün onların ən azı neçə diş yerlərini dəyişdiyi tapılır: ƏKOB (12, 18, 24) = 72.

Bu zaman A nöqtəsi $72 : 24 = 3$ dövr, B nöqtəsi $72 : 18 = 4$ dövr, C nöqtəsi isə $72 : 12 = 6$ dövr edər.



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Boş xanaya uyğun ədədi müəyyən edin.

a) $32 = 2^{\square}$

b) $729 = 27^{\square}$

c) $1024 = 4^{\square}$

d) $125 = 5^{\square}$

e) $7776 = 6^{\square}$

2. Müqayisə edin.

a) $6^3 \text{ və } 5^4$

b) $9^2 \text{ və } 3^4$

c) $5^4 \text{ və } 25^2$

d) $10^3 \text{ və } 31^2$

e) $2^7 \text{ və } 7^3$

f) $8^3 \text{ və } 3^6$

3. Boş xanaya uyğun ədədi tapın.

a) $1 + 2^2 + 2^3 + 2^4 + 2^5 + 2^6 = \square^3$

b) $3^3 + 4^3 + 5^3 = \square^3$

c) $2^6 + 3^5 + 6^2 = \square^3$

4. İfadənin qiymətini tapın.

a) $2^4 \cdot 3^2$

c) $3^4 + 6^3$

e) $(3^5 - 2^5 - 1) : 3 + 1^5$

g) $(9^2 - 1)^2 : 1000 - 2,4$

b) $100^2 : 5^3$

d) $7^3 - 2^5$

f) $(6^3 + 6^2) : 6 - 5^2$

h) $1000 : 2^3 : 25 + 2\frac{1}{2}$

5. Ədədin sadə vuruqlara ayrılışını iki üsulla yazın.

20

32

40

75

120

135

280

6. Verilən hasillərin neçə sıfırla qurtardığını şifahi tapın.

a) $2 \cdot 3 \cdot 5$

b) $2 \cdot 3 \cdot 5 \cdot 5$

c) $2 \cdot 2 \cdot 5 \cdot 5 \cdot 11$

d) $2 \cdot 5 \cdot 10$

e) $2 \cdot 4 \cdot 125 \cdot 7$

7. Hasilin bütün bölgənlərini tapın. Hasilin neçə müxtəlif bölgəni olduğunu müəyyən edin.

a) $5 \cdot 11$

b) $3 \cdot 10$

c) $2 \cdot 6$

d) $5 \cdot 13 \cdot 3$

e) $2 \cdot 33$

f) $3 \cdot 55$

g) $4 \cdot 6$

8. Ədədlər sadə vuruqlara ayrılmışdır. Hərflərə uyğun ədədləri tapın.

a) $240 = 2^a \cdot 3^1 \cdot b^1$

b) $340 = a^2 \cdot 5^1 \cdot 17^b$

c) $280 = 2^a \cdot b^1 \cdot 7^c$

d) $480 = a^5 \cdot 3^b \cdot c^1$

9. Hesablayın.

ƏBOB (45, 72)

ƏBOB (32, 48)

ƏBOB (42, 98)

ƏBOB (36, 54, 108)

ƏKOB (24, 32)

ƏKOB (48, 80)

ƏKOB (32, 48)

ƏKOB (30, 45, 60)

10. Uyğun ədədlərə bir neçə nümunə göstərin.

a) ƏBOB-u 20 olan iki ədəd

b) ƏBOB-u 45 olan üç ədəd

c) ƏKOB-u 24 olan üç ədəd

11. a və b ədədlərinin sadə vuruqlara ayrılışından istifadə edərək ƏBOB (a, b) və ƏKOB (a, b)-ni tapın.

a) $a = 3 \cdot 7 \cdot 11$, $b = 3 \cdot 5 \cdot 11$

b) $a = 2 \cdot 5 \cdot 13$, $b = 2 \cdot 7 \cdot 13$

c) $a = 3^1 \cdot 5^2 \cdot 11^1$, $b = 2^1 \cdot 5^3 \cdot 13^1$

d) $a = 2^4 \cdot 5^3$, $b = 2^2 \cdot 3^2 \cdot 5^2$

12. Boş xanaya uyğun bir neçə ədəd tapın.

a) ƏKOB (25, \square) = 75

b) ƏBOB (\square , 60) = 12

c) ƏKOB (\square , 28) = 140

d) ƏBOB (90, \square) = 18

e) ƏKOB (\square , 42) = 210

f) ƏBOB (\square , 120) = 15

13. Kəsrləri ixtisar edin.

$$\frac{16}{24}$$

$$\frac{18}{27}$$

$$\frac{30}{45}$$

$$\frac{33}{66}$$

$$\frac{26}{78}$$

$$\frac{24}{40}$$

$$\frac{64}{84}$$

$$\frac{135}{140}$$

$$\frac{130}{240}$$

$$\frac{120}{320}$$

14. Kəsrləri ən kiçik ortaq məxrəcə gətirməklə müqayisə edin.

a) $\frac{5}{18}$ və $\frac{8}{27}$

b) $\frac{4}{15}$ və $\frac{5}{16}$

c) $\frac{3}{35}$ və $\frac{11}{42}$

d) $\frac{11}{72}$ və $\frac{5}{48}$

e) $\frac{11}{90}$ və $\frac{13}{120}$

15. Əməlləri yerinə yetirin.

a) $\frac{1}{22} + \frac{1}{33}$

c) $\frac{1}{24} - \frac{1}{36}$

e) $3\frac{2}{111} - \frac{3}{74}$

g) $\frac{4}{15} + \frac{1}{30} + \frac{7}{45}$

i) $\frac{52}{85} \cdot \frac{68}{91} - \frac{5}{14}$

b) $\frac{1}{13} + \frac{1}{14}$

d) $\frac{7}{50} - \frac{11}{150}$

f) $1\frac{11}{75} + \frac{7}{120}$

h) $\frac{3}{20} + \frac{7}{32} - \frac{11}{40}$

j) $(\frac{1}{20} + \frac{7}{30}) : \frac{34}{45}$

16. Hesablayın və müqayisə edin.

a) $\frac{\text{ƏKOB}(15, 18)}{15 \cdot 18}$ və $\frac{\text{ƏKOB}(24, 28)}{24 \cdot 28}$

b) $\frac{\text{ƏBOB}(22, 33)}{22 \cdot 33}$ və $\frac{\text{ƏBOB}(35, 45)}{35 \cdot 45}$

17. Hesablayın.

a) $54 \cdot (\text{ƏKOB}(12, 18) + \text{ƏBOB}(20, 24))$

b) $24 \cdot (\text{ƏKOB}(39, 65) - \text{ƏBOB}(140, 210))$

18. Suallara cavab verin.

a) 6-ya və 8-ə bölünən ən kiçik natural ədəd hansıdır?

b) 3-ə və 5-ə bölündükdə qalıqda 2 alınan ən kiçik natural ədəd hansıdır?

c) 8-ə bölündükdə qalıqda 5, 7-yə bölündükdə isə qalıqda 4 qalan ən kiçik natural ədəd hansıdır?

19. Perimetri 7 vahid olan bərabəryanlı üçbucağın bütün tərəfləri sadə ədədlərlə ifadə olunur. Üçbucağın tərəflərini tapın.




20. Anar və Samir velotrekdə məşq edirdilər. Anar bir tam dövrü 90 saniyəyə, Samir isə 120 saniyəyə başa vurur. Onlar start xəttindən eyni vaxtda hərəkətə başlasalar, neçə dəqiqə sonra yenidən start xəttində görüşərlər?



21. İki sadə ədədin hasilinə yarımsadə ədəd deyilir. Həcmi 22 vahid kub olan kuboidin tillərinin uzunluğu natural ədədlərlə ifadə olunur. Kuboidin oturacağıının sahəsi yarımsadə ədədlə ifadə olunarsa, onun tillərinin uzunluğu neçə vahiddir?

22. Fermada hər gün eyni miqdarda süd sağılır. Südü satışa göndərmək üçün 1-ci gün yalnız 6 l-lük, 2-ci gün yalnız 8 l-lük, 3-cü gün isə yalnız 9 l-lük qablara doldurdular. Hər gün sağılan süd 100 l-dən çox olarsa, 3 gün ərzində satışa ən azı neçə qab süd göndərilmişdir?



STEAM KRIPTOQRAFIYA

Məlumatları qorumaq və onları şifrləmək üçün sadə ədədlərdən geniş istifadə edilir. İlk mətndəki hərfələr müəyyən hesablama alqoritmləri vasitəsilə başqa hərfərlə əvəz olunur. Şifrlənmiş mətni oxumaq üçün bu mətn deşifrlənir. Bunun üçün şifrləmə qaydasının tərsindən istifadə olunur.

Məsələn, iki a və b sadə ədədləri seçilir. Bu ədədlərin hasili "şifrləmə kodu" adlanır. Orijinal mətndəki hər bir hərfin sıra nömrəsi müəyyən edilir. Bu nömrə ilə şifrləmə kodu toplanır və orijinal hərf əlifbada alınan ədədə uyğun sıra nömrəsi olan hərfələ əvəz edilir. Alınan cəm 32-dən böyük olduqda cəm 32-yə bölündür və qalıq tapılır. Orijinal hərf alınan qalığa uyğun hərfələ əvəz olunur.

NÜMUNƏ. Tutaq ki, seçilən sadə ədədlər 2 və 11 ədədləridir. Bu zaman şifrləmə kodu 22 olar və orijinal mətndəki hərfələr əlifbada 22 mövqe sonrakı hərfərlə əvəzlənəcək. Məsələn, orijinal mətndə A hərfi P hərfi ilə əvəz ediləcək: $1 + 22 = 23$ (A hərfi 1-ci, P hərfi isə 23-cü hərfdir). S hərfi isə J hərfi ilə əvəz ediləcək: $25 + 22 = 47$, $47 : 32 = 1$ (q 15). Əlifbada 15-ci hərf J hərfidir. Mətni deşifrləmək üçün isə hərfərin əlifbadakı sıra nömrələrindən şifrləmə kodu qədər geri sayılır və əlifbadakı uyğun hərfərlə əvəz olunur.

1. Hər hansı bir söz yazın.



2. <https://www.browserling.com/tools/prime-numbers>

sayılarından istifadə etməklə iki təsadüfi sadə ədəd seçin və onların hasilini tapın. Alınan hasili şifrləmə kodu kimi təyin edin.

3. Şifrləmə kodundan istifadə etməklə sözü şifrləyin. Şifrlənmiş sözü dostunuza verib orijinal sözü tapmağı xahiş edin.

4. Orijinal sözü təqdim etməklə dostunuzdan seçdiyiniz sadə ədədləri tapmağı xahiş edin.

5. İnternetdən informasiya təhlükəsizliyi və sadə ədədlərdən istifadə etməklə şifrləmə, həmçinin kriptoqrafiya haqqında məlumat toplayın və uyğun təqdimat hazırlayın.



2

Bölme

Bu bölümde öyrənəcəksiniz:

- ədəd və kəmiyyətlərin nisbətini tapmağı;
- tənasüb və onun xassələrini;
- düz və tərs mütənasib asılılıqlara aid məsələlər həll etməyi;
- nisbəti faizlə ifadə etməyi;
- kəmiyyətin dəyişməsini faizlə ifadə etməyi;
- nisbət, miqyas, tənasüb və faizə aid məsələlər həll etməyi.

Cəhd edin!

Binaları inşa etməzdən əvvəl onun kiçildilmiş maketi hazırlanır. Kuboid formasında olan binanın maketinin hündürlüyü 30 sm, oturacağı isə tərəfi 40 sm olan kvadratdır. Maket 1 : 100 nisbətində hazırlanmışdır. Yəni maketdə 1 sm həqiqətdə 100 sm-ə, yaxud 1 m-ə uyğundur.

- Binanın həqiqi ölçüləri nə qədər nəzərdə tutulur?
- Memar layihədə dəyişiklik edərək maketenin hündürlüyünü 3 sm artırdı.


Binanın həcmi nə qədər və neçə faiz artdı?



Nisbət. Tənasüb. Faiz

"Nisbət" və "tənasüb" anlayışları müxtəlif sahələrdə geniş tətbiq olunur. Sürət, sıxlıq kimi kəmiyyətlər iki fərqli kəmiyyətin nisbətindən yaranır. Xəritəçəkmə və modellərin yaradılması bərabər nisbətlərin tətbiqinə əsaslanır. "Faiz" anlayışı da nisbətlə əlaqədardır.




"Nisbət" və "tənasüb" anlayışları qədim zamanlardan filosofların da diqqətini cəlb edib. Pifaqorçular təbiətdə harmoniyanın natural ədədlərin nisbəti şəklində ifadə edildiyinə inanırdılar.



Memarlıq və incəsənət əsərlərinin elementləri də müəyyən nisbətə əsaslanır.

ilkin yoxlama

- 1 Vahid kvadratlardan ibarət fiqurun hansı hissəsi qırmızı rənglənib, hansı hissəsi rənglənməyib? Adı kəsrə, onluq kəsrə və faizlə ifadə edin.



- 2 Boş xanaya uyğun ədədi tapın.

a) $\frac{3}{7} = \frac{\square}{21}$

b) $\frac{16}{20} = \frac{\square}{5}$

c) $\frac{2}{3} = \frac{8}{\square}$

d) $\frac{5}{6} = \frac{25}{\square}$

e) $\frac{8}{7} = \frac{24}{\square}$

f) $\frac{60}{24} = \frac{\square}{2}$

- 3 Boş xanaya uyğun ədədi müəyyən edin.

a) $4 \text{ m} = \square \text{ sm}$

b) $70 \text{ mm} = \square \text{ dm}$

c) $40 \text{ m} = \square \text{ km}$

d) $4,2 \text{ kq} = \square \text{ q}$

- 4 Hesablayın.


a) 80 manatın $\frac{2}{5}$ hissəsini

b) 40 metrin $\frac{3}{4}$ hissəsini

c) $\frac{2}{3}$ hissəsi 6 kq olan kütləni

- 5 Verilən asılılığa uyğun cədvəli və qrafiki dəftərinizdə tamamlayın. x -in qiyməti 1 vahid artdıqda y -in qiyməti necə dəyişir?

$y = 2x$	
x	y
0	0
	2
2	4
	6



- 6 Tənliyi həll edin.

a) $2x + 3x = 15$

b) $4x - x = 18$

c) $x : 2 = 9,6 - 6,9$

d) $x : 3 = 6 : 2$

- 7 Tapşırığı yerinə yetirin.

a) 60 metri 25% artırın

b) 40 manatı 125% artırın

c) 80 kq-ı 40% azaldın

- 8 Hansı bağlamadakı düyüün 1 kq-nın qiyməti daha ucuzdur və neçeyədir?



- 9 Suallara cavab verin.

a) Sabit sürətlə 2 saatda 80 km yol gedən maşın 3 saatda nə qədər yol gedər?

b) Alıcı 4 kq alma üçün 7,40 manat ödədi. O, 3 kq alma alsaydı, nə qədər pul ödəyərdi?

- 10 Dözbucalının eni 4 sm-dir. Bu onun perimetrinin $\frac{1}{6}$ hissəsini təşkil edir.

• Dözbucalının perimetri və uzunluğu nə qədərdir?

• Dözbucalının eni uzunluğunun hansı hissəsini təşkil edir?

4 sm

2.1. Nisbət

Araşdırma-müzakirə



Rəngsaz yaşıl rəng əldə etmək üçün hər 1 qutu göy rəngə onuna eyniölülü olan 3 qutu sarı rəng qatır.

- Rəngsaz 1 qutu göy rəngdən istifadə etməklə neçə qutu yaşıl boyalar?
- Alınan yaşıl boyada sarı boyalar onun hansı hissəsini təşkil edər?
- 8 qutu yaşıl boyalar almaq üçün hər rəngdən neçə qutu qatmaq lazımdır?

Öyrənmə Nisbət


Ədədləri və ya kəmiyyatləri müqayisə etmək üçün çox vaxt "nisbət" anlayışından istifadə olunur. Məsələn, şəkildəki rəngli kubların sayılarını müqayisə etdikdə deyilir ki, *qırmızı və mavi kubların sayı 2-nin 3-ə nisbatindədir*. Bu, $2 : 3$ və ya $\frac{2}{3}$ kimi yazılır.

• Ümumi halda nisbət $a : b$ və ya $\frac{a}{b}$ kimi yazılır və "*a-nın b-yə nisbəti*" kimi oxunur. Burada *a* nisbətin *əvvəlki*, *b* isə *sonrakı həddi* adlanır.

Nisbətin hədləri 0-dan fərqli qəbul edilir.

• Nisbətin hədlərinin yerini dəyişdikdə bu nisbətin tərsi alınır.

Məsələn, $2 : 3$ nisbətinin tərsi $3 : 2$ nisbətidir.



$2 : 3$ nisbəti hər 2 qırmızı kuba 3 mavi kub uyğun olduğunu bildirir.



Fikirləş!

Şəkildəki kubların ümumi sayının qırmızı kubların sayına nisbətini necə yazmaq olar? Kubların sayı ilə bağlı əlavə hansı nisbətləri yazmaq olar? Bu nisbətlərin tərsi nəyi göstərir?

Çalışma

1 Şəkildə verilənlərə görə tələb olunan nisbəti yazın.

Bu nisbətlərin tərsini də yazın və nəyi göstərdiyini izah edin.

a) Futbol toplarının sayının topların ümumi sayına nisbəti.



b) Qızların sayının oğlanların sayına nisbəti.



2 Figr 6 konqruyent üçbucaqdan ibarətdir. Uyğun nisbətləri yazın.

a) Rəngsiz üçbucaqların sayının rəngli üçbucaqların sayına nisbəti.

b) Rəngli üçbucaqların sayının üçbucaqların ümumi sayına nisbəti.

c) Üçbucaqların ümumi sayının rəngli üçbucaqların sayına nisbəti.



- 3 Sinifdəki qızların sayı ilə oğlanların sayı $13 : 12$ nisbətindədir.
 a) Oğlanların sayının şagirdlərin ümumi sayına nisbətini yazın.
 b) Şagirdlərin ümumi sayının qızların sayına nisbətini yazın.
- 4 Meyvə qabında 5 alma, 3 nar, 2 heyva var. Uyğun nisbətləri yazın.
 a) Narların sayının almaların sayına nisbəti.
 b) Almaların sayının narların sayına nisbəti.
 c) Almaların sayının heyvaların sayına nisbəti.
 d) Meyvələrin ümumi sayının narların sayına nisbəti.

- 5 Şəklə əsasən nisbətlərin mənasını izah edin.

$3 : 4$ $4 : 7$ $5 : 2$ $2 : 7$ $3 : 7$


- Nisbətlərin tərsini yazın və mənasını izah edin.



Öyrənmə Ekvivalent nisbətlər

Nisbətin hər iki həddini sıfırdan böyük eyni ədədə vurduqda və ya böldükdə əvvəlkinə bərabər, yaxud ekvivalent nisbət alınır.

Şəkildəki düzbucaqlıların rəngli hissələrinin rəngsiz hissələrə nisbətləri ekvivalentdir.



$$1 : 2 = \frac{1}{2} \xrightarrow{\times 2} \frac{1 \times 2}{2 \times 2} = \frac{2}{4} \xleftarrow{:2} \frac{2 : 2}{4 : 2} = \frac{1}{2}$$

və ya

$$2 : 4 = \frac{2}{4} \xrightarrow{:2} \frac{2 : 2}{4 : 2} = \frac{1}{2}$$

• Hədlərin 1-dən fərqli ortaq böləni olarsa, nisbəti qarşılıqlı sadə ədədlərin nisbəti ilə əvəz etmək olar. Bu, *nisbətin sadələşdirilməsi* adlanır.

Məsələn, $\text{ƏBOB}(12, 15) = 3$ olduğu üçün $12 : 15$ nisbətini belə sadələşdirmək olar.



$$12 : 15 = \frac{12}{15} = \frac{4}{5} \xleftarrow{:3} \frac{4 : 3}{5 : 3} = \frac{4}{5}$$



Fikirləş!

Hədləri bərabər olan nisbətin $1 : 1$ nisbəti ilə ekvivalent olduğunu necə izah emək olar?

- 6 Uyğun nisbətləri yazın və sadələşdirin.
- Rəngli hissələrin sayının rəngsiz hissələrin sayına nisbəti.
 - Rəngsiz hissələrin sayının bütün hissələrin sayına nisbəti.
 - Bütün hissələrin sayının rəngli hissələrin sayına nisbəti.



- 7 Verilmiş nisbətlərə ekvivalent olan üç nisbət yazın.

a) $5 : 1$ b) $\frac{3}{7}$ c) $7 : 11$ d) $\frac{2}{8}$ e) $16 : 8$ f) $\frac{42}{12}$ g) $\frac{5}{9}$ h) $4 : 3$ i) $2 : 5$ j) $6 : 6$

- 8 Ekvivalent nisbətləri müəyyən edin.

$4 : 6$ $2 : 7$ $8 : 10$ $12 : 15$ $200 : 700$ $2 : 3$ $10 : 6$ $36 : 8$ $5 : 3$ $9 : 2$

- 9 Verilmiş nisbətləri iki natural ədədin nisbəti şəklində yazın və mümkün olduqda sadələşdirin.

NÜMUNƏ a) $0,12 : 0,4$ b) $\frac{2}{5} : \frac{3}{10}$

Həlli

$$\begin{aligned} \text{a)} 0,12 : 0,4 &= (0,12 \cdot 100) : (0,4 \cdot 100) = \\ &= 12 : 40 = (12 : 4) : (40 : 4) = 3 : 10 \end{aligned}$$

$$\text{b)} \text{ 1-ci üsul. } \frac{2}{5} : \frac{3}{10} = \frac{2 \cdot 10}{5 \cdot 3} = \frac{4}{3} = 4 : 3$$

$$\text{2-ci üsul. } \frac{2}{5} : \frac{3}{10} = (\frac{2}{5} \cdot 10) : (\frac{3}{10} \cdot 10) = 4 : 3$$

Açıqlama

a) Nisbətin hədləri 100-ə vurulur, alınan ədədlər 4-ə bölünür.

b) Kəsr kəsrə bölünür və nəticə nisbət şəklində yazılır.

Nisbətin hədləri ƏKOB (5, 10)-a vurulur.

$1,6 : 4,8$

$2,5 : 7,5$

$\frac{3}{7} : \frac{6}{7}$

$\frac{2}{5} : \frac{1}{3}$

$0,6 : \frac{3}{8}$

- 10 Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin.

a) $3 : 4 = \square : 20$

b) $\square : 12 = 1 : 3$

c) $\frac{5}{8} = \frac{\square}{24}$

d) $16 : 4 = 0,8 : \square$

- 11 Uşaqlar ekvivalent nisbətlər yazdıqlarını söyləyirlər. Səhvləri tapın və izah edin.



$$\frac{3}{14} = \frac{9}{20}$$

+6
+6

Elxan



$$\frac{3}{14} = \frac{9}{42}$$

×3
×3

Samir



$$\frac{3}{14} = \frac{6}{7}$$

×2
:2

Lalə

- 12 Ekvivalent nisbətlər yazmaqla cədvəli tamamlayın.

NÜMUNƏ

Üçbucağların sayı	1	2	5
Tərəflərin sayı	3		9

Həlli

$$\frac{1}{3} : \frac{2}{9} = \frac{3}{14} : \frac{6}{21}$$

×3
×3
×5
×5

Üçbucağların sayı	1	2	3	5
Tərəflərin sayı	3	6	9	15

Açıqlama

1-ci sütundakı ədədləri 2-yə vurmaqla 2-ci, 3-ə vurmaqla 3-cü, 5-ə vurmaqla sonuncu sütundakı boş xanalara uyğun ədədlər tapılır.
 $1 : 3 ; 2 : 6 ; 3 : 9$ və $5 : 15$ ekvivalent nisbətlərdir.



Quşların sayı	1	3	9
Qanadlarının sayı	2		10

Karandaş qutularının sayı	1	2	3	
Karandaşların sayı	8			40

Masələ həlli

- 13** Ayran hazırlamaq üçün hər 1 stəkan qatıqga 2 stəkan su qarışdırmaq lazımdır. Ekvivalent nisbətlər yazmaqla cədvəli tamamlayın və suallara cavab verin.
- a) 1 stəkan qatıq və 2 stəkan sudan nə qədər ayran alınır?
 b) 15 stəkan ayran hazırlamaq üçün neçə stəkan qatıq lazımdır?
 c) 4 stəkan qatıqga 6 stəkan su qarışdırılıb. Ayran hazırlamaq üçün bu qarışığa daha neçə stəkan su əlavə edilməlidir?
- 14** Dəftərin 48 səhifəsindən 40 səhifəsi yazılmışdır. Hər nisbət nəyi ifadə edir? Bütün nisbətləri sadələşdirin.
- 40 : 8 8 : 40 40 : 48 8 : 48 48 : 40 48 : 8
- 15** Sütunlu diaqramda "6A" sinfində oxuyan şagirdlərin məktəbə gəlmə üsulları haqqında məlumat verilib.
- a) Piyada gələnlərin sayının avtobusla gələnlərin sayına nisbətini yazın.
 b) Metro ilə gələnlərin sayının maşınla gələnlərin sayına nisbətini yazın.
 c) Şagirdlərin ümumi sayının avtobusla gələnlərin sayına nisbətini yazın.
 d) Maşınla gələnlərin sayı sinifdəki şagirdlərin hansı hissəsini təşkil edir?
 • Nisbətlərin tərsini yazın və mənasını izah edin.
- 16** Qızıldan zinət əşyaları düzəltmək üçün hər 15 q təmiz qızılı 4 q mis əlavə edilir. Cədvəl tərtib etməklə suallara cavab verin.
- a) Zərgər zinət əşyaları düzəltmək üçün 90 q qızılı neçə qram mis əlavə etməlidir? Alınan qarışığın kütləsi nə qədər olar?
 b) Neçə qram qızılı 20 q mis əlavə edilməlidir? Alınan qarışığın kütləsi nə qədər olar?

Qatıq (stəkan)	1	3	4	
Su (stəkan)	2			10



2.2. Kəmiyyətlərin nisbəti

Araşdırma-müzakirə

İstədiyiniz kitabdan bir mətn seçin və 2 dəqiqə ərzində sürətlə oxuyun. Vaxt bitdikdən sonra oxuduğunuz sözləri sayın. Sözlərin sayının dəqiqələrin sayına nisbətini yazın.

- Alınan nəticə nəyi ifadə edir? İzah edin.
- Bu nəticəyə görə 4 dəqiqə ərzində oxuya biləcəyiniz sözlərin sayını necə tapmaq olar?




Açar sözlər

- eyniadlı kəmiyyətlərin nisbəti
- müxtəlifadlı kəmiyyətlərin nisbəti
- sürət
- sıxlıq

Öyrənmə Eyniadlı kəmiyyətlərin nisbəti

Bir çox məsələlərin həllində eyniadlı kəmiyyətlərin nisbətini (uzunluğun uzunluğuna, kütlənin kütləyə, həcmiñ həcmə və s.) tapmaq lazımlıdır. Bu halda nisbət sadələşdirilir və vahidsiz yazıılır. Məsələn, şəkildəki düzbucaqlının uzunluğunun eninə nisbətini belə tapmaq olar:



$$\frac{6 \text{ sm}}{4 \text{ sm}} = \frac{6 \cdot 1 \text{ sm}}{4 \cdot 1 \text{ sm}} = \frac{\cancel{6}^3}{\cancel{4}^2} = \frac{3}{2} = 3 : 2$$




Yadda saxla!

Eyniadlı kəmiyyətlər müxtəlif vahidlərlə verildikdə onların nisbətini tapmaq üçün bu kəmiyyətlər eyni vahidlə ifadə olunmalıdır.


Çalışma

- 1 Şəkildə verilənlərə görə uyğun nisbəti yazın və sadələşdirin. Bu nisbətlərin tərsini yazın və nəyi göstərdiyini izah edin.

a)



8 kq



68 kq

b)



140 sm



30 sm

Quzunun kütləsinin dananın kütləsinə nisbəti.

Nərə balığının uzunluğunun hek balığının uzunluğuna nisbəti.


- 2 Kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin.

NÜMUNƏ 750 q : 2 kq

Həlli	Açıqlama
$\frac{750 \text{ q}}{2 \text{ kq}} = \frac{750 \text{ q}}{2000 \text{ q}} = \frac{750 : 250}{2000 : 250} = \frac{3}{8} = 3 : 8$	Kəmiyyətlər eyni vahidlərlə yazılır. 2 kq = 2000 q. ƏBOB (750, 2000) = 250 olduğu üçün nisbətin hər bir həddini 250-yə bölməklə sadələşdirilir.

- a) $14 \text{ sm} : 4 \text{ m}$ d) $4 \text{ dm} : 20 \text{ sm}$ g) $240 \text{ kq} : 6 \text{ t}$ j) $250 \text{ q} : 1 \text{ kq}$
 b) $7 \text{ l} : 500 \text{ ml}$ e) $2 \text{ saat} : 200 \text{ dəq}$ h) $36 \text{ san} : 4 \text{ dəq}$ k) $4 \text{ ay} : 1 \text{ il}$
 c) $2 \text{ həftə} : 6 \text{ gün}$ f) $40 \text{ qəp} : 3 \text{ man}$ i) $3 \text{ m}^2 : 40 \text{ dm}^2$ l) $300 \text{ mm}^3 : 2 \text{ sm}^3$

- 3) Uzunluğu 18 sm olan AG parçası 6 bərabər hissəyə bölüñüb. Nisbətləri tapın.




- a) $AD : AE$ b) $CE : BG$ c) $EF : AE$ d) $AF : BD$

- 4) Uyğun nisbətləri yazın və sadələşdirin.

- a) Maşının çənindəki 50 l benzindən 35 l sərf olundu.
 • Qalan benzinin sərf olunmuş benzinə nisbəti.
 • Sərf olunmuş benzinin əvvəl çəndə olan benzinə nisbəti.
- b) Birinci əkin sahəsindən 420 t , ikinci sahədən isə $140\,000 \text{ kq}$ məhsul yiğildi.
 • İkinci sahədən yiğilan məhsulun birincidən yiğilan məhsula nisbəti.
 • Birinci sahədən yiğilan məhsulun ümumi məhsula nisbəti.
- c) Bir kvadratın sahəsi 9 sm^2 , digər kvadratın perimetri 240 mm -dir.
 • Kiçik kvadratın tərəfinin böyük kvadratın tərəfinə nisbəti.
 • Böyük kvadratın sahəsinin kiçik kvadratın sahəsinə nisbəti.

Öyrənmə Müxtəlidəli kəmiyyətlərin nisbəti

Gedilən yolun zamana nisbətindən sürət, ödənilən məbləğin alınan əşya sayına nisbətindən qiymət, cismin kütləsinin onun həcmində nisbətindən isə sıxlıq kimi yeni kəmiyyətlər yaranır. Bu halda, adətən, kəmiyyətlərdən birinin bir vahidinə digərinin neçə vahidinin uyğun olduğu tapılır. Məsələn, sabit sürətlə hərəkət edən velosipedçi $3 \text{ saniyə} \times ərzində 12 \text{ m}$ yol gedərsə, onun 1 saniyədə neçə metr yol getdiyini, yəni sürətini belə tapmaq olar.



Velosipedçi hər 1 saniyədə 4 metr yol qət edir. Başqa sözlə, velosipedçinin sürəti $4 \frac{\text{m}}{\text{san}}$ -dir.

Vahid zamanda gedilən yol **sürəti** göstərir.

$$v = \frac{s}{t}$$

Burada v – sürəti, s – gedilən yolun uzunluğunu, t – bu yolu qət etməyə sərf olunan zamanı bildirir. Yol metrlə, zaman saniyə ilə ölçüldükdə sürətin vahidi $\frac{\text{m}}{\text{san}}$ və ya m/san kimi yazılır.




Fikirləş!

Hansı kəmiyyətlərin nisbəti malın qiymətini göstərir? Nümunə göstərməklə izah edin.

- 5) Velosipedçi sabit sürətlə 3 saatda 24 km yol getdi. Ədəd oxlarında sual işarələrinin yerinə uyğun ədədləri tapın və suallara cavab verin.

- Velosipedçinin sürəti nə qədərdir?
- Bu sürətlə 0,4 saatda nə qədər yol gedər?
- Velosipedçi bu sürətlə 16 km məsafəni nə qədər vaxta qət edər?



- 6) Avtomobil 40 km yolu getməyə 4 l benzin sərf etdi. Cədvəli tamamlayın və suallara cavab verin.

- 1 l benzinlə nə qədər yol getmək olar?
- 20 km yola nə qədər benzin sərf edilər?
- 16 l benzin sərf etməklə neçə kilometr yol qət etmək olar?

Məsafə (km)		20	40		
Benzin (litr)	1		4	8	16



- 7) Printer 15 saniyəyə 30 səhifə çap etdi.

- 1 saniyədə neçə səhifə çap olunur?
- 1 səhifəni neçə saniyəyə çap etmək olar?

- 8) Fikirlərə əsasən kəmiyyətlərin nisbətini yazın və mənasını izah edin.

- Krandan 6 dəqiqədə 15 l su axdı.
- Samir 4 manata 8 şüşə su aldı.



- 9) Usta Əli ötən həftə 36 saat işləyib 432 manat əməkhaqqı aldı.

- O, 1 saatda neçə manat qazandı?
- Usta Əli ötən həftə 40 saat işləsəydi, nə qədər əməkhaqqı alardı?



Yadda saxla!

Cismin kütləsinin onun həcmində nisbəti bu cismin sıxlığı adlanır.

$$\rho = \frac{m}{V}$$

Burada ρ – sıxlığı, m – kütləni, V – həcmi bildirir. Kütlə kq , həcm m^3 ilə ölçüldükdə sıxlığın vahidi $\frac{kq}{m^3}$ kimi yazılır. Sıxlıq $\frac{q}{sm^3}$ vahidi ilə də yazılı bilər.

- 10) Verilənlərə əsasən cisimlərin sıxlığını tapın.

NÜMUNƏ Həcmi 4 sm^3 olan dəmirin kütləsi 31,2 qramdır.

Həlli	Açıqlama
$\frac{31,2 \text{ q}}{4 \text{ sm}^3} = \frac{31,2 \text{ q} : 4}{4 \text{ sm}^3 : 4} = \frac{7,8 \text{ q}}{1 \text{ sm}^3} = 7,8 \frac{\text{q}}{\text{sm}^3}$ <p>Dəmirin sıxlığı $7,8 \frac{\text{q}}{\text{sm}^3}$ -dir.</p>	Kütlənin həcmə nisbəti yazılır və vahid həcmə düşən kütlə tapılır. Deməli, 1 sm^3 dəmirin kütləsi 7,8 qramdır.

a) Həcmi 18 sm^3 olan cismin kütləsi 81 qramdır.

b) Tili $0,4 \text{ m}$ olan taxta kubun kütləsi $44,8 \text{ kq}$ -dir.

c) Uzunluğu 8 sm , eni 5 sm və hündürlüyü 3 sm olan metal kuboidin kütləsi 324 qramdır.

Məsələ halli

- 11 Lalə 3 dəqiqəyə 360 m, Samir isə 4 dəqiqəyə 600 m qaçır.
 a) Kimin sürəti çoxdur: Lalənin, yoxsa Samirin? Nə qədər?
 b) Hər kəs öz sürəti ilə qaçmaqdə davam edərsə, 12 dəqiqədə kim daha çox məsafə qaçar? Nə qədər çox?



- 12 Şəkər tozu müxtəlif kütləli bağlamalarda satılır.
 a) Hansı bağlamada şəkər tozonun 1 kq-nin qiyməti daha ucuzdur? Nə qədər?
 b) 15 kq şəkər tozunu hansı bağlamalarda aldıqda nə qədər pula qənaət etmək olar?
- 13 Yarışın nəticəsinə əsasən üzgüçü hansı üsulla daha sürətlə üzür?




Üzmə üsulu	Məsafə (m)	Zaman (sani)
Sərbəst üsul	25	20
Batterflyay	50	30
Bras	100	50



- 14 Cədveldə bəzi şirələrin tərkibindəki karbohidrat və şəkərin miqdarı göstərilib.
 a) Hansı şirənin vahid həcmində karbohidratın miqdarı o birilərdən 2 dəfə çoxdur?
 b) Hansı şirənin vahid həcmində şəkərin miqdarı daha azdır?

Şirə	Həcmi (ml)	Karbohidrat (mq)	Şəkər (q)
A	300	25,5	30
B	500	42,5	35
C	200	34	18

- 15 Bakıda iki eyni kitab 12 manata, İzmirdə üç belə kitab 210 lirəyə satılır. $1 \text{ ₩} = 12 \text{ ₯}$ olarsa, bu kitab hansı şəhərdə daha ucuzdur?



- 16 Lalə, Samir və Elxan 4 həftə ərzində pul yığıdlar. Hər həftənin sonunda Lalənin pulunun Samirin puluna nisbəti $2 : 3$, Samirin pulunun Elxanın puluna nisbəti $3 : 5$ oldu. Cədveldə hər həftənin sonunda bu uşaqların cəmi nə qədər pulu olduğu göstərilib. Cədvəli tamamlayın və suallara cavab verin.

Uşaq	I həftə	II həftə	III həftə	IV həftə
Lalə	2 ₩		6 ₩	8 ₩
Samir		6 ₩		
Elxan	5 ₩			20 ₩

- Lalənin 4 manatı olanda Elxanın neçə manat pulu oldu?
- Hansı həftə uşaqların ümumi pulu 30 manatdan çox olar?
- Hansı nisbət Lalə, Samir və Elxanın pulları nisbətinə uyğundur?


$$2 : 3 : 10 \quad 2 : 3 : 5 \quad 4 : 6 : 15$$

2.3. Kəmiyyətin verilən nisbətdə bölünməsi

Araşdırma-müzakirə

Heykəllər, əsasən, büründən düzəldilir. Mis və qalayın uyğun olaraq 9 : 1 nisbətində qarışığından bürunc alınır.

- Heykəldə istifadə olunan qalay bütün qarışığın hansı hissəsini təşkil edir?
- Kütləsi 400 kq olan heykəlin hazırlanması üçün neçə kilogram qalay tələb olunur?
- Bu heykəlin hazırlanması üçün lazım olan misin kütləsini necə tapmaq olar?



Öyrənmə Kəmiyyətin verilən nisbətdə bölünməsi

Bəzən ədəd və ya kəmiyyəti müəyyən nisbətdə bölmək və hər bir həddə uyğun hissəni tapmaq tələb olunur. Məsələn, 20 kq buğdanı 2 : 3 nisbətində iki qaba paylamaq üçün hər qaba düşən buğdanın kütləsini belə tapmaq olar.

1-ci üsul. Verilən nisbətə görə 20 kq buğda 5 bərabər hissəyə bölünür və buğdanın bir hissəyə düşən kütləsi tapılır.

$$\begin{aligned} 20 : 5 &= 4 \text{ (kq)} \\ 2 + 3 &= 5 \end{aligned}$$




Sonra isə uyğun olaraq 2 və 3 hissəyə düşən kütlələr hesablanır:

$$2 \cdot 4 = 8 \text{ (kq)} \text{ və } 3 \cdot 4 = 12 \text{ (kq)}$$



2-ci üsul. Məsələni tənlik qurmaqla da həll etmək olar. Bunun üçün 1 hissə x ilə işarə edilir. Uyğun tənlik qurulur və həll edilir.

$$\begin{aligned} 2x + 3x &= 20 \\ 5x &= 20 \\ x &= 4 \end{aligned}$$



Beləliklə, birinci qaba $2 \cdot 4$ kq = 8 kq, ikinci qaba isə $3 \cdot 4$ kq = 12 kq buğda düşər.

Çalışma

- 1 AB parçası bərabər hissələrə bölünmüştür. Bu parçanı verilmiş nisbətdə bölən nöqtəni müəyyən edin.



- a) 1 : 7 b) 2 : 6 c) 3 : 5 d) 4 : 4 e) 5 : 3 f) 3 : 1 g) 1 : 3 h) 7 : 1 i) 6 : 2

- 2 N nöqtəsi AB parçasını hansı nisbətdə bölür? Əvvəlcə təxmin edin, sonra ölçməklə cavabınızı yoxlayın.

- a)  b) 

- 3) 120 kq unu verilmiş nisbətdə iki kisəyə ayırin.
- a) 1 : 1 b) 2 : 3 c) 3 : 7 d) 5 : 1 e) 11 : 1 f) 7 : 8 g) 70 : 50
- 4) 100 manat pulu verilmiş nisbətdə iki usta arasında bölün.
- a) 3 : 2 b) 2 : 2 c) 14 : 6 d) 3 : 7 e) 11 : 9 f) 10 : 15 g) 13 : 12
- 5) Suallara cavab verin.

NÜMUNƏ 42 m lenti 1 : 2 : 4 nisbətində necə bölmək olar?

Həlli	Açıqlama
<p>1-ci üsul</p> $1 + 2 + 4 = 7$ $42 : 7 = 6$ $1 \cdot 6 = 6 \text{ (m)}; 2 \cdot 6 = 12 \text{ (m)}; 4 \cdot 6 = 24 \text{ (m)}$	<p>Nisbətin hədlərini toplamaqla bərabər hissələrin sayı tapılır və 1 hissəyə düşən uzunluq hesablanır. 1 hissəyə 6 m uyğundur.</p> <p>Nisbətin hədlərinə uyğun uzunluqlar tapılır.</p>
<p>2-ci üsul</p> $x + 2x + 4x = 42$ $7x = 42$ $x = 6$ <p>Uyğun uzunluqlar tapılır:</p> $x = 6; 2x = 12; 4x = 24$ <p>Cavab: 6 m, 12 m və 24 m</p>	<p>1 hissənin uzunluğu x ilə işaretə edilir və tənlik qurulur. Tənlik həll edilir və 1 hissəyə düşən uzunluq tapılır. Nisbətin hədlərinə uyğun uzunluqlar tapılır.</p>

- a) 45 kq buğdanı üç kisəyə 2 : 2 : 5 nisbətində necə yığmaq olar?
 b) 80 litr südü üç bidona 2 : 4 : 2 nisbətində necə ayırmaq olar?
 c) 35 dəftəri üç şagirdə 1 : 2 : 4 nisbətində necə paylamaq olar?
 d) 180 manat pulu üç fəhlə arasında 2 : 3 : 4 nisbətində necə bölmək olar?




Riyaziyyat tarixindən

"Qızıl nisbət" tamın elə nisbətdə bölünməsidir ki, tamın böyük hissəyə nisbəti böyük hissənin kiçik hissəyə nisbətinə bərabər olsun. Məsələn, C nöqtəsi AB parçasını qızıl nisbətdə bölgərsə, aşağıdakı bərabərlik doğrudur.

$$A \bullet \quad C \bullet \quad B \bullet$$


$$AB : CB = CB : AC$$

Bu nisbət təqribən 1,618 : 1 kimidir. Qədim yunanlar qızıl nisbətlə yaradılan sənət əsərlərini estetik cəhətdən daha zəngin hesab edirdilər. Leonardo da Vinçi, Salvador Dalí kimi dahi rəssamlar öz əsərlərini, əsasən, bu nisbət əsasında yaratmışlar. Təbiətdə də bu nisbətə rast gəlmək olar. Orta əsrlərdə "Qızıl nisbət" "Tanrı nisbəti" də adlandırıldı.



Məsələ həlli

- 6 Qonşu bucaqların dərəcə ölçülərinin nisbəti $2 : 7$ olarsa, bu bucaqların hər birinin dərəcə ölçüsü nə qədərdir?



- 7 Beton qarışığı 2 hissə sement, 3 hissə qum və 4 hissə çinqıldan hazırlanır.

- a) 27 ton beton qarışığı hazırlamaq üçün sement, qum və çinqılın hər birindən nə qədər götürmək lazımdır?
b) 4 ton sementdən neçə ton beton qarışığı hazırlanar?



- 8 Samir və bacısının yiğdiqları göbələklərin sayıları $3 : 4$ nisbətindədir.


- a) Samir 12 göbələk yiğdisə, bacısı neçəsini yiğdi?
b) Cəmi 42 göbələk yiğilərsə, uşaqların hər biri neçə göbələk yiğdi?



- 9 Buğda və arpa zəmilərinin sahələri $9 : 5$ nisbətindədir. Buğda zəmisinin sahəsi arpa zəmisinin sahəsindən 20 ha çoxdur. Hər zəminin sahəsi nə qədərdir?



- 10 Sınıfdəki 28 şagird 3 qrupa bölündü. Onların $\frac{3}{7}$ hissəsi birinci qrupa düşdü. İkinci və üçüncü qruplardakı şagirdlərin sayı $3 : 5$ nisbətində oldu. Hər qrupda neçə şagird oldu?



- 11 Üçbucağın tərəfləri $3 : 4 : 5$ nisbətindədir. Büyük tərəf kiçik tərəfdən 4 sm uzun olarsa, üçbucağın perimetri neçə santimetrdir?

- 12 Anar lenti $2 : 3 : 8$ nisbətində üç hissəyə böldü. Kiçik hissənin uzunluğu 12 sm olarsa, lentin əvvəlki uzunluğu neçə santimetr idi?

- 13 Quşçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı $1 : 2$ nisbətində, ördək və toyuqların sayı isə $4 : 5$ nisbətindədir. Fermadakı qaz, ördək və toyuqların ümumi sayı 1320-yə bərabərdir. Fermada neçə qaz, neçə ördək, neçə toyuq saxlanılır?

- 14 Kişmişin 1 kilogramı 6 manata, ərik qurusunun 1 kilogramı isə 12 manata satılır. Kişmiş və ərik qurusu $3 : 2$ nisbətində qarışdırılmışdır. Bu qarışığın 1 kilogramı neçə manatadır?

2.4. Tənasüb

Araşdırma-müzakirə



Lalə içində 2 stəkan su olan qrafınə 4 qasıq sirop, Elxan isə içində 3 stəkan su olan qrafınə 6 qasıq sirop qatıb qarışdırıd.

- Qarışqlarda su və sirop nisbəti eyni oldumu? Bunu necə müəyyən etmək olar?
- Eyni nisbəti almaq üçün 9 stəkan suya neçə qasıq sirop qatmaq lazımdır?



Açar sözlər

- tənasüb
- kənar hədlər
- orta hədlər
- tənasübün əsas xassəsi

Öyrənmə Tənasüb

İki nisbətin bərabərliyinə **tənasüb** deyilir. Məsələn, $4 : 6$ və $10 : 15$ nisbətləri bərabər olduğundan tənasüb əmələ gətirir.

$$\frac{4}{6} = \frac{4 : 2}{6 : 2} = \frac{2}{3} \quad \frac{10}{15} = \frac{10 : 5}{15 : 5} = \frac{2}{3} \rightarrow \frac{2}{3} = \frac{2}{3} \rightarrow \frac{4}{6} = \frac{10}{15} \text{ və ya } 4 : 6 = 10 : 15$$

$4 : 6$ və $5 : 15$ nisbətləri isə bərabər olmadığı üçün tənasüb əmələ gətirmir.


$$\frac{4}{6} = \frac{4 : 2}{6 : 2} = \frac{2}{3} \quad \frac{5}{15} = \frac{5 : 5}{15 : 5} = \frac{1}{3} \rightarrow \frac{2}{3} \neq \frac{1}{3} \rightarrow \frac{4}{6} \neq \frac{5}{15} \text{ və ya } 4 : 6 \neq 5 : 15$$

- Tənasübü ümumi şəkildə belə yazmaq olar:

$$a : b = c : d \text{ və ya } \frac{a}{b} = \frac{c}{d}$$

Belə oxunur: a -nın b -yə nisbəti c -nin d -yə nisbətinə bərabərdir.

Burada a və d tənasübün **kənar hədləri**, b və c isə **orta hədləri** adlanır.



Çalışma

- Nisbətlərin ekvivalent olduğunu göstərməklə onların tənasüb əmələ gətirdiyini əsaslandırın. Tənasübün kənar və orta hədlərini göstərin.

a) $8 : 12 = 4 : 6$

b) $3 : 4,5 = 16 : 24$

c) $\frac{21}{39} = \frac{35}{65}$

d) $\frac{1,2}{8} = \frac{1,8}{12}$

- Verilmiş nisbəti sadələşdirin və ona ekvivalent nisbət yazmaqla tənasüb qurun.

a) $6 : 3$

b) $14 : 7$

c) $12 : 4$

d) $\frac{36}{24}$

e) $\frac{30}{45}$

f) $\frac{27}{63}$

3 Fikirlərin doğruluğunu yoxlayın. Ekvivalent nisbətləri tənasüb şəklində yazın.

- a) 51-in 24-ə nisbəti 34-ün 16-ya nisbətinə bərabərdir.
- b) 12-nin 14-ə nisbəti 25-in 35-ə nisbətinə bərabərdir.
- c) 2,5-in 4-ə nisbəti 35-in 56-ya nisbətinə bərabərdir.

4 Verilən nisbətlər arasından ekvivalent olanları müəyyən edin və tənasüb yazın.

NÜMUNƏ $8 : 6 \quad 14 : 12 \quad 24 : 18$

Həlli	Açıqlama	
$8 : 6 = 4 : 3 \quad 14 : 12 = 7 : 6 \quad 24 : 18 = 4 : 3$	Hər bir nisbət sadələşdirilir.	
$8 : 6$ və $24 : 18$ ekvivalent nisbətlərdir.	$8 : 6 = 4 : 3$ və $24 : 18 = 4 : 3$ olduğu üçün tənasüb yazılır.	
$8 : 6 = 24 : 18$		
a) $6 : 14 \quad 9 : 21 \quad 14 : 28$	c) $10 : 14 \quad 14 : 21 \quad 25 : 35$	e) $\frac{14}{16} \quad \frac{21}{24} \quad \frac{24}{32}$
b) $18 : 32 \quad 6 : 16 \quad 15 : 40$	d) $\frac{18}{24} \quad \frac{10}{12} \quad \frac{15}{18}$	f) $\frac{4}{6} \quad \frac{9}{12} \quad \frac{10}{15}$

Öyrənmə Tənasübün əsas xassəsi

Tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Bu xassə tənasübün əsas xassəsi adlanır.

Orta hədlərin hasili

$$a : b = c : d \rightarrow a \times d = b \times c \quad \text{və ya} \quad \frac{a}{b} = \frac{c}{d} \rightarrow a \times d = b \times c$$

Kənar hədlərin hasili

$$4 : 6 = 10 : 15 \rightarrow 4 \cdot 15 = 6 \cdot 10$$

• Tənasübün əsas xassəsinin tərsi də doğrudur. Sıfırdan fərqli a, b, c və d ədədləri üçün $a \times d = b \times c$ olduqda $\frac{a}{b} = \frac{c}{d}$ və $\frac{c}{d}$ nisbətləri tənasüb əmələ gətirir.

$$a \times d = b \times c \rightarrow \frac{a}{b} = \frac{c}{d}$$

Məsələn, $6 \times 2 = 3 \times 4$ olduğu üçün $6 : 3$ və $4 : 2$ nisbətləri tənasüb əmələ gətirir: $\frac{6}{3} = \frac{4}{2}$



Yadda saxla!

• Tənasübdə kənar hədlərin yerini və ya orta hədlərin yerini dəyişdikdə bərabərlik pozulmur.

$$a : b = c : d \rightarrow d : b = c : a \quad \text{və ya} \quad a : b = c : d \rightarrow a : c = b : d$$



Fikirləş!

$a : b = c : d$ tənasübündə hədlərin yerini dəyişməklə daha hansı tənasüblər yazmaq olar?

- 5) Tənasübün əsas xassəsindən istifadə etməklə nisbətlərin tənasüb əmələ gətirib-gətirmədiyini müəyyən edin.

NÜMUNƏ a) $8 : 3$ və $4 : 1,5$ b) $4,8 : 4$ və $\frac{3}{5} : 3$

Həlli	Açıqlama
a) $8 \cdot 1,5 = 12$ $3 \cdot 4 = 12$	Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir.
$8 : 3 = 4 : 1,5$	Nisbətlər tənasüb əmələ gətirir.
b) $4,8 \cdot 3 = 14,4$ $4 \cdot \frac{3}{5} = 2,4$ $14,4 \neq 2,4$	Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər deyil. Nisbətlər tənasüb əmələ gətirmir.
$15 : 10$ və $9 : 6$ $\frac{6}{10}$ və $\frac{18}{30}$	$0,6 : 4$ və $3 : 20$ $\frac{3}{5}$ və $\frac{45}{75}$
$1,8 : 4$ və $\frac{2}{5} : 3$ $\frac{4}{3}$ və $\frac{12}{9}$	$\frac{3}{4} : \frac{3}{7}$ və $\frac{7}{8} : \frac{1}{2}$ $\frac{8}{18}$ və $\frac{12}{27}$

- 6) Nisbətlərin tənasüb əmələ gətirib-gətirmədiyini yoxlayın. Tənasübdə uyğun hədlərin yerini dəyişməklə yeni tənasüblər yazın.

a) $4 : 5$ və $12 : 15$ b) $22 : 14$ və $44 : 26$ c) $1,2 : 1,8$ və $2 : 3$ d) $1 : 2$ və $\frac{1}{6} : \frac{1}{3}$

- 7) Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapın.

NÜMUNƏ $6 : 1,5 = 8 : x$

Həlli	Açıqlama
$6 \cdot x = 8 \cdot 1,5$	Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir.
$6x = 12$	Uyğun tənlik yazılır və həll edilir.
$x = 2$	
a) $6 : x = 12 : 28$	c) $3 : 4 = y : 8$
b) $\frac{2}{9} = \frac{x}{63}$	d) $\frac{21}{5} = \frac{35}{y}$
e) $7 : 3 = 5 : x$	g) $m : 1,2 = 5 : 4$
f) $\frac{m}{3} = \frac{35}{12}$	h) $(x + 2) : 2 = 6 : 3$

- 8) Verilmiş bərabərliyə görə müxtəlif tənasüblər yazın.

NÜMUNƏ $3 \times 8 = 4 \times 6$

Həlli	Açıqlama
$3 : 6 = 4 : 8$	Hasillərin bərabərliyindən tənasüb qurulur.
$3 : 4 = 6 : 8$	Orta hədlərin yeri dəyişdirilir.
$8 : 6 = 4 : 3$	Kənar hədlərin yeri dəyişdirilir.
$8 : 4 = 6 : 3$	Alınan tənasübdə orta hədlərin yeri dəyişdirilir.
a) $6 \cdot 8 = 4 \cdot 12$	b) $9 \cdot 16 = 18 \cdot 8$
c) $3 \cdot 12 = 4 \cdot 9$	d) $2 \cdot 15 = 3 \cdot 10$

- 9) Verilən ədədlərdən istifadə etməklə mümkün tənasübləri yazın.

a) 4 5 8 10 b) 6 8 9 12 c) 8 2 1 16 d) 3 18 2 27

10 Şərtə uyğun 3 tənasüb qurun.

- a) Kənar hədləri 6 və 10 olan
b) Orta hədləri 5 və 8 olan

- c) Kənar hədləri 8 və 20 olan
d) Orta hədlərinin hər ikisi 6 olan

11 Boş xanaya elə ədəd tapın ki, alınan dörd ədəddən tənasüb qurmaq mümkün olsun. Hər üçlük üçün neçə müxtəlif ədəd seçmək olar? Fikrinizi əsaslandırın.

- a) 1 2 5 b) 7 3 14 c) 2 5 6 d) 3 6 9

12 Suallara cavab verin.

- a) Düzbucaqlının uzunluğu və eni $4 : 3$ nisbətindədir. Düzbucaqlının uzunluğu 6 m olarsa, eni nə qədərdir?
b) Samirin yaşı ilə bacısının yaşı $3 : 2$ nisbətindədir. Samirin 12 yaşı varsa, bacısının neçə yaşı var?
c) Sınıfdə 10 qız var. Oğlanların sayı ilə qızların sayı $6 : 5$ nisbətində olarsa, sınıfda oğlanların sayı nə qədərdir?

Məsələ həlli

13 Usta Əli ay ərzində gəlirinin bir hissəsini xərclədikdən sonra qalan pulu yiğim kimi saxlayır. Onun xərclədiyi pulun yiğdiği pula nisbəti $3 : 1$ kimidir.
a) Usta Əlinin birinci ay yiğimi 120 manat olmuşsa, onun xərci nə qədər olmuşdur?
b) Usta Əli ikinci ay 630 manat xərcləmişə, onun gəliri nə qədər olmuşdur?

14 Lalənin markalarının sayı ilə Elxanın markalarının sayı $3 : 5$ nisbətindədir. Lalənin 18 markası var.

- a) Elxanın neçə markası var?
b) Lalə bir neçə marka aldı və bundan sonra onun markalarının Elxanın markaları sayına nisbəti $2 : 3$ oldu. Lalə neçə marka aldı?

15 1 kq kökdən 600 q şirə alınır, qalanı isə itkiyə gedir.

- a) Kök şirəsinin çıxan itkiyə nisbətini yazın.
b) 2 kq kökdən şirə çəkərkən nə qədər itkiyə gedər?
c) 3 kq kök şirəsi almaq üçün neçə kilogram kök lazımdır?



16 Qutuda 10 ağ və 10 qırmızı top var. Qutuya 2 ağ top və bir neçə qırmızı top əlavə edildikdən sonra ağ və qırmızı topların sayıları $3 : 4$ nisbətində oldu. Qutuya neçə qırmızı top əlavə edildi?

2.5. Miqyas

Araşdırma-müzakirə



Bağ evinin planında kvadrat formalı hər damanın tərəfinin uzunluğu həqiqətdə 6 m-ə uyğundur.


- Ev və həyətin həqiqi ölçülərini necə müəyyən etmək olar?
- Damalı vərəqdə hər dama həqiqətdə 3 m-ə uyğun olmaqla planı yenidən necə çəkmək olar?



Açar sözlər

- miqyas

Öyrənmə Miqyas



Çox vaxt obyektləri kağız üzərində təsvir etmək üçün bütün məsafələri eyni ədəd dəfə kiçitmək və ya böyütmək lazımlı gəlir. Bunun üçün miqyasdan istifadə edilir. Parçanın təsvirdəki uzunluğunun onun həqiqi uzunluğuna nisbətinə miqyas deyilir. Şəkildəki park həqiqətdə olduğundan 10 000 dəfə kiçik təsvir edilibsə, onun miqyası 1 : 10 000 və ya $\frac{1}{10000}$ nisbəti kimi yazılır.

Yəni təsvirdəki parkın planında 1 sm məsafə həqiqətdə 10 000 sm-ə və ya 100 m-ə bərabərdir. Plana əsasən həqiqi məsafəni tapmaq üçün tənasübdən istifadə etmək olar. Məsələn, planda uzunluğu 2 sm olan BC parçasının həqiqi uzunluğunu santimetrlə tapmaq üçün əvvəlcə bu məsafə x ilə işarə edilir. Plandakı məsafənin həqiqi məsafəyə nisbəti 1 : 10 000 olduğu üçün belə tənasüb qurmaq olar:

$$\frac{1}{10000} = \frac{2}{x}$$

Tənasübün əsas xassəsinə görə
 $x \cdot 1 = 2 \cdot 10000$
 $x = 20000 \text{ (sm)} = 200 \text{ (m)}$

- Miqyasdan həqiqətdə kiçik olan obyektləri təsvir etmək üçün də istifadə edilir. Bu zaman təsvirdəki bütün məsafələr eyni ədəd dəfə böyündülür və miqyas 2 : 1, 10 : 1, 2000 : 1 və s. kimi yazılır.

Çalışma

- 1 Planın miqyasına və plandakı məsafəyə görə həqiqi məsafəni tapın.

NÜMUNƏ Miqyas 1 : 200. Plandakı məsafə 3 sm.

Həlli	Açıqlama
$\frac{1}{200} = \frac{3}{x}$ $x = 600$ Həqiqi məsafə 600 sm və ya 6 m-dir.	Plandakı məsafənin (3) həqiqi məsafəyə (x) nisbəti 1 : 200 nisbətinə bərabərdir. Tənasübdən həqiqi məsafə tapılır.

► a) Miqyas 1 : 300
Plandakı məsafə 3 sm.

b) Miqyas 1 : 400
Plandakı məsafə 2 sm.

c) Miqyas 1 : 500
Plandakı məsafə 3 sm.

- 2 Xətkeşdən istifadə etməklə xəritədə şəhərlər arasında birbaşa məsafəni ölçün. Miqyası nəzərə alaraq həqiqətdə bu şəhərlər arasındakı birbaşa məsafəni tapın.

- Bakı – Gəncə
- Şirvan – Kəlbəcər
- Quba – Şuşa
- Ağdam – Qazax

Xəritəyə əsasən suallar tərtib edin və onları cavablandırın.



- 3 Planın miqyasına və həqiqi məsafəyə görə plandakı məsafəni tapın.

NÜMUNƏ Miqyas 1 : 300, həqiqi məsafə 900 sm.

Həlli	Açıqlama
$\frac{1}{300} = \frac{x}{900}$ <p>↳ Plandakı məsafə ↳ Həqiqi məsafə</p> $300 \cdot x = 1 \cdot 900$ $x = 3 \text{ (sm)}$	Plandakı məsafənin (x) həqiqi məsafəyə (900) nisbəti 1 : 300 nisbətinə bərabərdir. Tənasübdən plandakı məsafə tapılır. Plandakı məsafə 3 sm-dir.
a) Miqyas 1 : 100, həqiqi məsafə 800 sm. b) Miqyas 1 : 200, həqiqi məsafə 600 sm. c) Miqyas 1 : 400, həqiqi məsafə 1200 sm.	

- 4 İki məntəqə arasındaki məsafə 4 km-dir. Verilmiş miqyaslarla xəritədə bu məntəqələr arasındakı məsafə nə qədər olar?

- a) 1 : 10 000 b) 1 : 20 000 c) 1 : 100 000 d) 1 : 500 000

- 5 Həqiqi və plandakı məsafələrə görə miqyası tapın.

NÜMUNƏ Həqiqi məsafə 400 m, plandakı məsafə 2 sm.

Həlli	Açıqlama
$2 \text{ sm} : 400 \text{ m} = 2 \text{ sm} : 40000 \text{ sm} =$ $= 1 : 20000$	Plandakı məsafənin həqiqi məsafəyə nisbəti yazılır. 1 m = 100 sm olduğu nəzərə alınır. Nisbətin hədlərini 2-yə bölüb miqyas tapılır.

- a) Həqiqi məsafə 250 m, plandakı məsafə 5 sm.
b) Həqiqi məsafə 4 km, plandakı məsafə 2 mm.
c) Həqiqi məsafə 60 km, plandakı məsafə 3 sm.
d) Həqiqi məsafə 800 km, plandakı məsafə 16 sm.



Yadda saxla!

Miqyasa görə həqiqi məsafənin neçə dəfə kiçildiyini və ya böyüdüyünü müəyyən etmək olar. Məsələn, $1 : 1000$ miqyası ilə təsvir olunan planda həqiqi məsafə 1000 dəfə kiçilir. Deməli, plandakı məsafəni 1000 -ə vurmaqla həqiqi məsafəni tapmaq olar. Həqiqi məsafəni 1000 -ə bölməklə isə plandakı məsafə tapılar.

- 6 Plan $1 : 200$ miqyası ilə çəkilib.
 - Otağın plandakı uzunluğu 3 sm-dir. Otağın həqiqi uzunluğu nə qədərdir?
 - Hasarın uzunluğu 20 m olarsa, onun bu plandakı uzunluğu nə qədər olar?

- 7 Uzunluğu 30 m olan yol planda 5 sm uzunluqdadır. Miqyası müəyyən edin və suallara cavab verin.
 - Bu planda uzunluğu 10 sm olan yolun həqiqi uzunluğu neçə metrdir?
 - Uzunluğu 15 m olan körpünün bu plandakı uzunluğu nə qədərdir?


- 8 Miqyası $1 : 20\,000$ olan xəritədə iki məntəqə arasındaki məsafə 6 sm-dir. Miqyası $1 : 50\,000$ olan xəritədə bu məntəqələr arasındaki məsafə nə qədər olar?

Masalə halli


- 9 Elxan uzunluğu 90 m, eni 60 m olan futbol meydançasının planını $1 : 30$ miqyası ilə rəsm al-bomunda çəkmək istədi. Bu mümkündürmü? Fikrinizi izah edin.

- 10 Uşaqlar aviamodel dərnəyində həqiqi uzunluğu 25 m, qanadları arasındaki məsafəsi isə 14 m olan təyyarənin maketini düzəltmək istədilər.
 - Miqyası $1 : 50$ olan təyyarə maketinin uzunluğu nə qədər olar?
 - Samir bu təyyarə maketinin qanadları arasındaki məsafənin 30 sm, Lalə 28 sm, Elxan isə 35 sm olacağını söylədi. Kimin cavabı doğrudur?

- 11 Arının $2 : 1$ miqyası ilə çəkilmiş şəklinə əsasən həqiqi uzunluğunu tapın.



- 12 Dözbucaklı formasında olan tennis kortunun həqiqi uzunluğu 24 m-dir. Planın miqyasını tapın və suallara cavab verin.
 - Kortun eni neçə metrdir?
 - Kortun perimetri ilə plandakı perimetr hansı nisbətdədir?
 - Kortun sahəsi ilə plandakı sahə hansı nisbətdədir?



2.6. Düz mütənasib asılılıq

Araşdırma-müzakirə



Turist valyutadəyişmə məntəqəsində 100 \$ verib 170 ₼ aldı.

- O, əlavə 200 \$ dəyişsə, neçə manat alar?
- Turist 850 manata təyyarə biletini almaq üçün neçə ABŞ dolları dəyişməlidir?
- Dolların məbləğini d , ona uyğun manatı isə m hərfi ilə işarə etməklə d və m arasında asılılığı necə ifadə etmək olar?



Açıar sözlər

- düz mütənasib
- mütənasiblik əmsali


Öyrənmə Düz mütənasib kəmiyyətlər

Maşın sabit (dəyişməz) sürətlə hərəkət etdikdə 1 saatda 70 km yol gedərsə, 2 saatda 2 dəfə çox ($2 \cdot 70 = 140$ km), 3 saatda isə 3 dəfə çox ($3 \cdot 70 = 210$ km) yol qət edər. Bu halda deyirlər ki, sürət dəyişmədikdə gedilən yol zamandan **düz mütənasib** asılıdır.

Zaman, x (saat)	1	2	3	4
Yol, y (km)	70	140	210	280

$\times 2$ $\times 3$ $\times 4$

$\times 3$ $\times 4$ $\times 2$



Bir kəmiyyət bir neçə dəfə artıqdə (azaldıqda) digər kəmiyyət də bir o qədər dəfə artarsa (azalarası), bu kəmiyyətlər **düz mütənasib kəmiyyətlər** adlanır.

Düz mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin nisbətləri ekvivalentdir.

$$\frac{\text{Gedilən yol (km)}}{\text{Zaman (saat)}} = \frac{70}{1} = \frac{140}{2} = \frac{210}{3} = \dots$$




Fikirləş!

Düz mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin nisbətlərinin tənasüb əmələ gətirdiyini necə izah etmək olar? Bir neçə nümunə göstərin.

Çalışma

- Alıcı bir neçə popcorn qutusuna 6 manat ödədi. Popcorn qutularının sayı: a) 2 dəfə çox; b) 3 dəfə çox; c) 2 dəfə az; d) 3 dəfə az olarsa, hər bənd üçün suallara cavab verin.
 - Alıcı nə qədər ödədi?
 - Ödənilən məbləğ qutuların sayı ilə düz mütənasibdirmi?
- Şəkildəki düzbucaqlının uzunluğu a) 3 dəfə artırılsa; b) 4 dəfə artırılsa; c) 4 dəfə azaldılsa, sahəsi necə dəyişər?



a

3 Hansı cədveldə x və y dəyişənləri düz mütənasibdir?

a)	<table border="1"> <tr> <td>x</td><td>2</td><td>3</td><td>4</td><td>5</td></tr> <tr> <td>y</td><td>6</td><td>9</td><td>12</td><td>15</td></tr> </table>	x	2	3	4	5	y	6	9	12	15
x	2	3	4	5							
y	6	9	12	15							

b)	<table border="1"> <tr> <td>x</td><td>2</td><td>3</td><td>4</td><td>5</td></tr> <tr> <td>y</td><td>8</td><td>9</td><td>12</td><td>25</td></tr> </table>	x	2	3	4	5	y	8	9	12	25
x	2	3	4	5							
y	8	9	12	25							

c)	<table border="1"> <tr> <td>x</td><td>3</td><td>4</td><td>5</td><td>6</td></tr> <tr> <td>y</td><td>6</td><td>8</td><td>10</td><td>12</td></tr> </table>	x	3	4	5	6	y	6	8	10	12
x	3	4	5	6							
y	6	8	10	12							

4 Cədvəli tamamlayın.

a)	<table border="1"> <tr> <td>Malın sayı, x (ədəd)</td><td>1</td><td></td><td>3</td><td>4</td></tr> <tr> <td>Məbləğ, y (manat)</td><td></td><td>8</td><td>12</td><td></td></tr> </table>	Malın sayı, x (ədəd)	1		3	4	Məbləğ, y (manat)		8	12	
Malın sayı, x (ədəd)	1		3	4							
Məbləğ, y (manat)		8	12								

b)	<table border="1"> <tr> <td>Cismin həcmi, V (sm^3)</td><td>1</td><td>2</td><td>4</td></tr> <tr> <td>Cismin kütləsi, m (q)</td><td></td><td>5,8</td><td></td></tr> </table>	Cismin həcmi, V (sm^3)	1	2	4	Cismin kütləsi, m (q)		5,8	
Cismin həcmi, V (sm^3)	1	2	4						
Cismin kütləsi, m (q)		5,8							

5 Tənasüb qurub həll etməklə suallara cavab verin.

NÜMUNƏ Alıcı 2 eyni dəsmal üçün 8 manat ödədi. O, 5 belə dəsmal üçün nə qədər ödəyər?

Həlli	Açıqlama
<p>Məsələnin qısa şərti yazılır:</p> $\begin{array}{l} 2 \text{ ədəd} - 8 \text{ man} \\ \downarrow \\ 5 \text{ ədəd} - y \text{ man} \\ \frac{2}{5} = \frac{8}{y} \\ 2y = 5 \cdot 8 \\ 2y = 40 \\ y = 20 \end{array}$	<p>Ümumi məbləglə dəsmalların sayı düz mütənasibdir. Oxların eyni istiqamətdə olması kəmiyyətlərin düz mütənasib olduğunu göstərir. Uyğun tənasüb qurulur. Tənlik həll edilir.</p> <p>Alıcı 5 dəsmal üçün 20 manat ödəyər.</p>

- a) 2 sm^3 dəmirin kütləsi $15,6 \text{ q-dır}$. 5 sm^3 dəmirin kütləsi nə qədərdir?
 b) 6 vedrə süddən 2 kq kərə yağı alınır. 4 kq kərə yağı almaq üçün neçə vedrə süd lazımdır?
 c) Samir 20 dəqiqəyə kitabın 18 səhifəsini oxuyur. O, eyni sürətlə 126 səhifəlik kitabı nə qədər vaxta oxuyar?



Yadda saxla!

Düz mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin bölünməsindən alınan qismət sabitdir. Bu sabitə **mütənasiblik əmsalı** deyilir. Düz mütənasib kəmiyyətlərdən birinin qiymətini x ilə, digərinin uyğun qiymətini y ilə, mütənasiblik əmsalını k ilə işarə etsək, $\frac{y}{x} = k$ olar. Buradan düz mütənasib asılılığının düsturu alınır.

$$y = kx$$

6 x və y düz mütənasib kəmiyyətlərdir. Verilən şərtə görə, mütənasiblik əmsalını müəyyən edin və y -in x -dən asılılıq düsturunu yazın.

NÜMUNƏ $x = 3$ olduqda $y = 6$.

Həlli	Açıqlama
$\frac{6}{3} = k \quad k = 2$ $y = 2x$	<p>Uyğun qiymətlərin nisbətindən mütənasiblik əmsalı tapılır.</p> <p>y-in x-dən asılılıq düsturu yazılır.</p>

a) $x = 2$ olduqda $y = 8$

b) $x = 4$ olduqda $y = 12$

c) $x = 6$ olduqda $y = 3$

- 7 Sahəsi 18 m^2 olan otağın döşəməsini rəngləmək üçün 3,6 kq boyası işləndi.
- İstifadə edilən boyanın miqdarının rənglənən sahədən düz mütənasib asılı olduğunu necə izah edərdiniz?
 - Mütənasiblik əmsalını tapın və mənasını izah edin.
 - İşlədilən boyanın miqdarının (m) otağın sahəsindən (S) asılılıq düsturunu yazın.
 - $S = 15; 20; 28$ olduqda m -in uyğun qiymətini düstura əsasən tapın.


Öyrənmə Düz mütənasib asılılığın qrafiki

Düz mütənasib kəmiyyətlər arasında asılılığı cədvəl və ya qrafiklə təsvir etmək olar. Məsələn, 1 l südün qiyməti 2 manat olarsa, 2 l südə 4 manat, 3 l südə 6 manat və s. ödənildiyi üçün ödənilən məbləğ və südün miqdarı düz mütənasibdir. Asılılığa uyğun cədvəl tərtib edilir və qrafik qurulur.

x (alınmış süd, litr)	y (məbləğ, man)	$(x; y)$ koordinat cütü
1	2	(1; 2)
2	4	(2; 4)
3	6	(3; 6)
4	8	(4; 8)
5	10	(5; 10)

Kəmiyyətlərin uyğun qiymətləri bölünür və qismət tapılır.

$$\frac{2}{1} = \frac{4}{2} = \frac{6}{3} = \dots = 2$$



Ödənilən məbləğlə alınmış südün miqdarı düz mütənasibdir və mütənasiblik əmsalı $k = 2$. Deməli, x litr süd almaq üçün $2x$ manat pul ödəmək lazımdır. y -in x -dən asılılıq düsturunu belə yazmaq olar:

$$y = 2x$$




Yadda saxla!

Düz mütənasib asılılığa uyğun nöqtələr koordinat başlanğıcından keçən düz xətt üzərindədir.

- 8 Düz mütənasib asılılığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu asılılığın düsturunu yazın.

NÜMUNƏ






Həlli

$$k = \frac{2}{4} = \frac{1}{2}$$

$$y = \frac{1}{2}x$$

Açıqlama

Qrafik (4; 2) nöqtəsindən keçir. y -in qiyməti x -in uyğun qiymətinə bölünür və mütənasiblik əmsalı tapılır. k -nın qiyməti düz mütənasib asılılığın düsturunda yerinə yazılır.



- 9) y dəyişəni x dəyişənindən düz mütənasib asılıdır. Mütənasiblik əmsalını tapın və düsturu yazın. Cədvəli tamamlayın və qrafiki qurun.

a)

x	1		3	4
y		4	6	

b)

x	2		6	
y		2	3	4

c)

x	2	4	6	
y		10		12

- $x = 10$; 100 olduqda y -in uyğun qiymətini tapın.

- 10) Düz mütənasib asılılığının qrafiki verilmiş nöqtədən keçir. Uyğun düsturu yazın, cədvəl tərtib edin və qrafiki qurun. Qrafik üzərində əlavə üç nöqtənin koordinatlarını yazın.

a) (4; 8)

b) (4; 2)

c) (2; 6)

d) (3; 3)

- 11) Düz mütənasib asılılığının qrafiki $M(2; 8)$ nöqtəsindən keçir. Verilmiş nöqtə bu qrafik üzərində yerləşirsə, boş xanaya uyğun koordinatı tapın.

B (1; □)


A (□; 10)

D (3; □)


E (□; 16)

Məsələ həlli

- 12) Nasos qoşulduğdan sonra boş çənə yiğilan suyun həcmi (y) zamandan (x) düz mütənasib asılıdır. Verilmiş qrafikə əsasən çənə yiğilan suyun həcmimin zamandan asılılıq düsturunu yazın.
 • Qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları nəyi göstərir? İzah edin.



- 13) Şəkildə işçinin aldığı əməkhaqqının (y) iş saatlarının sayıından (x) asılılıq qrafiki verilmişdir.
- Bu, düz mütənasib asılılığının qrafikidirmi?
 - İşçi 2 saat işlədikdə neçə manat əməkhaqqı alır?
 - O, 50 manat qazanmaq üçün neçə saat işləməlidir?
 - Mütənasiblik əmsalı neçədir və nəyi göstərir?
 - İşçinin aldığı əməkhaqqının (y) iş saatlarının sayıından (x) asılılıq düsturunu yazın.
 - İşçi 10 saat üçün nə qədər əməkhaqqı alar?



2.7. Tərs mütənasib asılılıq

Araşdırma-müzakirə

Samir cibindəki pula qiyməti 60 qəpik olan 10 dəftər ala bilər.

- Karandaş dəftərdən 2 dəfə ucuz olarsa, Samir neçə karandaş ala bilər?
- Qələm dəftərdən 5 dəfə baha olarsa, Samir neçə qələm ala bilər?
- Malın qiyməti artdıqca Samirin ala biləcəyi malın sayı necə dəyişir?



- tərs mütənasib



Öyrənmə Tərs mütənasib kəmiyyətlər

Maşın 360 km məsafəni 60 km/saat sürətlə gedərsə, mənzilbaşına 6 saata çatar. Maşın eyni məsafəni 2 dəfə çox ($2 \cdot 60 \text{ km/saat} = 120 \text{ km/saat}$) sürətlə gedərsə, yola 2 dəfə az zaman sərf edər. Sürət neçə dəfə artarsa, verilən məsafəni qət etmək üçün sərf edilən zaman bir o qədər dəfə azalar. Bu halda deyirlər ki, məsafə dəyişmədikdə sürət və zaman **tərs mütənasibdir**.

Bir kəmiyyət bir neçə dəfə artdıqda (azaldıqda) digər kəmiyyət bir o qədər dəfə azalırsa (artarsa), bu kəmiyyətlər **tərs mütənasib kəmiyyətlər** adlanır.

- Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətləri hasili sabitdir.

Sürət, x (km/saat)	60	120	180
Zaman, y (saat)	6	3	2

x2 :2 :3 x3

$$\text{Sürət (km/saat)} \times \text{Zaman (saat)} = 60 \times 6 = 120 \times 3 = 180 \times 2 = \dots$$

Çalışma

- Qatar iki məntəqə arasındaki məsafəni sabit sürətlə qət etdi. Qatarın sürəti a) 2 dəfə çox; b) 3 dəfə az olsa, eyni məsafəni getməyə sərf olunan zaman necə dəyişər?
- Cədvəldə sahəsi 24 vahid kvadrat olan düzbucaqlıların tərəflərindən biri verilib.
 - Cədvəli tamamlayın.
 - Düzbucaqlının eni a) 2 dəfə artarsa; b) 3 dəfə artarsa, uzunluğu necə dəyişər?

Eni (b)	1	3	4	24
Uzunluğu (a)	12		4	2

- Hansı cədvəldə x və y dəyişənləri tərs mütənasibdir?

a)	x	1	2	3	6
	y	60	30	20	10

b)	x	2	3	4	8
	y	8	12	16	32

c)	x	3	4	9	18
	y	12	9	4	2

- Cədvəldə müəyyən məbləğə alınan malın miqdarı (y) və bir vahidinin qiyməti (x) verilib. Cədvəli tamamlayın.

a)	Qiymət, x (manat)	1		3	4
	Say, y (ədəd)		8	12	

b)	Qiymət, x (manat)	4	6	8	
	Kütlə, y (kq)		8		4

- 5) Tənasüb qurub həll etməklə suallara cavab verin.

NÜMUNƏ Bir əkin sahəsini gücləri eyni olan 8 traktor 9 saata şumlayır. 3 belə traktor əkin sahəsini neçə saata şumlayar?

Həlli	Açıqlama
<p>Məsələnin qısa şərti yazılır:</p> $\begin{array}{l} 8 \text{ traktor} - 9 \text{ saat} \\ 3 \text{ traktor} - y \text{ saat} \end{array}$ $\frac{8}{3} = \frac{y}{9}$ $3y = 8 \cdot 9$ $3y = 72$ $y = 24$	<p>Əkin sahəsi dəyişmədiyindən traktorların sayı ilə hər traktorun iş saatları tərs mütənasibdir. Oxların əks istiqamətdə olması kəmiyyətlərin tərs mütənasib olduğunu göstərir. Uyğun tənasüb qurulur. Tənlik həll edilir.</p> <p>3 traktor sahəni 24 saata şumlayar.</p>

- a) Alıcı 1 kilogramının qiyməti 2 manat olan pomidordan 3 kq ala bilər. O, eyni pula qiyməti 1,5 manat olan pomidordan nə qədər alar?
 b) Yem ehtiyatı 60 inəyə 30 günə çatır. Bu yem ehtiyatı 90 inəyə neçə günə çatar?
 c) Boş hovuz 2 eyni nasosla 6 saata dolur. Hovuz 3 belə nasosla neçə saata dolar?

- 6) Müəyyən yükü daşımaq üçün hərəsi 6 t yük götürən 12 maşın lazımdır. Bu yükü hərəsi 9 t yük götürən 8 maşınla daşımaq olarmı?



- 7) Müəyyən sayda detal 6 eyni dəzgahda 4 saata hazırlanır.
 a) 3 dəzgahda həmin sayda detalları neçə saata hazırlamaq olar?
 b) Eyni sayda detalı 2 saata hazırlamaq üçün neçə dəzgah lazımdır?



Yadda saxla!

Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili sabitdir. Bu sabitə **mütənasiblik əmsalı** deyilir. Tərs mütənasib kəmiyyətlərdən birinin qiymətini x ilə, digərinin uyğun qiymətini y ilə, mütənasiblik əmsalını k ilə işarə etsək, $x \cdot y = k$ olar.

Buradan tərs mütənasib asılılığının düsturu alınır.

$$y = \frac{k}{x}$$

- 8) x və y tərs mütənasib kəmiyyətlərdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin və y -in x -dən asılılıq düsturunu yazın.

NÜMUNƏ $x = 2$ olduqda $y = 3$

Həlli	Açıqlama
$2 \cdot 3 = k$ $k = 6$ $x \cdot y = 6$ və ya $y = \frac{6}{x}$	$x \cdot y = k$ düsturunda x və y -in verilmiş qiymətləri yerinə yazılır və mütənasiblik əmsalı (k) tapılır. y -in x -dən asılılıq düsturu yazılır.

a) $x = 4$ olduqda $y = 2$

b) $x = 3$ olduqda $y = 4$


c) $x = 6$ olduqda $y = 3$

- 9) Fermada gün ərzində sağılan süd hər birinin tutumu 40 l olan 50 bidona töküldü.
- Gün ərzində sağılan süd tutumu 2 dəfə kiçik olan bidonlara yiğilarsa, bidonların sayı necə dəyişər?
 - Bidonların tutumu ilə onların sayı düz, yoxsa tərs mütənasibdir?
 - Mütənasiblik əmsalını tapın və mənasını izah edin.
 - Bidonların sayının (n) onların tutumundan (m) asılılıq düsturunu yazın.
 - $m = 20; 25; 50$ olduqda düstura əsasən n -in qiymətini tapın.
- 10) Hansı kəmiyyətlər düz, hansılar tərs mütənasibdir?
- Müəyyən sayıda karandaşın ümumi məbləği ilə bir karandaşın qiyməti.
 - Sahəsi sabit qalmaqla düzbucaqlının eni ilə uzunluğu.
 - Eyni məsafəni qət etmək üçün avtomobilin sürəti ilə tələb olunan zaman.
 - Düzbucaqlının eni sabit qalmaqla sahəsi ilə onun uzunluğu.

Öyrənmə Tərs mütənasib asılılığının qrafiki

Tərs mütənasib kəmiyyətlər arasındaki asılılığı cədvəl və ya qrafiklə təsvir etmək olar. Məsələn, bayram tədbiri üçün 12 rəngli bayraq düzəltmək tələb olunur. Hər şagird bərabər sayıda bayraq düzəldərsə, şagirdlərin sayı (x) ilə onların hər birinin düzəldiyi bayraq sayı (y) tərs mütənasib olar. Bu asılılığa uyğun cədvəl tərtib edilir və qrafik qurulur.

x (şagirdlərin sayı)	y (bir şagirdin düzəldiyi bayraq sayı)	($x; y$) koordinat cütü
1	12	(1; 12)
2	6	(2; 6)
3	4	(3; 4)
4	3	(4; 3)
6	2	(6; 2)
12	1	(12; 1)



Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili sabitdir və mütənasiblik əmsalına bərabərdir.

$$1 \cdot 12 = 2 \cdot 6 = 3 \cdot 4 = 4 \cdot 3 = 6 \cdot 2 = 12 \cdot 1 = 12$$

Mütənasiblik əmsalı $k = 12$ olduğu üçün y -in x -dən asılılıq düsturunu belə yazmaq olar:

$$x \cdot y = 12 \quad \text{və ya} \quad y = \frac{12}{x}$$

Tərs mütənasib asılılığının qrafiki üzərindəki nöqtənin x koordinatı böyüdükcə y koordinatı kiçilir və tərsinə, x koordinatı kiçildikcə y koordinatı böyüür.




Fikirləş!

Bir kəmiyyətin qiyməti 2 vahid artanda digəri 2 vahid azalırsa, bu kəmiyyətlər arasındaki asılılığa tərs mütənasib asılılıq demək olarmı? Nümunələr göstərməklə izah edin.

- 11 Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəflərinin bir-birindən asılılıq qrafiki verilib. Kəmiyyətlərin tərs mütənasib olduğunu nəzərə alaraq qrafikə əsasən mütənasiblik əmsalını tapın və bu asılılığının düsturunu yazın. Mütənasiblik əmsalının mənasını izah edin.

NÜMUNƏ



Həlli


$$k = 2 \cdot 1 = 2$$

$$y = \frac{2}{x}$$


Açıqlama

$(2; 1)$ nöqtəsi qrafikin üzərində yerləşdiyi üçün uyğun koordinatların hasili mütənasiblik əmsalına bərabərdir.
 k -nın qiyməti tərs mütənasib asılılığının düsturunda yerinə yazılır.
Mütənasiblik əmsalı k – düzbucaqlının sahəsini bildirir.


a)



b)



c)



- 12 Tərs mütənasib asılılığının qrafiki $M(4; 3)$ nöqtəsindən keçir. Verilmiş nöqtə bu qrafikin üzərində yerləşirsə, boş xanaya uyğun koordinatı tapın.

A $(3; \square)$

B $(\square; 6)$


C $(6; \square)$

D $(\square; 1)$

Məsələ həlli


- 13 Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəfləri (x və y) arasındakı asılılığının qrafiki verilmişdir.

- a) Mütənasiblik əmsalını tapın və mənasını izah edin.
b) y -in x -dən asılılığını düsturla yazın.
c) Qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları nəyi göstərir? Izah edin.
d) $A(3; \square)$ və $B(\square; 24)$ nöqtələri bu qrafikin üzərində yerləşirsə, boş xanalara uyğun koordinatları necə müəyyən etmək olar?



- 14 Əkin sahəsinə şumlamaq üçün eyni traktordan nə qədər çox olarsa, bu işə bir o qədər az vaxt sərf olunur. Qrafikdə sahənin şumlanmasına sərf olunan vaxtin traktorların sayından asılılığı təsvir edilib.

- a) Qeyd edilmiş nöqtələrə uyğun məlumatı cədvəllə təqdim edin.
b) Sahəni 8 saata şumlamaq üçün neçə traktor lazımdır?
c) Uyğun tərs mütənasib asılılığının düsturunu yazın.
d) 16 traktor bu sahəni neçə saata şumlayar?



Məsələ və misallar

- 1 Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin.

a) $\frac{5}{6} = \frac{\square}{3}$

b) $2 : 5 = \square : 15$

c) $\square : 16 = 3 : 4$

d) $20 : 5 = 1 : \square$

- 2 c dəyişəninin elə qiymətini tapın ki, $3 : c : 6$ nisbəti a) $6 : 10 : 12$; b) $9 : 12 : 18$; c) $1 : 1 : 2$ nisbəti ilə ekvivalent olsun.

- 3 Verilən bərabərliyə görə tələb olunan ifadənin qiymətini tapın.

a) $4a = 3b$ olarsa, $\frac{a}{b} = ?$

b) $3c = 2d$ olarsa, $\frac{d}{c} = ?$

c) $8m = 6n$ olarsa, $\frac{3n}{4m} = ?$

- 4 Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapın.

a) $\frac{x}{4} = \frac{2}{5}$

b) $y : 3 = 6 : 9$

c) $\frac{8}{c} = \frac{2}{3}$

d) $(x - 3) : 4 = 7 : 2$

e) $\frac{7}{3} = \frac{x + 2}{6}$

- 5 Həyətdə 40 toyuq və 25 qaz var.

a) Qazların sayının toyuqların sayına nisbətini yazın.

b) Həyətə əlavə 5 qaz gətirdilər. Əvvəlki nisbəti saxlamaq üçün həyətə əlavə neçə toyuq gətirmək lazımdır?



- 6 Perimetri 24 sm olan üçbucağın tərəflərinin uzunluğu $3 : 4 : 5$ nisbətindədir. Bu üçbucağın tərəflərinin uzunluğu nə qədərdir?

- 7 Perimetri 32 sm olan düzbucaqlının tərəflərinin uzunluğu $3 : 1$ nisbətindədir. Bu düzbucaqlının sahəsi nə qədərdir?

- 8 Suallara cavab verin.

a) Lalə 2,4 m uzunluqda lenti $3 : 5$ nisbətində iki hissəyə böldü. Bu hissələrin uzunluqları fərqi neçə santimetrdir?

b) Elxan ipi $4 : 7$ nisbətində böldü. Hissələrdən biri digərindən 6 sm uzun oldu. İpin əvvəlki uzunluğu nə qədər idi?

- 9 İki məntəqə arasındaki məsafə 36 km-dir. Xəritə üzərində bu məntəqələr arasındaki məsafə 1,8 sm-dir.

a) Xəritənin miqyasını tapın.

b) 100 km-lik yolun bu xəritədə uzunluğu nə qədərdir?

- 10 Reseptə görə, 600 q çəkilmiş ət və 120 q düyüdən 60 yarpaq dolması hazırlanır.

a) 300 q düyü işlətməklə neçə belə dolma hazırlamaq olar? Bunun üçün nə qədər çəkilmiş ət lazımdır?

b) 1 kq çəkilmiş ətdən neçə belə dolma hazırlanar? Bunun üçün nə qədər düyü lazımdır?

- 11 Bağda alma, ərik və gilas ağacları var. Alma və ərik ağaclarının sayıları $3 : 2$, ərik və gilas ağaclarının sayıları isə $4 : 3$ nisbətindədir.

- a) Bağda 40 ərik ağacı olarsa, neçə alma və neçə gilas ağacı var?
b) Alma və gilas ağaclarının sayıları hansı nisbətdədir?



- 12 Boş hovuz 6 eyni nasosla 24 dəqiqəyə dolur.

- a) 9 belə nasos hovuzu neçə dəqiqəyə doldurur?
b) Hovuzu 36 dəqiqəyə doldurmaq üçün bu nasoslardan neçəsi qoşulmalıdır?

- 13 Yem ehtiyatının yarısını 8 inək 12 gündə yedi. Qalan yem 24 günə neçə inəyə kifayət edər?


- 14 Sürəcü yolu 70 km/saat sürətlə 4 saata qət etdi. Onun fikrincə, geri qayıtdıqda 80 km/saat sürətlə hərəkət edərsə, vaxta 40 dəqiqə qənaət etmiş olar. Onun fikri doğrudurmu?

- 15 Düşərgədəki ərzaq 120 nəfərə 15 günə çatar.
a) Əlavə 60 nəfər də gələrsə, ərzaq neçə günə çatar?
b) Əlavə neçə nəfər gələrsə, ərzaq 9 günə çatar?



- 16 Şəkildə düz mütənasib asılılığının qrafiki verilmişdir.

- a) Verilmiş nöqtələrə görə y və x arasında asılılığın cədvəlini qurun.
b) Mütənasiblik əmsalını tapın və asılılığın düsturunu yazın.
c) Düstura görə $x = 1; 3; 5$ olduqda y -in uyğun qiymətini hesablayın.
d) $(12; \square)$ və $(\square; 24)$ nöqtələri bu qrafikin üzərində yerləşirsə, boş xanalara uyğun koordinatları tapın.
e) $(3; 5)$ və $(7; 10,5)$ nöqtələrindən hansı bu qrafikin üzərində deyil?




- 17 Şəkildəki hər düzbucaqlının sahəsi 18 vahid kvadratdır.

- a) Şəklə görə tərəflərin uzunluqlarının dəyişməsini araşdırın və cədvəli tamamlayın.

Düzbucaqlının tərəfləri	Qırmızı	Yaşıl	Göy	Mavi
Eni (b)				
Uzunluğu (a)				

- b) Düzbucaqlının eni (b) ilə uzunluğu (a) arasındaki asılılığı ifadə edən düsturu yazın.



2.8. Nisbətin faizlə ifadəsi

Araşdırma-müzakirə



Oyuncaq sexində istehsal edilən 75 oyuncaqdan 3-ü keyfiyyətsiz oldu.

- Keyfiyyətsiz məhsulun sayı ilə bütün məhsulun sayı hansı nisbətdədir?
- Bu nisbəti adı kəsrə necə yazmaq olar?
- Alınan adı kəsri faizlə necə ifadə etmək olar?

Öğrenmə Nisbətin faizlə ifadəsi

Bir ədəd (kəmiyyət) digər ədədin (eyniadlı kəmiyyətin) neçə faizini təşkil etdiyini tapmaq üçün bu iki ədədin nisbətini faizlə ifadə etmək lazımdır. Məsələn, ölçüləri şəkildəki kimi olan düzbucaqlı formali otağın eni onun uzunluğunun neçə faizini təşkil etdiyini müxtəlif üsullarla tapmaq olar.
1-ci üsul. Otağın eninin onun uzunluğuna nisbəti yazılır.

$$4 : 5 \text{ və ya } \frac{4}{5}$$

Adı kəsr faizlə ifadə edilir.

$$\frac{4}{5} = \frac{4 \cdot 20}{5 \cdot 20} = \frac{80}{100} = 80\%$$

2-ci üsul. Otağın uzunluğu 100%, eni isə $p\%$ ilə işaretə edilir. Bu zaman məsələnin qısa şərtini belə yazmaq olar.

$$\begin{matrix} & 5 - 100\% \\ \downarrow & \downarrow \\ 4 - p\% \end{matrix}$$

Ədəd və onun faizi düz mütənasib olduğu üçün uyğun tənasüb qurulur və məchul tapılır.

$$\frac{4}{5} = \frac{p}{100} \rightarrow 5 \cdot p = 4 \cdot 100 \rightarrow p = \frac{4 \cdot 100}{5} = 80\%$$

Beləliklə, otağın eni onun uzunluğunun 80%-ni təşkil edir.






Yadda saxla!

b ədədi a ədədinin neçə faizini təşkil etdiyini tapmaq üçün $\frac{b}{a}$ nisbəti 100-ə vurulur və sağına faiz işaretisi (%) yazılır.

$$p = \frac{b}{a} \cdot 100\%$$

İki ədədin nisbətinin faizlə ifadəsinə *iki ədədin faiz nisbəti* də deyilir.




Çalışma

- 1 Bir ədədin digərinin neçə faizi olduğunu tapın.

NÜMUNƏ a) 1 ədədi 2-nin b) 2 ədədi 1-in

Həlli	Açıqlama		
a) $\frac{1}{2} \cdot 100\% = 50\%$	$\frac{1}{2}$ nisbəti 100-ə vurulur və % yazılır.		
b) $\frac{2}{1} \cdot 100\% = 200\%$	$\frac{2}{1}$ nisbəti 100-ə vurulur və % yazılır.		
c) 8 ədədi 10-un	e) 45 ədədi 60-in	g) 0,8 ədədi 0,4-ün	i) $\frac{3}{4}$ ədədi 0,6-nın
d) 10 ədədi 8-in	f) 60 ədədi 45-in	h) 0,4 ədədi 0,8-in	j) $\frac{1}{2}$ ədədi $\frac{4}{5}$ -ün



- 2 Bir kəmiyyət digərinin neçə faizini təşkil edir?

- | | | |
|----------------------|---------------------------|-------------------|
| a) 45 m 180 m-in | c) 180 manat 200 manatin | e) 30 kq 60 kq-in |
| b) 12 litr 60 litrin | d) 45 dəqiqə 30 dəqiqənin | f) 750 q 3 kq-in |

- 3 Qutuda ağ və mavi topların sayıları 1 : 4 nisbətindədir.

- a) Ağ topların sayı mavi topların sayının neçə faizini təşkil edir?
- b) Mavi topların sayı ağ topların sayının neçə faizinə bərabərdir?
- c) Ağ toplar bütün topların hansı hissəsini və neçə faizini təşkil edir?
- d) Qutudakı bütün topların hansı hissəsi və neçə faizi mavi toplardır?

- 4 Tənasüb qurmaqla bir ədədin (kəmiyyətin) digərinin neçə faizi olduğunu tapın.

NÜMUNƏ 54 ədədi 180-in

Həlli	Açıqlama
$\frac{54}{180} = \frac{p}{100}$ $180 \cdot p = 54 \cdot 100$ $p = 30$	Məsələnin qısa şərti yazılır. $180 - 100\%$ $54 - p\%$ Tənasüb qurulur və məchul tapılır. 54 ədədi 180-in 30%-ni təşkil edir.
a) 18 ədədi 36-nın	c) 36 sm 80 sm-in
b) 21 ədədi 150-nin	d) 27 kq 18 kq-in
e) 5 litr 8 litrin	
f) 24 m 20 m-in	





Yadda saxla!

Faizə aid üç əsas məsələ növü var. Hər üç məsələ növünü tənasübdən istifadə etməklə həll etmək olar. Ədəd və onun faizi düz mütənasib olduğu üçün uyğun tənasüb qurulur və məchul tapılır.

FAİZƏ AİD MƏSƏLƏ NÖVLƏRİ

Məsələ növü	Nümunə	Qısa yazılış	Tənasüb	Həlli
1. Ədədin faizinin tapılması.	5-in 80%-i nə qədərdir?	$100\% - 5 \\ 80\% - x$	$\frac{100}{80} = \frac{5}{x}$	$x = \frac{5 \cdot 80}{100} = 4$ 5-in 80%-i 4-ə bərabərdir.
2. Faizinə görə ədədin tapılması.	Hansı ədədin 25%-i 15-ə bərabərdir?	$25\% - 15 \\ 100\% - x$	$\frac{25}{100} = \frac{15}{x}$	$x = \frac{15 \cdot 100}{25} = 60$ 25%-i 15-ə bərabər olan ədəd 60-dır.
3. İki ədədin faiz nisbətinin tapılması.	9 ədədi 45-in neçə faizini təşkil edir?	$45 - 100\% \\ 9 - x\%$	$\frac{45}{9} = \frac{100}{x}$	$x = \frac{9 \cdot 100}{45} = 20\%$ 9 ədədi 45-in 20%-ni təşkil edir.

5 Tənasübdən istifadə etməklə suallara cavab verin.

- | | | |
|--------------------------------|---------------------------------|----------------------------------|
| a) 360-in 30%-i neçədir? | d) 40%-i 8 olan ədəd hansıdır? | g) 8 ədədi 20-nin neçə faizidir? |
| b) 70 l-in 20%-i neçə litrdir? | e) Hansı ədədin 20%-i 32-dir? | h) 900 q 6 kq-in neçə faizidir? |
| c) 250 q-in 12%-i nə qədərdir? | f) 12%-i 48 olan ədəd hansıdır? | i) 60 sm 15 m-in neçə faizidir? |

Məsələ həlli


6 Dəyirmana gətirilmiş 25 ton buğdanın 17 tonu üyüdüldü. Buğdanın neçə faizi üyüdüldü?

7 Lalə 240 səhifəlik kitabın 180 səhifəsini oxudu.

- a) O, kitabın səhifələrinin neçə faizini oxuyub?
b) Oxunmamış səhifələr kitabın neçə faizini təşkil edir?

8 Diaqramda "6A" sinfində keçirilmiş qiymətləndirmənin nəticələri haqqında məlumat verilib.

- a) Şagirdlərin neçə faizi "3" qiyməti alıb?
b) "5" qiyməti alanlar şagirdlərin neçə faizini təşkil edir?
c) Şagirdlərin neçə faizi "4" və "5" qiymətlər alıb?




- 9 Saf suya müəyyən qədər duz tökdükdə tərkibində duz olan qarışq alınır. Bu qarışığın bir hissəsini su, digər hissəsini isə duz təşkil edir. Qarışqla bağlı suallara cavab verin.



NÜMUNƏ 120 q saf suya 30 q duz qarışdırıldı. Qarışığın neçə faizi duzdur?

Həlli	Açıqlama
$120 + 30 = 150 \text{ (q)}$	Qarışığın ümumi kütləsi tapılır.
$\frac{30}{150} \cdot 100\% = 20\%$	Duz (30 q) qarışığın kütləsinin (150 q) neçə faizini təşkil etdiyi tapılır.




a) 160 q saf suya 40 q duz qarışdırılıb. Qarışığın neçə faizi duzdur?

b) 135 q saf suya 45 q duz qarışdırıldı. Qarışığın neçə faizi sudur?

- 10 Məsələləri həll edin.

NÜMUNƏ 150 q duzlu suyun tərkibində 10% duz var. Bu qarışığa 30 q duz əlavə edildi. Alınan qarışqda duz neçə faiz təşkil etdi?


Həlli	Açıqlama
$150 \cdot \frac{10}{100} = 15 \text{ (q)}$	Verilmiş qarışqda duzun kütləsi tapılır.
$15 + 30 = 45 \text{ (q)}$	Duz əlavə etdikdən sonra qarışqdakı duzun kütləsi tapılır.
$150 + 30 = 180 \text{ (q)}$	Alınan qarışığın kütləsi tapılır.
$\frac{45}{180} \cdot 100\% = 25\%$	Alınan qarışqda duzun kütləsinin (45 q) qarışığın kütləsinə (180 q) faiz nisbəti hesablanır.



a) 140 q duzlu suyun tərkibində 10% duz var. Bu qarışığa 10 q duz əlavə edildi. Alınan qarışqda duz neçə faiz təşkil etdi?


b) 250 q duzlu suyun tərkibində 20% duz var. Bu qarışığa 150 q su əlavə edildi. Alınan qarışqda duz neçə faiz təşkil etdi?

- 11 Birinci qutuda 30 kitabın 40%-i, ikinci qutuda 20 kitabın 20%-i riyaziyyat dərsliyidir. Riyaziyyat dərslikləri bütün kitabların neçə faizini təşkil edir?



2.9. Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi

Araşdırma-müzakirə



Açıq sözlər

- dəyişmə faizi
- sadə faiz artımı

Beş il əvvəl "Çiçəkli" kəndinin əhalisi 2000 nəfər olmuşdu. Yeni qeydiyyata əsasən kəndin əhalisi 2200 nəfər oldu.

- Kəndin əhalisi neçə nəfər artdı?
- Artım əhalinin əvvəlki sayının neçə faizini təşkil etdi?

Öyrənmə Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi

Bəzən kəmiyyətin dəyişməsini faizlə ifadə etmək daha əlverişli olur.

Bunun üçün əvvəlcə böyük qiymətdən kiçiyi çıxmaqla kəmiyyətin sonrakı və əvvəlki qiymətlərinin fərqi tapılır. Sonra isə alınan fərq ilkin qiymətin neçə faizi olduğu hesablanır.


$$\text{Dəyişmə faizi} = \frac{\text{qiymət fərqi}}{\text{ilkin qiymət}} \cdot 100\%$$

- Tutaq ki, ilkin qiyməti 8 manat olan kitabın yeni qiyməti 10 manatdır. Kitabın neçə faiz bahalaşdığını tapmaq üçün əvvəlcə ilkin qiymətlə yeni qiymətin fərqi tapılır.

$$10 - 8 = 2 \text{ (man)}$$

Fərqnın ilkin qiymətə nisbəti faizlə ifadə olunur.


$$\begin{array}{l} \text{Qiymət fərqi} \rightarrow \frac{2}{8} \cdot 100\% = 25\% \\ \text{Ilkin qiymət} \rightarrow 8 \end{array}$$



Deməli, kitabın qiyməti 25% bahalaşdı.

- Əksinə, kitabın qiyməti azalaraq 7 manat olubsa, onun neçə faiz ucuzlaşdığını belə tapmaq olar.

$$\begin{array}{l} \text{Qiymət fərqi} \rightarrow \frac{8 - 7}{8} \cdot 100\% = 12,5\% \\ \text{Ilkin qiymət} \rightarrow 8 \end{array}$$



Çalışma

- 1 Kəmiyyətin azaldığını və ya artdığını müəyyən edin. Kəmiyyətin dəyişməsini faizlə ifadə edin.

NÜMUNƏ 6 l su buxarlanaraq 5700 ml oldu.

Həlli
$6000 - 5700 = 300 \text{ (ml)}$
$\frac{300}{6000} \cdot 100\% = 5\%$
Cavab: 5% azaldı.

Açıqlama
Hər iki kəmiyyət eyni vahidə gətirilir ($6 \text{ l} = 6000 \text{ ml}$) və fərq tapılır. Tapılan fərqnın ilkin qiymətə faiz nisbəti hesablanır.
6 l suyun 5%-i buxarlanaraq 5700 ml oldu.



- a) İlkin qiyməti 15 manat olan kompüter siçanının qiyməti 18 manat oldu.
 b) İlkin kütləsi 80 kq olan insanın kütləsi 72 kq oldu.
 c) Hündürlüyü 8 m olan ağacın hündürlüyü 920 sm oldu.



Yadda saxla!

Kəmiyyətin dəyişməsini faizlə ifadə etmək üçün nisbətin faizlə ifadə-sindən və tənasübdən də istifadə etmək olar. Bunun üçün sonrakı qiymət ilkin qiymətin neçə faizini ($p\%$) təşkil etdiyi tapılır və 100%-lə fərqi hesablanır. Məsələn, kompüterin qiyməti 800 manatdan 720 manata enib, onun neçə faiz ucuzlaşdığını belə tapmaq olar.



$$\begin{array}{l} \text{Sonrakı qiymət} \longrightarrow 720 \\ \text{İlkin qiymət} \longrightarrow \frac{720}{800} = \frac{p}{100} \end{array} \rightarrow p = 90\% \rightarrow 100\% - 90\% = 10\%$$

- 2 Tənasübdən istifadə etməklə qiymətin dəyişməsini faizlə ifadə edin və suallara cavab verin.

NÜMUNƏ İşçinin aylıq əməkhaqqı 900 manatdan 1035 manata qədər artırdı. İşçinin əməkhaqqı neçə faiz artırdı?

Həlli	Açıqlama
Məsələnin qısa şərti yazılır. 900 man – 100% 1035 man – $p\%$ $\frac{\text{Sonrakı}}{\text{İlkin}} = \frac{1035}{900} = \frac{p}{100}$ $900 \cdot p = 1035 \cdot 100$ $p = 115\%$ $115\% - 100\% = 15\%$	Tənasüb yazılır və məchul tapılır. Alınan faizin 100%-lə fərqi hesablanır. İşçinin əməkhaqqı 15% artırdı.


- a) Tozsoranın qiyməti 400 manatdan 320 manata endirildi. Tozsoranın qiyməti neçə faiz ucuzlaşdı?
 b) Əkin üçün ayrılmış sahə 24 hektardan 31,2 hektara qədər artırıldı. Əkin üçün ayrılmış sahə neçə faiz artırıldı?
 c) Düşərgədən kəndə qədər avtomobil yolunun uzunluğu 2 kilometrdir. Turist qısa yolla, 1500 m məsafə qət edərək kəndə çatdı. O, gedilən yolu neçə faiz qısaltdı?
 d) Fermer ötən il hər hektardan 2,5 t məhsul toplamışdı. O bu il məhsula daha yaxşı qulluq etdiyi üçün hər hektardan 3000 kq məhsul toplaya bildi. Fermer hər hektardan neçə faiz artıq məhsul topladı?

- 3 A mağazasında satılan soyuducunun qiyməti 800 manatdan 704 manata endirildi. B mağazasında isə 780 manata satılan eyni soyuducunun qiyməti endirilərək 702 manat oldu. Hansı mağazada endirim faizi daha yüksək oldu?



Öyrənmə Sadə faiz artımı

Bəzən kəmiyyətin ilkin qiyməti bir neçə dəfə eyni faiz qədər arta və ya azala bilər. Tutaq ki, müştəri bank hesabına illik artım faizi 8% olmaqla 300 manat vəsait qoydu. Bu məbləğ hər il ilkin məbləğin 8%-i və ya 0,08 hissəsi qədər artarsa, pulun illik artımı $300 \cdot 0,08 = 24$ ₦ olar.



Hər ilin sonunda hesabdakı pul belə tapılır.


1 ildən sonra $300 \text{ ₦} + 1 \cdot 24 \text{ ₦} = 324 \text{ ₦}$

2 ildən sonra $300 \text{ ₦} + 2 \cdot 24 \text{ ₦} = 348 \text{ ₦}$

3 ildən sonra $300 \text{ ₦} + 3 \cdot 24 \text{ ₦} = 372 \text{ ₦}$

İllik artım faizindən ($r\%$) və illərin sayından (n) istifadə edərək kəmiyyətin n ildən sonrakı artımını belə tapmaq olar.

İllər	1	2	3	4
Artım (₦)	24	48	72	96



Kəmiyyətin sonrakı qiymətini tapmaq üçün ilkin qiymət ilə n il ərzində ümumi artım toplanır.

$$\text{Sonrakı qiymət} = \text{Ilkin qiymət} + \text{Artım}$$

Bu, sadə faiz düsturu adlanır.

Verilmiş nümunədə 3 ildən sonra ilkin məbləğin artımı belə tapılır:

$$A_3 = \frac{300 \cdot 8 \cdot 3}{100} = 72 \text{ ₦}$$

Kəmiyyətin 3 ildən sonrakı qiyməti tapılır: $300 \text{ ₦} + 72 \text{ ₦} = 372 \text{ ₦}$



Fikirləş!

Verilən nümunədə məbləğ hər il ilkin məbləğin 8%-i qədər azalırsa, 3 ildən sonra qalan məbləği necə tapmaq olar?

- 4 Müştəri bank hesabına illik artım faizi 10% olmaqla 5000 manat pul qoydu.
a) 2 ildə; b) 3 ildə; c) 6 ildə; d) 8 ildə artım nə qədər olar?

NÜMUNƏ 4 ildə artım nə qədər olar?

Həlli
$\frac{5000 \cdot 10 \cdot 4}{100} = 2000 \text{ ₦}$
4 ildə artım 2000 ₦ olar.

Açıqlama

İlkin məbləğ ($S_0 = 5000 \text{ ₦}$), artım faizi ($r = 10\%$) və illərin sayı ($n = 4$) düzü turda yerinə yazılır və ifadənin qiyməti hesablanır.

- Neçə ildən sonra artım ilkin məbləğe bərabər olar?

- 5 Artımdan sonrakı məbləği tapın.

NÜMUNƏ İlkin məbləğ 2000 ₦, illik artım faizi 4%, müddət 3 il.

Həlli	Açıqlama
$\frac{2000 \cdot 4 \cdot 3}{100} = 240 \text{ ₦}$	İlkin məbləğ ($S_0 = 2000 \text{ ₦}$), artım faizi ($r = 4\%$) və illərin sayı ($n = 3$) düsturda yerinə yazılır və artım tapılır.
$2000 + 240 = 2240 \text{ (₦)}$	İlkin məbləğ və artım toplanır. 3 ildən sonrakı məbləğ 2240 ₦ olar.

- a) İlkin məbləğ 4000 ₦, illik artım faizi 3%, müddət 2 il.
 b) İlkin məbləğ 5000 ₦, illik artım faizi 6%, müddət 3 il.
 c) İlkin məbləğ 3000 ₦, illik artım faizi 5%, müddət 4 il.



Dikkət!

r – aylıq artım faizini, n – ayların sayını göstərərsə, $A_n = \frac{S_0 \cdot r \cdot n}{100}$ düsturu ilə n aydan sonrakı artımı tapmaq olar.

- 6 Mağazada məhsullar müəyyən müddətə möhlətlə satılır. Hər ay məhsulun ilkin məbləğinin müəyyən faizini ödəməklə növbəti aya qalan borc hesablanır. Alıcının göstərilən müddətlərə uyğun borcunu tapın.

NÜMUNƏ İlkin məbləğ 600 ₦, aylıq ödəmə faizi 10%, 5 aydan sonra qalan borcu tapın.

Həlli	Açıqlama
$\frac{600 \cdot 10 \cdot 5}{100} = 300 \text{ ₦}$	İlkin məbləğ ($S_0 = 600 \text{ ₦}$), azalma faizi ($r = 10\%$) və ayların sayı ($n = 5$) düsturda yerinə yazılır, 5 ay ərzində ödənilən məbləğ tapılır.
$600 - 300 = 300 \text{ (₦)}$	İlkin məbləğdən ödənilən məbləğ çıxılır. 5 aydan sonra alıcının 300 ₦ borcu qalar.


- a) İlkin məbləğ 1500 ₦, aylıq ödəmə faizi 8%, 10 aydan sonra qalan borcu tapın.
 b) İlkin məbləğ 5000 ₦, aylıq ödəmə faizi 15%, 6 aydan sonra qalan borcu tapın.
 c) İlkin məbləğ 10 000 ₦, aylıq ödəmə faizi 20%, 4 aydan sonra qalan borcu tapın.

Məsələ həlli

- 7 Televizorun qiyməti 1000 manatdır. Bu televizorun qiyməti 20% artırıldı. Bundan sonra satış azaldığı üçün sonuncu qiymət yenidən 20% endirildi. Televizorun sonrakı qiyməti ilkin qiyməti ilə müqayisədə artdı, yoxsa azaldı? Neçə faiz?



- 8 Müştəri bank hesabına müəyyən illik artım faizi ilə pul qoydu. Diaqramda hər ilin sonunda onun hesabında olan pulun miqdarı göstərilib.
- Müştərinin banka qoymuğu ilkin məbləğ nə qədərdir?
 - İllik artım faizi nə qədərdir?
 - 6 il sonra müştərinin hesabında nə qədər pul ola-caq?



XÜLASƏ

Düz mütənasib asılılıq

$$y = kx$$


Tənasüb

Orta hadlər
 $a : b = c : d \rightarrow a \times d = b \times c$
 Kənar hadlər

Tərs mütənasib asılılıq

$$y = \frac{k}{x}$$


Düz mütənasib asılılığının qrafiki




$$y = 2x$$

Kəmiyyətin verilən nisbətdə bölünməsi

$$20 \rightarrow 2 : 3$$



Miqyas



İllkin problemin həlli

Düzbücaqlı paralelepiped formasında olan binanın şəkildə təsvir olunan maketinin hündürlüyü 30 sm, oturacağı isə tərəfi 40 sm olan kvadratdır. Maket 1 : 100 nisbətində hazırlanmışdır.

- Binanın həqiqi ölçülərini tapmaq üçün maketin ölçüləri 100-e vurulur:

$$30 \text{ sm} \cdot 100 = 3000 \text{ sm} = 30 \text{ m}, 40 \text{ sm} \cdot 100 = 4000 \text{ sm} = 40 \text{ m}.$$

Deməli, binanın hündürlüyü 30 m, eni və uzunluğu 40 m-dir.

- Yeni layihədə maketin hündürlüyü: $30 \text{ sm} + 3 \text{ sm} = 33 \text{ sm}$

Yeni layihədə binanın hündürlüyü: $33 \text{ sm} \cdot 100 = 3300 \text{ sm} = 33 \text{ m}$

Yeni layihədə binanın həcmi: $33 \text{ m} \cdot 40 \text{ m} \cdot 40 \text{ m} = 52800 \text{ m}^3$

Binanın əvvəlki həcmi: $40 \text{ m} \cdot 40 \text{ m} \cdot 30 \text{ m} = 48000 \text{ m}^3$

Binanın həcmimin nə qədər artdığı tapılır: $52800 \text{ m}^3 - 48000 \text{ m}^3 = 4800 \text{ m}^3$

Binanın həcmimin neçə faiz artdığı tapılır: $\frac{4800}{48000} \cdot 100\% = 10\%$

Nisbət

$$a : b \quad \text{və ya} \quad \frac{a}{b}$$

a -nın b -yə nisbəti

Ekvivalent nisbətlər

$1 : 2$	\leftrightarrow	$2 : 4$
$\times 2$		$: 2$
$1 : 2 = 2 : 4$	\leftrightarrow	$2 : 4 = 1 : 2$
$\times 2$		$: 2$

Kəmiyyətlərin nisbəti


Eyniadlı kəmiyyətlər

$$\frac{40 \text{ sm}}{60 \text{ sm}} = \frac{40 : 20}{60 : 20} = \frac{2}{3}$$

Müxtəlifadlı kəmiyyətlər


$$\frac{12 \text{ m}}{3 \text{ san}} = \frac{12 \text{ m} : 3}{3 \text{ san} : 3} = 4 \frac{\text{m}}{\text{san}}$$

Tərs mütənasib asılılığının qrafiki



Nisbətin faizlə ifadəsi

$$\frac{4}{5} = \frac{4 \cdot 20}{5 \cdot 20} = \frac{80}{100} = 80\%$$



Sadə faiz artımı

$$\begin{aligned} &\text{İlkin qiymət} \\ &\text{Artım} \rightarrow A_n = \frac{S_0 \cdot r \cdot n}{100} \\ &\text{Artım faizi} \\ &\text{İllərin sayı} \end{aligned}$$

$$\text{Sonrakı qiymət} = \text{İlkin qiymət} + \text{Artım}$$



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin.

a) $5 : 7 = \square : 21$

b) $\square : 15 = 2 : 3$

c) $\frac{7}{9} = \frac{\square}{54}$

d) $4 : 25 = 0,8 : \square$

2. Kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin.

a) $25 \text{ sm} : 3 \text{ m}$

c) $80 \text{ qap} : 5 \text{ man}$

e) $720 \text{ q} : 3 \text{ kq}$

g) $1500 \text{ mm}^3 : 8 \text{ sm}^3$

b) $2 \text{ l} : 150 \text{ ml}$

d) $7 \text{ saat} : 150 \text{ dəq}$

f) $2 \text{ m}^2 : 500 \text{ sm}^2$

h) $8 \text{ ay} : 3 \text{ il}$

3. 150 m uzunluqlu ipi verilmiş nisbətdə bölün.

a) $2 : 3$

b) $1 : 5$

c) $8 : 7$

d) $14 : 1$

e) $7 : 23$

f) $1 : 2 : 3$

g) $3 : 5 : 7$

4. Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapın.

a) $\frac{x}{6} = \frac{17}{3}$

b) $a : 21 = 4 : 7$

c) $\frac{18}{c} = \frac{6}{11}$

d) $\frac{3}{4} = \frac{x-5}{8}$


e) $(13-x) : 12 = 5 : 6$

5. Üçbucağın kiçik və orta tərəflərinin uzunluqları $3 : 4$, orta və böyük tərəflərinin uzunluqları $2 : 3$ nisbətindədir. Kiçik tərəfin uzunluğu 9 sm olarsa, üçbucağın perimetri nə qədərdir?

6. Şəkildə 1 dama tərəfləri 5 mm olan kvadrat formasındadır.

Mənzilin planı $1 : 400$ miqyası ilə verilib.

- a) Mənzilin həqiqi ölçülərini yazın.
- b) Otaqların hər birinin sahəsini hesablayın.
- c) Mənzilin ümumi sahəsi nə qədərdir?
- d) Bu mənzilin $1 : 500$ miqyası ilə verilən planda perimetri nə qədər olar?



7. Miqyası $1 : 50\,000$ olan xəritədə iki məntəqə arasındaki məsafə 6 sm-dir.

- a) Həqiqətdə bu məntəqələr arasındaki məsafə nə qədərdir?
- b) Bu məntəqələr arasındaki məsafə miqyası $1 : 100\,000$ olan xəritədə neçə santimetr olar?

8. Tənasüb qurmaqla tapın.

a) $40 \text{ m}-\text{in } 60\%-ni$

c) $12\%-i 6 \text{ kq} \text{ olan torbanın kütləsini}$

b) $70 \text{ manatın } 40\%-ni$

d) $35\%-i 14 \text{ l} \text{ olan bidonun tutumunu}$

9. Tənasüb qurmaqla suallara cavab verin.

- a) Uzunluğu 6 m olan lent uzunluğu 8 m olan lentin neçə faizini təşkil edir?

- b) Qiyməti 3 manat olan alma qiyməti 2,4 manat olan almadan neçə faiz bahadır?

10. Heykəltəraş 8 eyni kiçik heykəl hazırlamaq üçün 12 kq gil istifadə etdi.


- a) 6 belə heykəl hazırlamaq üçün nə qədər gil işlənər?
- b) 3 kq gil neçə belə heykəl düzəltməyə kifayət edər?

11. İnsanın gündəlik enerjiyə tələbatı orta hesabla 1500 kilokaloridir. 100 q ərik qurusunda 250 kilokalori var. İnsan gündəlik tələbatının 20%-ni ödəmək üçün nə qədər ərik qurusu qəbul etməlidir?

- 12.** Şəkildə sabit sürətlə hərəkət edən velosipedçinin qət etdiyi məsafənin (s) zamandan (t) asılılıq qrafiki verilib.

- Velosipedçi yarım saat ərzində nə qədər məsafə qət etdi?
- O, 8 km məsafəni nə qədər vaxta qət etdi?
- Mütənasiblik əmsalını tapın və asılılığının düsturunu yazın.
- Düsturdan istifadə etməklə cədvəli tamamlayın.

t	15	25	40
s			




- 13.** Yükü daşımaq üçün 7,5 tonluq maşın 12 reys etməlidir.

- 9 tonluq maşın bu yükü daşımaq üçün neçə reys edər?
- Neçə tonluq maşın bu yükü 6 reysə daşıyar?

- 14.** Anbardakı 120 t taxıl müəyyən tutumlu maşınla daşınır.

Maşının tutumu (x) çox olduqca bütün taxılı daşımaq üçün etdiyi reyslərin sayı (y) azalır.

- Tutumu 12 t olan maşın taxılı daşımaq üçün neçə reys etməlidir?
- Neçə tonluq maşın taxılı 20 reys etməklə daşıyar?
- Reyslərin sayının (y) maşının tutumundan (x) asılılığının düsturunu yazın.
- $x = 8; 3$ olduqda y -in qiymətini tapın. Bu qiymətlərə uyğun hər bir ($x; y$) cütünün mənasını izah edin.



- 15.** Boş hovuzu 6 eyni nasos 15 dəqiqədə doldurur. Boş hovuzu 10 dəqiqədə doldurmaq üçün nasosların sayını neçə faiz artırmaq lazımdır?

- 16.** Geyim mağazasında endirimlə təklif edilən gödəkçənin yeni qiyməti ilə əvvəlki qiyməti $3 : 4$ nisbətindədir.

- Gödəkçənin qiyməti neçə faiz endirilib?
- Alicı bir gödəkçə almaq üçün cassaya 72 ₦ ödədi. Endirimdən qabaq gödəkçənin qiyməti neçə manat olmuşdur?

- 17.** Mağazada 400 manata satılan paltonun qiyməti əvvəlcə 15% artırıldı. Bir müddət sonra isə həmin qiymət 20% azaldıldı.

- Paltonun son qiyməti neçə manat oldu?
- Son qiymət ilkin qiymətə nisbətən neçə faiz dəyişdi? Artdı, yoxsa azaldı? Nə qədər?


- 18.** ABC üçbucağının tərəfləri $3 : 4 : 5$ nisbətində olub perimetri 36 sm-dir.

- Bu üçbucağın tərəflərini tapın.
- DEF üçbucağının tərəfləri nisbəti ABC üçbucağının tərəfləri nisbəti ilə eynidir. Kiçik tərəfin uzunluğu 4,5 sm olarsa, DEF üçbucağının perimetrini iki üsulla tapın.

- 19.** "6A" sinfində 21, "6B" sinfində 24 şagird var. Müəllim idman dərsində 15 topu bu siniflər arasında şagird sayına mütənasib olmaqla böldü. Hər sinfə neçə top düşdü?

20. Şəkildə verilənlərə görə suallara cavab verin.

- a) Düzbucaqlının sahəsinin neçə faizi rənglənib?
- b) Rənsiz sahə rəngli sahədən neçə faiz böyükdür?



5 sm

4 sm

6 sm

21. Xoruzun və pişiyin kütlələri $1 : 2$ nisbətində, pişik və quzunun kütlələri isə $1 : 3$ nisbətindədir.

- a) Quzunun kütləsi 12 kg olarsa, xoruz və pişiyin kütlələri nə qədərdir?
- b) Xoruzun kütləsi pişiyin kütləsinin neçə faizini təşkil edir?
- c) Quzunun kütləsi xoruzun kütləsindən neçə faiz çoxdur?



22. Yeni tikilən binada mənzillər birotaqlı, ikiotaqlı və üçotaqlıdır. Birotaqlı və ikiotaqlı mənzillərin sayıları $1 : 6$ nisbətində, ikiotaqlı və üçotaqlı mənzillərin sayıları $2 : 1$ nisbətindədir.

- a) Birotaqlı və üçotaqlı mənzillərin sayıları hansı nisbətdədir?
- b) Binada cəmi 200 mənzil olarsa, neçəsi üçotaqlı olar?
- c) Mənzillərin neçə faizi ikiotaqlıdır?



EKRAN NİSBƏTİ VƏ ÇÖZÜMLÜLÜK

Televizor, smartfon və ya kompüter monitoru üçün əsas parametrlərdən biri ekranın çözümlülüyü və tərəflərin nisbətidir. Ekranda görüntülər çox kiçik nöqtələr olan piksellər (*pictures element*) hesabına yaranır. Ekranın vahid sahəsinə düşən piksellərin sayı onun çözümlülüyü adlanır. Ekranın çözümlülüyü nə qədər çox olarsa, görüntü də bir o qədər keyfiyyətli və aydın olar. Çox vaxt monitorun çözümlülüyü ekranın enində və uzunluğundakı piksellərin sayı ilə ifadə olunur. Məsələn, çözümlülüyü 1280×1024 olan ekranın uzunluğunda 1280 , enində isə 1024 piksel var.

Monitorların uzunluqlarının eninə nisbəti (*aspect ratio*) isə təsvirlərin standartlara uyğunluğunu göstərən mühüm parametrlərdəndir. Məsələn, $4 : 3$, $16 : 9$ və $21 : 9$ ən geniş yayılmış ecran nisbətləridir.



1. Mobil telefonlardan birinin ekranı $15 : 8$, digəri isə $9 : 4$ nisbətdədir. Hər iki telefonun ekranının eni 8 sm -dir. Bu telefonların ekranlarının uzunluqlarını və onların sahələrini tapın.



2. Hər iki telefonun çözümlülüyü 1920×1080 olarsa, hansı telefonda təsvirlər daha keyfiyyətli görünər? Səbəbini izah edin.

3. Internetdən istifadə edərək ən geniş yayılmış ecran nisbətlərini və HD, FHD, 4K, 8K çözümlülüklerinin mənalarını aydınlaşdırın.

4. Internetdən istifadə edərək rəqəmsal məhsullar (film, foto və s.) hazırlayarkən ecran nisbəti və çözümlülüyündən necə istifadə olunduğunu araşdırın və təqdimat hazırlayıın.

Bölmə 3

Bu bölmədə öyrənəcəksiniz:

- kəmiyyətin qiymətini mənfi və ya müsbət tam ədədlərlə ifadə etməyi;
- tam ədədləri müqayisə etməyi və onların mütləq qiymətini tapmağı;
- tam ədədlər üzərində hesab əməllərini yerinə yetirməyi;
- tam ədədləri qüvvətə yüksəltməyi;
- tam ədədlərlə verilmiş ifadələrdə əməlləri düzgün ardıcılıqla yerinə yetirməyi.

Cəhd edin!

Dəniz səviyyəsini 0 qəbul etməklə delfin və pingvinin vəziyyətini suallara əsasən ədəd oxunda təsvir edin.

- Delfin dəniz səviyyəsindən 6 m yuxarı tullana bilir. Bu hündürlük delfinin üzdüyü dərinlikdən 11 m yuxarı olarsa, delfin hansı dərinlikdə üzürdü?
- Pingvin dəniz səviyyəsindən 90 m dərinliyə qədər üzə bilir. Həmin dərinlikdə üzən pingvin suyun səthinə doğru hər dəqiqədə 20 m qalxarsa, 3 dəqiqədən sonra dəniz səviyyəsindən hansı dərinlikdə olar?



Tam ədədlər

Bəzi kəmiyyətlərin qiymətini göstərmək üçün natural ədədlər kifayət etmədiyindən mənfi ədədlərdən istifadə edilir. Bəzən temperatur, sualtı obyektlərin dəniz səviyyəsinə nəzərən vəziyyəti, maliyyə xərcləri sıfırdan kiçik ədədlərlə göstərilir.





Məsələn, Yer kürəsində ən soyuq temperatur (təqribən -89°C) 1983-cü ildə Antarktidada qeydə alınmışdır.



"Vostok" stansiyası – Rusyanın Antarktidada elmi stansiyası.

ilkin yoxlama

1 Boş xanalara uyğun ədədləri tapın.



2 Müqayisə edin.

a) $1000 \text{ və } 999$

c) $20 \cdot 15 \text{ və } 3 \cdot 10^2$

e) $2^5 + 2^3 \text{ və } 5 \cdot 2^3$

g) $10^3 - 5^3 \text{ və } 2^6$

b) $2105 \text{ və } 2015$

d) $3000 : 15 \text{ və } 4 \cdot 10^2$

f) $3^2 + 4 \text{ və } 2^3 + 4$

h) $3^4 - 1 \text{ və } 2^4 \cdot 5$

3 Hesablayın.

a) $48 + (24 - 4) \cdot 5$

c) $12 - (88 - 4) : 7$

e) $(3^2 - 6) \cdot (12 - 4 \cdot 2)$

b) $10^4 - (20 - 2 \cdot 5) \cdot 2^3$

d) $2 \cdot 12^2 + 6^3 : 18$

f) $\frac{120 - 3 \cdot 2^3}{18 - 12}$

4 Hesab əməllərinin xassələrindən istifadə etməklə hesablayın.

a) $3 \cdot 5 \cdot 2$

b) $128 + 45 + 12$

c) $309 + 218 + 91$

d) $4 \cdot 5 \cdot 25 \cdot 2$

e) $0 : 117$

5 Mötərizələri elə qoyun ki, doğru bərabərlik alınsın.

a) $10^2 - 5 + 2 \cdot 6 = 58$

b) $148 - 3 \cdot 4 + 6^2 = 100$

c) $7^2 - 3 \cdot 2 + 8 = 19$

6 Dəyişənin verilmiş qiymətində ifadələrin qiymətini hesablayın.

a) $m = 5$ olduqda

$4m - 20$

$1000 - 16m$

b) $x = 20$ olduqda

$4 \cdot x^2$

$242 : (x + 2)$

7 Tənliyi həll edin.

a) $4x - 8 = 32$

c) $126 - 9x = 27$

e) $3 \cdot (2x + 1) = 39$

g) $(3x - 6) : 5 = 15$

b) $6 + 5x = 86$

d) $12x + 144 = 300$

f) $(2x + 5) \cdot 6 = 114$

h) $505 : (9x - 16) = 5$

8 Dəniz səviyyəsindən 200 m dərinlikdə üzən sualtı qayıqdan şaquli yuxarı atılan raket saniyədə 15 m sürətlə hərəkət edir. Raket 20 saniyədən sonra dəniz səviyyəsindən aşağıda, yoxsa yuxarıda olar? Neçə metr?




9 Alpinist dağın zirvəsinə qalxarkən saat 10:00-da dəniz səviyyəsindən 3000 m hündürlüyü çatdı və yarım saat dincəldi. Sonrakı hər yarım saat ərzində 200 m hündürlüyü qalxdı və 10 dəqiqə dincəldi. Alpinist saat 13:00-da dağın zirvəsinə çatdı. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü nə qədərdir?



3.1. Tam ədədlər

Araşdırma-müzakirə

Səbinə qış günlərinin birində gün ərzində iki dəfə hava-nın temperaturunu ölçüdü. O, termometrdə gündüz 4°C , gecə isə -2°C olduğunu gördü. Səbinənin fikrincə, gecə temperatur gündüzə nəzərən 2°C aşağı düşüb. Sizcə, onun fikri doğrudurmu?



Açar sözlər

- tam ədədlər
- müsbət ədədlər
- mənfi ədədlər
- əks ədədlər



Öyrənmə Müsbət və mənfi tam ədədlər



Kəmiyyətlərin sıfırdan kiçik qiymətlərini ifadə etmək üçün mənfi ədədlərdən istifadə edilir. Məsələn, dəniz səviyyəsini 0 qəbul etməklə qaranquşun uçduğu hündürlük $+20\text{ m}$, balığın üzdüyü dərinlik isə -15 m kimi yazılır.

Sıfırdan böyük ədədlər **müsəbat**, sıfırdan kiçik ədədlər isə **mənfi ədədlər** adlanır.

Bəzən müsbət ədədlərin qarşısında "+" işarəsi yazılır. Məsələn, $+3$. Belə oxunur: "müsəbat üç". Adətən, müsbət ədədlər işarəsiz yazılırlar: $+3 = 3$.

Mənfi ədədlərin qarşısında "-" işarəsi yazılır. Məsələn, -3 . Belə oxunur: "mənfi üç".

- Mənfi ədədlər ədəd oxunda sıfırdan solda, müsbət ədədlər isə sıfırdan sağda yerləşir.



Ədəd oxunda sıfırdan əks tərəflərdə və eyni məsafədə yerləşən ədədlər **əks ədədlər** adlanır. Məsələn, $+3$ ədədinin əksi -3 ədədi, yaxud -3 ədədinin əksi $+3$ ədədidir. Belə ədədlərə həmçinin **qarşılıqlı əks ədədlər** deyilir. Bəzən işarələrinə görə fərqləndirmək üçün ədədlər işarəsi ilə birlikdə mötərizədə yazılırlar: $(-3), (+3)$.



Fikirləş!

$-(-3) = +3 = 3$, yəni -3 ədədinin əksinin 3 -ə bərabər olduğunu necə izah etmək olar?

Çalışma


- 1 Fikirlərə uyğun ədədi müəyyən edin. Bu hallar üçün 0 nöqtəsinin mənasını izah edin.
 - Təyyarə dəniz səviyyəsindən 1200 m hündürlükdə uçur. -1200 1200
 - Havanın temperaturu 6°C şaxtadır. -6 6
 - Aylıq xərc 750 manat təşkil edir. -750 750
 - Delfin dəniz səviyyəsindən 300 m dərinlikdə üzür. -300 300
 - Maşın yeraltı avtodayanacağın 2-ci qatında dayanıb. -2 2

- 2) Ədədləri uyğun işarələrlə yazın.
- a) Gəlir 100 man və xərc 50 man
b) Gəlir 500 man və xərc 1000 man
- c) Xərc 200 man və gəlir 10 man
d) Xərc 120 man və xərc 35 man
- 3) Verilən ədədlər arasında əks ədədləri müəyyən edin və bir neçəsini ədəd oxunda təsvir edin.
- 1 +5 6 -4 3 -12 21 -3 12 -5 15 +1
- 4) Verilən ədədlərə əks ədədləri tapın və bir neçəsini ədəd oxunda təsvir edin.
- 2 6 8 -1 -9 -3 14 -20 -11 7 5



Yadda saxla!

Üzərində hesablama başlangıcı, vahid parça və müsbət istiqamət seçilmiş düz xətt *koordinat düz xətti* və ya *koordinat oxu* adlanır. Koordinat oxunda nöqtənin yerini göstərən ədəd bu nöqtənin koordinatı adlanır və mötərizədə yazılır. *O* nöqtəsi *koordinat başlangıcı* adlanır. Məsələn, *A* (4), *B* (-2), *O* (0).




- 5) Koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatını müəyyən edin.



- 6) Dəftərinizdə koordinat oxu çəkin. Onun üzərində *A* (-2); *B* (-3); *C* (6); *D* (2); *E* (0); *F* (3) nöqtələrini qeyd edin. Hansı nöqtələrə uyğun ədədlər əks ədədlərdir?
- 7) Koordinat oxundan istifadə etməklə uyğun nöqtənin koordinatını yazın.


a) *C* nöqtəsi *B* nöqtəsindən 5 vahid sağda yerləşir.

b) *K* nöqtəsi *M* nöqtəsindən 2 vahid solda yerləşir.



Yadda saxla!

Natural ədədlər müsbət tam ədədlər, bu ədədlərin əksi isə mənfi tam ədədlərdir. Mənfi tam ədədlər, müsbət tam ədədlər və sıfır birlikdə **tam ədədlər** adlanır.



- 8) Verilən ədədlər arasından tam ədədləri müəyyən edin. Bu ədədlərin əksi olan ədədləri yazın.

-5 +1,5 +100 1,2 0 $\frac{4}{5}$ 2,1 $1\frac{6}{7}$ -3 -6 5,10

- 9) Qanuna uyğunluğa əsasən əvvəlki və sonrakı üç ədədi müəyyən edin.

a) ..., -2, -1, 0, ...

b) ..., 3, 2, 1, ...

c) ..., 6, 4, 2, ...

d) ..., -6, -4, -2, ...



Riyaziyyat tarixindən

Eramızdan əvvəl təxminən II əsrər Çində ticarət və vergi hesablamalarında mənfi ədədlərdən istifadə olunmağa başlanıb. Çin-



Leonardo Fibonaççı
(1170–1250)

lilər mənfi ədədləri qara, müsbət ədədləri isə qırmızı rənglə ifadə etməklə qaranın qırmızını apardığını deyirdilər.

Artıq eramızın VII əsrindən başlayaraq Hindistanda borcları ifadə etmək üçün mənfi ədədlərdən istifadə olunmağa başladı.

Mənfi ədədlərin işarəsini isə ilk dəfə XIII əsrər italyan riyaziyyatçısı Leonardo Fibonaççı istifadə etdi. O, maliyyə məsələlərinin həllində borcu mənfi ədədlərlə ifadə etmişdi.


132		I	≡	II
5089	≡	≡	≡	≡
-704	II		III	
-6027	I		=	II

- 10) *m* sıfırdan fərqli tam ədəddir. Nümunələr göstərməklə fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyən edin.

a) *m* ədədinin əksi həmişə 0-dan kiçikdir. b) $-(-(-m))) = m$ c) $-(-(-m)) = -m$


Məsələ həlli

- 11) Yuli təqviminə əsasən İsa peyğəmbərin dünyaya gəldiyi il eramızın başlanğıcı qəbul olunur. Təqrübən iki min il bundan əvvəl baş vermiş bu hadisə Milad adlanır. Miladdan əvvəlki vaxt bizim eradan əvvəl (e.ə.), birinci ildən keçən vaxt isə bizim era adlanır. Çox zaman tarixi hədisələrin xronoloji ardıcılılığı belə zaman xətti ilə əks olunur.



- E.ə. III əsri və eramızın XXI əsrini tam ədədlərlə necə yazmaq olar?
- Anadan olduğunuz ili 0 götürməklə öz zaman xəttinizi çəkin. Bu zaman xəttində bacı və qardaşınızın, həmçinin valideynlərinizin anadan olduğu illərə uyğun ədədləri qeyd edin.

- 12) Uşaqlar kəndirdartma oyununda 3 cəhd etdilər. Hər cəhd 10 saniyə davam edir. Vaxtin sonunda kəndirin düyü nöqtəsi hansı komandanın ərazisində dayanarsa, həmin komanda qalib gəlir. Hər cəhdin nəticəsində kəndirin düyü nöqtəsinin koordinatlarını yazın və sonda hansı komandanın qalib gəldiyini tapın.



1-ci cəhd: düyü nöqtəsi 12 vahid sağa, sonra 8 vahid sola çekildi.

2-ci cəhd: düyü nöqtəsi 12 vahid sola, 4 vahid sola, 8 vahid sağa çekildi.

3-cü cəhd: düyü nöqtəsi 8 vahid sola, 4 vahid sağa, 16 vahid sağa çekildi.


3.2. Tam ədədlərin müqayisəsi və sıralanması

Araşdırma-müzakirə

Cədvəldə bəzi bölgələrdəki havanın temperaturunun eyni gündə və eyni vaxtdakı göstəriciləri verilib.

- Hansı bölgədə temperatur aşağı, hansı bölgədə yüksək oldu? Bunu necə tapmaq olar?
- Temperatura görə soyuqdan istiyə olmaqla bölgələri necə sıralamaq olar?
- Həmin gün Şamaxıda temperatur -1°C oldu. Soyuqdan istiyə doğru düzdükdə Şamaxı hansı bölgələr arasında olar?


Bölgə	Temperatur ($^{\circ}\text{C}$)
Quba	-4
Salyan	2
Bakı	0
Balakən	-5



Öyrənmə Tam ədədlərin müqayisəsi

Tam ədədləri də natural və kəsr ədədlər kimi ədəd oxunda yerlərinə görə müqayisə etmək olar. Ədəd oxunda iki ədəddən solda yerləşən ədəd kiçik, sağda yerləşən ədəd isə böykdür.


- Ədəd oxunda müsbət ədədlər mənfi ədədlərdən sağda yerləşdiyi üçün ixtiyarı müsbət ədəd ixtiyari mənfi ədəddən böykdür.



Ədəd oxunda 2 ədədi -6 ədədindən sağda yerləşdiyi üçün $2 > -6$ yaxud

Ədəd oxunda -6 ədədi 2 ədədindən solda yerləşdiyi üçün $-6 < 2$

- Ədəd oxunda iki mənfi ədəddən solda yerləşən ədəd sağdakından kiçikdir.



Çalışma

- 1 Ədəd oxundan istifadə etməklə ədədləri müqayisə edin.

NÜMUNƏ -5 və -2

Həlli	Açıqlama
$-5 < -2$	-5 ədədi -2 ədədindən solda yerləşir.
$-2 \text{ və } 0$	
$1 \text{ və } -2$	
$-6 \text{ və } -1$	
$-5 \text{ və } 1$	
$0 \text{ və } -4$	
$-4 \text{ və } -1$	

- 2 Müqayisə edin.

$$-120 \text{ və } 0$$

$$-13 \text{ və } -9$$

$$51 \text{ və } -72$$

$$-18 \text{ və } -23$$

$$25 \text{ və } -2$$

$$0 \text{ və } -93$$

$$-108 \text{ və } 100$$

$$-6 \text{ və } -12$$

$$41 \text{ və } -41$$

$$-27 \text{ və } 27$$

$$0 \text{ və } -40$$

$$-71 \text{ və } 8$$

- 3 Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid dörd ədəd tapın.

$$\square < -2$$

$$\square \geq -6$$

$$\square > -14$$

$$\square \leq 0$$

$$\square \geq -20$$

$$\square < -12$$

- 4 Hansı fikirlər doğru deyil? Nümunələr göstərməklə izah edin.


a) Mənfi ədədlər müsbət ədədlərdən kiçikdir.

b) Sıfır mənfi ədədlərdən kiçikdir.

c) Ədəd oxunda sıfır ixtiyarı mənfi ədəddən sağda yerləşir.

Öyrənmə Tam ədədlərin sıralanması

Tam ədədləri müqayisə etməklə, yaxud ədəd oxunda qeyd etməklə sıralamaq olar. Ədəd oxunda ədədlər sağa doğru artır, sola doğru isə azalır. Məsələn, $-5; 0; -2; 4$ ədədlərini sıralamaq üçün onlar ədəd oxunda qeyd olunur.



Artan sıra ilə $-5; -2; 0; 4$

Azalan sıra ilə $4; 0; -2; -5$

- 5 Ədəd oxundan istifadə etməklə ədədləri sıralayın.

NÜMUNƏ Artan sıra ilə: $-5; -4; 2; 4; -2$

Həlli	Açıqlama
$-5; -4; -2; 2; 4$	Ədədlər ədəd oxunda qeyd edilir və artan sıra ilə düzülür.



Artan sıra ilə: a) $-2; 5; 8; -6; 4$ b) $8; -7; 6; -5; 0; -3$ c) $-1; 9; 10; -2; 0$ d) $-2; -4; 4; 2; 1; -6$

Azalan sıra ilə: a) $-3; -6; 5; 8; -2$ b) $-1; -3; -5; 8; -2; 9$ c) $0; -2; -4; 3; 7$ d) $8; -3; 6; -5; 0; 3$

- 6 Ədəd oxundan istifadə etməklə sıralayın.

Artan sıra ilə

- a) $-18; 50; 48; -42$ c) $-23; -17; 6; -35; 0$
 b) $-17; -21; 50; -47$ d) $-49; -32; 7; -8; 31$

Azalan sıra ilə

- a) $-30; -16; 25; 18$ c) $-42; -15; 15; 0; -29$
 b) $-12; -29; -34; -24$ d) $-38; -43; 27; -25; 4$



7

Ədəd oxundan istifadə etməklə boş xanaya uyğun tam ədədləri müəyyən edin.

NÜMUNƏ $-5 < \square < 2$

Həlli	Açıqlama
 $-4; -3; -2; -1; 0; 1$	<p>-5 və 2 ədədləri ədəd oxunda qeyd olunur.</p> <p>-5-dən böyük və 2-dən kiçik olan ədədlər müəyyən olunur.</p>

$$-8 < \square < -2 \quad -5 < \square < 0 \quad -2 < \square < 2 \quad -4 < \square < 3 \quad -6 < \square < -2$$

8

Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid dörd ədəd tapın.

$$-12 < \square < 10 \quad -27 < \square < -14 \quad -8 < \square < 25 \quad -31 < \square < 12$$

9

Uyğun ədədləri müəyyən edin.


- a) 0-dan kiçik olan ən böyük tam ədəd.
- b) -1 -dən böyük olan ən kiçik tam ədəd.
- c) -12 -dən böyük olan ən kiçik tam ədəd.
- d) -3 -dən böyük və 4 -dən kiçik olan ən kiçik və ən böyük tam ədədlər.

Məsələ həlli

10

Şəkildə Gənəş sisteminə daxil olan planetlərdə orta temperatur verilmişdir.

- Hansı planetdə orta temperatur ən azdır?
- Hansı planetdə orta temperatur ən çoxdur?
- Planetləri temperaturlarına görə azdan çoxa sıraladıqda Uran neçənci planet olar?



11

Səbinənin fikrində tutduğu ədəd -7 -dən kiçik ən böyük tam ədəd, Elxanın fikrində tutduğu ədəd isə -10 -dan böyük ən kiçik tam ədəddir. Kimin fikrində tutduğu ədəd daha kiçikdir?



12

Cədvəldə bəzi çökəkliklərin dəniz səviyyəsindən dərinlikləri verilib.

- Ən dərin çökəklik hansıdır?
- Yapon çökəkliyi hansı çökəklikdən dərindir?
- Hansı çökəkliklər Tonqa çökəkliyindən dərindir?
- Filippin çökəkliyi dərinliyinə görə hansı iki çökəklik arasındadır?

Çökəkliklər	Dəniz səviyyəsindən dərinlik (m)
Marian çökəkliyi	-11034
Yapon çökəkliyi	-8046
Filippin çökəkliyi	-10540
Tonqa çökəkliyi	-6500

3.3. Ədədin mütləq qiyməti



Aşar sözlər

- ədədin mütləq qiyməti
- ədədin modulu

Araşdırma-müzakirə

Cədvəldə məhsulun qiymətinin hər il əvvəlki il ilə müqayisədə neçə manat artdığı, yaxud azaldığı göstərilib.


- Hansı il qiymətin dəyişməsi ən az, hansı il isə ən çox olub? Həmin illərdə qiymət artıb, yoxsa azalıb?
- Hansı illərdə dəyişmə qiymətcə eyni olmuşdur? Bunu necə müəyyən etmək olar?

İllər	Qiymət dəyişməsi (man)
2019	-10
2020	16
2021	-20
2022	-16
2023	6

Öyrənmə Ədədin mütləq qiyməti (ədədin modulu)

Ədəd oxunda ədədə uyğun nöqtədən sıfıra qədər məsafə **ədədin mütləq qiyməti** və ya **ədədin modulu** adlanır. Ədədin mütləq qiyməti mənfi ola bilməz.
 a ədədinin mütləq qiyməti $|a|$ kimi yazılır.

- Müsbət ədədin modulu ədədin özünə bərabərdir.
- Mənfi ədədin modulu onun əksi olan ədədə bərabərdir.
- Sıfırın modulu sıfıra bərabərdir.



Fikirləş!

Əks ədədlərin mütləq qiymətlərinin bərabər olduğunu necə əsaslandırmaq olar?

$$|a| = |-a|$$

Çalışma

- 1 Verilmiş ədədlərin modulunu tapın.

5 10 -81 0 7 -25 -5 -32 -10 63

- 2 Ədəd oxunda verilmiş nöqtələrin koordinatlarını yazın. Bu nöqtələrə uyğun ədədlərin mütləq qiymətini tapın.




NÜMUNƏ $A (\square) \rightarrow |\square| = \square$

Həlli

$$A (-4) \rightarrow |-4| = 4$$

Açıqlama

Nöqtəyə uyğun ədəd müəyyən edilir və bu nöqtədən sıfıra qədər məsafəyə əsasən mütləq qiyməti tapılır. -4 ədədi 0-dan 4 vahid məsafədədir.



$$B (\square) \rightarrow |\square| = \square$$

$$C (\square) \rightarrow |\square| = \square$$

$$D (\square) \rightarrow |\square| = \square$$

$$E (\square) \rightarrow |\square| = \square$$

$$F (\square) \rightarrow |\square| = \square$$

$$G (\square) \rightarrow |\square| = \square$$

$$H (\square) \rightarrow |\square| = \square$$

$$M (\square) \rightarrow |\square| = \square$$

3

Boş xanaya uyğun ədədləri müəyyən edin və ədəd oxunda göstərin.

a) $|3| = \square$ b) $|-5| = \square$ c) $\square = 15$ d) $\square = 20$ e) $\square = 0$ f) $\square = 16$

4

Səhvləri tapın.

$|4| = 4$ $|4| = -4$ $|-4| = -|-4|$ $|-4| = -4$ $|-4| = 4$ $-|-4| = 4$ $-|-4| = -4$

5

Hansı hallarda fikirlər doğrudur? "Həmişə", "Bəzən", "Heç vaxt" sözlərindən istifadə etməklə cavab verin. Nümunələr göstərməklə izah edin.

- a) Mənfi ədədin modulu müsbət ədəddir.
b) Ədədin modulu bu ədəddən böyükdir.
c) Müsbət ədədin modulu mənfi ədəddir.
d) Ədədin modulu ədədin özünə bərabərdir.

6

Hesablayın.

NÜMUNƏ $|-6| + 3$

Həlli	Açıqlama
$ -6 + 3 = 6 + 3 = 9$	-6 ədədinin modulu tapılır. 6 və 3 ədədləri toplanır.
a) $ -8 + 5$ b) $ -8 - 8$	c) $ -5 \cdot -2 $ d) $ -10 \cdot 4 + 6$
e) $ -15 : -3 $ f) $12 - -4 \cdot 0$	g) $ -6 \cdot 4 - 4$ h) $ -7 \cdot (3 + -3)$


7

Müqayisə edin.

a) $|22| \text{ və } -22$ b) $|-22| \text{ və } 22$ c) $|17 - 7| \text{ və } 0$ d) $|-17| - 17 \text{ və } -1$

Öyrənmə Moduluna əsasən mənfi tam ədədlərin müqayisəsi

Mənfi ədədləri onların modullarına əsasən də müqayisə etmək olar. Məsələn, -3 və -8 ədədlərini müqayisə etdikdə əvvəlcə bu ədədlərin modulları tapılır.



-3 ədədindən 0 -a qədər məsafə 3 vahid, -8 ədədindən 0 -a qədər məsafə isə 8 vahiddir.
 $|-3| < |-8|$

-3 ədədi 0 -a daha yaxın olduğu üçün -8 ədədindən sağda yerləşir.
 $-3 > -8$.

- İki mənfi ədəddən modulu böyük olan ədəd solda, modulu kiçik olan ədəd isə sağda yerləşir.
İki mənfi ədəddən modulu böyük olan ədəd kiçik, modulu kiçik olan ədəd isə böyündür.

8

Modulundan istifadə etməklə ədədləri müqayisə edin. Bir neçə cavabın doğruluğunu ədəd oxunda təsvir etməklə yoxlayın.

$-18 \text{ və } -10$	$-32 \text{ və } -23$	$-51 \text{ və } -72$	$-18 \text{ və } -23$	$-25 \text{ və } -2$	$-90 \text{ və } -93$
$-16 \text{ və } -12$	$-41 \text{ və } -14$	$-21 \text{ və } -12$	$-4 \text{ və } -40$	$-71 \text{ və } -8$	$-108 \text{ və } -10$

9 Müqayisə edin.

a) -26 və -42

b) -10 və $-|-24|$

c) $-|-69|$ və 0

d) $|-44|$ və $|-54|$ -10

10 Sıralayın.

Artan sıra ilə

a) -29 ; $|-36|$; 0 ; $|38|$

b) $|48|$; -20 ; $|-43|$; -29 ; $|-24|$

c) $|72|$; -12 ; 0 ; -74 ; $|-101|$

Azalan sıra ilə

a) -2 ; $|27|$; -3 ; $|-11|$

b) $|15|$; -6 ; $|0|$; -14 ; $|-21|$

c) -9 ; $-|10|$; 12 ; -2 ; $-|-3|$

11 Verilən ədədlər arasından boş xanaya uyğun ədədləri tapın.

a) $|\square| < 3$

$-5 \quad -3 \quad 0 \quad 2 \quad 4$

b) $|\square| \leq 6$

$-8 \quad -6 \quad -1 \quad 0 \quad 2 \quad 6$

c) $|\square| > 7$

$-10 \quad -7 \quad 0 \quad 4 \quad 8 \quad 12$

d) $|\square| \geq 4$

$-5 \quad -4 \quad -1 \quad 0 \quad 4 \quad 5$

12 Boş xanaya uyğun iki müsbət və iki mənfi tam ədəd tapın.

a) $|\square| > 5$

b) $|\square| \leq 2$

c) $|\square| < 3$

d) $|\square| > 0$

e) $|\square| \geq 1$

f) $|\square| > -1$

Məsələ həlli

13 Fikirlərdən hansı doğru deyil? Dəyişənlərin yerinə müxtəlif tam ədədlər yazmaqla izah edin.



$|a| = |b|$ olarsa,
 $a = b$

Lalə



$a = b$ olarsa,
 $|a| = |b|$

Anar




$a < b$ olarsa,
 $|a| < |b|$

Səbinə

14 Şəkildə bəzi obyektlərin dəniz səviyyəsinə nəzərən vəziyyətləri təsvir edilib.

- Təyyarə, yoxsa sualtı gəmi dəniz səviyyəsindən daha uzaqdadır?
- Dəniz səviyyəsindən qartalla eyni məsafədə olan obyekt hansıdır?
- Hansı canlı dəniz səviyyəsində üzür?
- Dəniz səviyyəsindən 1500 m dərinlikdə üzən balıq hansı obyektlər arasında olar?



3.4. Tam ədədlərin toplanması

Araşdırma-müzakirə

Oyunçu sayı: 2-4 nəfər

Ləvazimat: 5 mavi və 5 qırmızı dairə

Oyunun qaydası:



Bir mavi dairə $+1$,
bir qırmızı dairə -1
ədədinə uyğundur.

$$\begin{array}{l} + \rightarrow +1 \\ - \rightarrow -1 \end{array}$$

Bir mavi dairə bir qırmızı
dairəni aparır.

$$+1 + (-1) = 0$$

Verilən misalları həll etmək üçün
müsbat işarəli toplanana uyğun
sayda mavi, mənfi işarəli topla-
nanın moduluna uyğun sayda
qırmızı dairə götürülür.

$$5 + (-2)$$


$$3 + (-3)$$

$$-1 + (-3)$$

$$-1 + 2$$

NÜMUNƏ

$1 + (-2)$ cəminini tapmaq üçün 1 mavi və 2
kırmızı dairə götürmək lazımdır. Bərabər
sayda mavi və qırmızı dairələr kənarlaş-
dırılır, qalan dairələrin sayı cəmi göstərir.



Misalları daha tez və düzgün həll edən oyunçu qalib gəlir.

Öyrənmə Mənfi tam ədədlərin toplanması

Xərci mənfi ədədlə ifadə etdikdə əvvəl 5 manat, sonra isə 3 manat xərcləyən alıcının ümumi xərcini
belə tapmaq olar.

$$-5 + (-3) \rightarrow \begin{array}{c} - \\ - \\ - \\ - \\ - \end{array} \quad -5 + (-3) = -8$$


- İki mənfi tam ədədin cəmini tapmaq üçün bu ədədlərin modulları toplanır və qarşısına “-” işarəsi
yazılır. Məsələn, $-5 + (-3) = ?$

Ədədlərin modulları toplanır.
 $| -5 | + | -3 | = 5 + 3 = 8$

Qarşısına “-” işarəsi yazılır.
 $-5 + (-3) = -8$

- Ədəd oxunda mənfi tam ədədlərin cəmini tapmaq üçün əvvəlcə birinci toplanan qeyd edilir.
Sonra isə ikinci toplanan mənfi olduğuna görə onun modulu qədər sola sayılır. Alınan ədəd bu
ədədlərin cəmini göstərir.

-5 və -3 ədədlərinin cəmi -5
ədədindən 3 vahid solda yerləşir.




Fikirləş!

$a > 0$ və $b > 0$ olarsa, $a + b = |a| + |b|$ olduğunu necə izah etmək olar?


Çalışma

- 1 Təsvirdən istifadə etməklə cəmi tapın.


a) $-2 + (-3)$




b) $-3 + (-4)$



c) $-4 + (-4)$



d) $-2 + (-6)$




- 2 Ədədlərin modulundan istifadə etməklə cəmi tapın. Cavabı ədəd oxunda yoxlayın.

NÜMUNƏ $-2 + (-4)$

Həlli

$$|-2| = 2; \quad |-4| = 4; \quad 2 + 4 = 6; \quad -2 + (-4) = -6$$



Açıqlama

-2 və -4 ədədlərinin modulları toplanır və qarşısında " $-$ " işarəsi yazılır.

-2 ədədindən 4 vahid sola saydıqda -6 ədədi alınır.

a) $-2 + (-7)$

b) $-12 + (-8)$

c) $-10 + (-3)$

d) $-7 + (-7)$

e) $-4 + (-12)$

- 3 Toplama əməlindən istifadə etməklə uyğun misalı yazın və həll edin. Bir neçə cavabın doğruluğunu ədəd oxunda yoxlayın.

a) -3 -dən 2 vahid solda yerləşən ədəd

c) -14 -dən 3 vahid solda yerləşən ədəd

b) -5 -dən 3 vahid solda yerləşən ədəd

d) -20 -dən 5 vahid solda yerləşən ədəd

- 4 Hesablayın və müqayisə edin.

a) $-12 + (-50)$ və -55

c) $-26 + (-75)$ və $-72 + (-15)$

e) $-125 + (-125)$ və $-200 + (-12)$

b) $-32 + (-13)$ və -3

d) $-23 + (-87)$ və $-96 + (-14)$

f) $-201 + (-18)$ və $-188 + (-73)$




Yadda saxla!

Əks ədədlərin cəmi sıfıra bərabərdir.

$$-2 + 2 \rightarrow \begin{array}{c} - \\ + \end{array} \rightarrow -2 + 2 = 0$$

$$-a + a = 0 \quad \text{və ya} \quad a + (-a) = 0$$



- 5 Cəmi tapın.

a) $4 + (-4)$

b) $-7 + 7$

c) $-52 + 52$

d) $1001 + (-1001)$

e) $-63387 + 63387$

- 6 Boş xanaya uyğun ədədi müəyyən edin.

a) $15 + \square = 0$

b) $\square + 21 = 0$



c) $-10 + \square = 0$

d) $\square + (-7) = 0$

e) $\square + |-3| = 0$

Öyrənmə Müxtəlif işaretli tam ədədlərin toplanması

Səhər temperatur -3°C olan ərazidə günorta temperatur 5°C artarsa, havanın temperaturunu belə tapmaq olar.




- Müxtəlif işaretli ədədləri topladıqda əvvəlcə onların modulları təpilir. Sonra böyükdən kiçiyi çıxmışla modulların fərqi hesablanır və qarşısına modulu böyük olan ədədin işaretisi yazılır. Məsələn, $-3 + 5 = ?$

Ədədlərin modulları təpilir.
 $| -3 | = 3$ $| 5 | = 5$

Böyükdən kiçik çıxılır.
 $5 - 3 = 2$

Qarşısına modulu böyük olan ədədin işaretisi yazılır.
 $-3 + 5 = +2$

-3 və 5 ədədlərinin cəmi -3 ədədindən 5 vahid sağda yerləşir.



$$-3 + 5 = 2$$




Fikirləş!


İki tam ədədin cəminin müsbət, mənfi, yaxud sıfır olduğunu hesablamadan necə müəyyən etmək olar? Bir neçə nümunə ilə izah edin.

- 7 Təsvirdən istifadə etməklə cəmi tapın.


a) $-2 + 4$




b) $3 + (-4)$



c) $-1 + 5$



d) $4 + (-6)$




- 8 Cəmi tapın və cavabı ədəd oxunda yoxlayın.

NÜMUNƏ $3 + (-7)$

Həlli

$$|3| = 3; \quad |-7| = 7; \quad 7 - 3 = 4; \quad 3 + (-7) = -4$$



Açıqlama

3 və -7 ədədlərinin modulları təpilir. 7-dən 3 çıxılır və qarşısında $-$ işaretisi yazılır. 3 ədədindən 7 vahid sola saydıqda -4 ədədi alınır.

a) $-3 + 6$

b) $4 + (-5)$

c) $7 + (-2)$

d) $-6 + 5$

e) $-7 + 3$

- 9 Hesablayın.

a) $-13 + 7$

c) $10 + (-2)$

e) $-100 + 106$

g) $-6 + 20$

i) $-12 + 5$

b) $-11 + 18$


d) $32 + (-32)$


f) $15 + (-29)$


h) $13 + (-25)$


j) $150 + (-178)$

- 10 Təsvirlərə əsasən toplamaya aid misallar yazın. Boş xanalara uyğun ədədləri tapın.

a) 
 $60 + (-3) = \boxed{\quad}$

b) 
 $-75 + \boxed{\quad} = \boxed{\quad}$

c) 
 $102 + \boxed{\quad} = \boxed{\quad}$

d) 
 $-61 + \boxed{\quad} = \boxed{\quad}$



Yadda saxla!

Toplamanın xassələri tam ədədlər üçün də ödənilir.

Yerdəyişmə xassəsi

$$a + b = b + a$$

$$-4 + 5 = 5 + (-4)$$

Qruplaşdırma xassəsi

$$a + b + c = (a + b) + c = a + (b + c)$$

$$-4 + 7 + (-6) = -4 + (7 + (-6))$$

- 11 Toplamanın xassələrindən istifadə etməklə cəmi tapın.

NÜMUNƏ a) $5 + (-4) + 4$

b) $8 + (-4) + 12 + (-6)$

Həlli	Açıqlama
a) $5 + (-4) + 4 = 5 + (-4 + 4) = 5 + 0 = 5$	Toplamanın qruplaşdırma xassəsinə və əks ədədlərin cəminin sıfıra bərabər olmasına əsasən cəm tapılır.
b) $8 + (-4) + 12 + (-6) = (8 + 12) + (-4 + (-6)) = 20 + (-10) = 10$	Eyni işaretli ədədlər müəyyən olunur və toplamanın yerdəyişmə və qruplaşdırma xassəsinə əsasən cəm tapılır.

$7 + (-5) + 5$

$8 + (-6) + 9 + (-8)$

$21 + (-12) + 12$

$32 + (-3) + 15 + (-7)$

$(-2) + 4 + 2$

$10 + 1 + (-5) + (-7)$

$18 + (-24) + 24$

$18 + 37 + (-27) + (-10)$

- 12 Müqayisə edin.

$-30 + 50 \text{ və } -21 + 10$

$43 + (-125) \text{ və } 127 + (-127)$

$|13| + |-13| \text{ və } |13 + (-13)|$

$|-2| + |5| \text{ və } |-2 + 5|$


$-312 + 72 + (-14) \text{ və } |-21 + 91|$

$|-12| + |-6| \text{ və } |-12 + (-6)|$

Məsələ həlli

- 13 Səhər Bakıda havanın temperaturu -3°C , Culfada isə -6°C oldu. Günortaya qədər Bakıda temperatur 4°C , Culfada isə 8°C artı. Günorta harada temperatur daha yüksək oldu: Bakıda, yoxsa Culfada?

- 14 Dəniz tədqiqatçısı batiskafla 100 m dərinliyə endi. O, müxtəlif şəkillər çəkdikdən sonra daha 200 m dərinliyə endi. Sonra batiskaf 310 m yuxarı qaldırıldı və gəminin göyərtəsinə yerləşdirildi. Batiskafın vəziyyətlərini mənfi və müsbət ədədlərlə ifadə etməklə cavab verin.
- Batiskaf ən çoxu hansı dərinliyə endi?
 - Gəminin göyərtəsi dəniz səviyyəsindən hansı hündürlükdədir?




3.5. Tam ədədlərin çıxılması

Araşdırma-müzakirə

Lövhədə ədəd oxundakı təsvirə uyğun iki misal yarılır.

- Bu misalların həllini necə izah etmək olar?
- $5 - 3 = 5 + (-3)$ bərabərliyini necə izah etmək olar?



Öyrənmə Tam ədədlərin çıxılması

İki ədədin fərqi azalanın üzərinə çıxılanın əksi olan ədədi əlavə etməklə tapmaq olar. Məsələn, $-2 - 1 = -2 + (-1)$ olduğunu belə əsaslandırmaq olar.


-2 və 1 ədədlərinin fərqi

Azalana (-2) çıxılanın əksi və özü (-1 və 1) əlavə olunur.



$$-2 - 1 = -3$$

Sonra isə 1 ədədi çıxılır.




-2 və -1 ədədlərinin cəmi



$$-2 + (-1) = -3$$

-2 və 1 ədədlərinin fərqi -2 ədədindən 1 vahid solda yerləşir.



$$-2 - 1 = -3$$



Yadda saxla!

a ədədi ilə b ədədinin fərqi a ədədi ilə b -nin əksi olan ədədin cəminə bərabərdir. $a - b = a + (-b)$


Çalışma

- Toplama əməlindən istifadə etməklə fərqi tapın. Cavabı ədəd oxunda təsvir edin.

NÜMUNƏ $-2 - (-5)$


Həlli

$$-2 - (-5) = -2 + 5 = 3$$



Açıqlama

-2 ədədindən -5 ədədini çıxmak üçün -2 ədədi -5 ədədinin əksi ilə, yəni 5 ədədi ilə toplanır. Cavab ədəd oxunda təsvir edilir.



a) $4 - 6$

c) $-1 - (-5)$

e) $0 - 3$

g) $-6 - (-6)$

i) $4 - 10$

b) $-5 - 3$


d) $4 - (-5)$

f) $1 - (-7)$


h) $-8 - 4$

j) $-12 - 2$


2 Təsvirlərə əsasən çıxmaya aid misallar yazın. Boş xanalara uyğun ədədləri tapın.



$$-3 - \square = -7$$



$$-12 - \square = -10$$



$$2 - \square = \square$$

3 Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın.

NÜMUNƏ $n = -2$ olduqda $-6 - n$

Həlli	Açıqlama
$-6 - (-2) = -6 + 2 = -4$	Dəyişənin verilmiş qiyməti yerinə yazılır və ifadənin qiyməti hesablanır.

a) $m = -2$ olduqda

$m - 4$

$5 - m$

$-3 - m$

$-1 - (-m)$

b) $c = 4$ olduqda

$-7 - c$

$2 - (-c)$

$-6 - c$

$-c - (-8)$

4 Tənlikləri həll edin.

3 - $x = 5$

10 - $y = -2$

8 + $c = -3$

-4 - $a = -6$

-9 - $b = 1$

-2 + $d = 3$

$z - 13 = -4$

$n + 6 = -1$

8 - $t = -3$

$m + 7 = -7$

5 İfadənin qiymətini hesablayın.

NÜMUNƏ $-3 - (1 - 5)$

Həlli	Açıqlama
$-3 - (1 - 5) = -3 - (-4) = -3 + 4 = 1$	Əvvəlcə mötərizə daxilindəki ifadənin qiyməti hesablanır, sonra çıxma əməli yerinə yetirilir.
a) $-2 + (2 - 4)$	c) $5 + (-3 - 2)$
b) $-9 + (-4 + 5)$	d) $6 - (-1) + 2$
e) $5 - (-1 + 3)$	g) $-(-1 + 9) - 10$
f) $-5 - 2 - (1 + 8)$	h) $-7 - (1 + 9 - 2)$

6 Müqayisə edin.

a) $-5 - (-1)$ və -6

c) $|1 - 3|$ və $-5 - (-5)$

e) $8 - |-1|$ və $|8 - (-1)|$

b) $-4 - (-4)$ və $-4 - 4$

d) $|-6| - (-10)$ və $100 - 101$

f) $-|-5 + 1|$ və $-|-5| + 1$

7 İfadənin qiymətini əlverişli üsulla hesablayın.

NÜMUNƏ $-5 - 4 + 3 + 4 - 8$

Həlli	Açıqlama
$-5 - 4 + 3 + 4 - 8 = -5 + (-4) + 3 + 4 +$ $+ (-8) = -5 + (-4 + 4) + 3 + (-8) = -5 +$ $+ 3 + (-8) = -2 + (-8) = -10$	Çıxılanları onların əksi ilə əvəz etməklə çıxma əməlləri toplama ilə əvəz olunur. Toplamanın xassələrindən və əks ədədlərin cəmindən istifadə etməklə ifadənin qiyməti tapılır.

a) $-2 - 3 - 5 + 3$

c) $-6 - 7 + 10 + 7 - 2$

e) $-6 - 4 + 2 + 4 + 6 - 1$


b) $6 - 4 - 1 + 4 - 6$

d) $11 - (-2) - 3 + 5 + 3 + 3 - 2$

f) $2 - 2 - 3 - 4 + 5 + 4 + 3 + 2$

Öyrənmə Koordinat oxunda iki nöqtə arasındaki məsafə

Koordinat oxunda iki nöqtə arasındaki məsafə bu nöqtələrin koordinatları fərqiinin moduluna bərabərdir. Məsələn, A (-2) və B (-6) nöqtələri arasındaki məsafəni belə tapmaq olar.






$$|-2 - (-6)| = |-2 + 6| = |4| = 4$$

və ya

$$|-6 - (-2)| = |-6 + 2| = |-4| = 4$$

- 8 Nöqtələrin koordinatlarını yazın. Bu koordinatlara əsasən iki nöqtə arasındaki məsafəni tapın.



- 9 Koordinat oxunda verilmiş nöqtələr arasındaki məsafəni tapın.

a) A (-2) və B (-8)

b) C (-5) və D (5)

c) E (0) və F (-6)

d) G (1) və H (-3)

- 10 Kimin fikri doğru deyil? $a = 2$, $b = 6$ olduqda yoxlayın.



$-a + b = b - a$



$-a - b = -(a - b)$




$-a - b = -(a + b)$

Məsələ həlli

- 11 Vulkan ocağı dəniz səviyyəsindən 3 km dərinlikdə, onun zirvəsi isə dəniz səviyyəsindən 5 km hündürlükdədir.
- Vulkan ocağının və vulkanın zirvəsinin yerini mənfi və müsbət ədədlərlə ifadə edin.
 - Vulkanın zirvəsi ilə vulkan ocağı arasındaki məsafə nə qədərdir?



- 12 Buz kamerasının temperaturu -16°C -dən -24°C -yə dəyişdirildi.
- Buz kamerasının temperaturu artı, yoxsa azaldı?
 - Kameranın temperaturu nə qədər dəyişdi?



Məsələ və misallar

1 Hər məlumata uyğun ədədi müsbət, yaxud mənfi işarə ilə yazın.

a) Dəniz səviyyəsindən 100 m aşağı

c) Giriş mərtəbəsindən 2 mərtəbə yuxarı

b) Hesaba 400 manat əlavə etmək

d) Oyunda 5 xal uduzmaq

2 Verilən ədədlərə əsasən suallara cavab verin.

-9

-15

-10

-1

0

5

-6

21

-18

a) Ən böyük mənfi ədəd hansıdır?

b) Ən kiçik ədəd hansıdır?

c) Ən böyük ədəd ilə ən kiçik ədədin fərqi neçəyə bərabərdir?

d) Ən böyük mənfi və ən kiçik müsbət ədədin cəmi neçəyə bərabərdir?

3 Verilən ədədləri dairədəki ədədlə müqayisə edin.

a) **-2** -4; 0; 12; -9

b) **-6** -5; -7; 0; 12

c) **-8** -1; -8; 0; 8

4 Sıralayın.

Artan sıra ilə: a) -1; -7; 5; -10 b) -8; -2; 2; 5; -11 c) -140; -201; 200; -105; 0; 110

Azalan sıra ilə: a) -9; -3; -6; 0 b) -5; -4; -21; 28; -32 c) -40; 28; -50; -115; 30; -100

5 Boş xanalara uyğun üç tam ədəd tapın.

-4 < \square

$\square \leq 1$

-6 < \square < 0

-1 < $\square \leq 2$

-2 < $\square < 2$

-5 $\leq \square \leq -2$

6 Ədəd oxunda qeyd olunan nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasında seçin.
Bu ədədlərin cəmini və fərqini tapın.

a) -5; -3; 1; 3

b) -9; -6; 3; 7

c) -13; -10; 4; -8



7 Hesablayın və müqayisə edin.

a) $-2 + 10 \text{ və } -4$

c) $5 - (-1) - 8 \text{ və } -3 + 3$

e) $|-6 + (-2)| \text{ və } |-6| + |-2|$

b) $-3 + 11 \text{ və } -8$

d) $4 + 6 + (-4) \text{ və } 5 - (-1)$

f) $0 - (-2 + 1) \text{ və } -5 - |-3|$

8 Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın.

a) $a = -2$ olduqda $a - (-4)$

c) $m = 1$ olduqda $-m - (-6)$

b) $b = -10$ olduqda $5 + (-b)$

d) $x = -2$ olduqda $8 - (-x) + 3$

9 Əlverişli üsulla hesablayın.

a) $-1 - 2 - 3 - 4 - 5 + 4 + 3 + 2 + 1$

c) $-1 - 2 - 3 - \dots - 20 - 21 + 20 + \dots + 3 + 2 + 1$



b) $1 - 2 + 3 - 4 + 5 - 6 + 7 - 8 + 9 - 10$

d) $1 - 2 + 3 - 4 + \dots + 97 - 98 + 99 - 100$


10) Şərtlərə uyğun üç nümunə göstərin.

- a) Fərqi mənfi ədəd olan iki müsbət tam ədəd
- b) Fərqi müsbət ədəd olan iki mənfi tam ədəd
- c) Fərqi mənfi ədəd olan iki mənfi tam ədəd
- d) Fərqi müsbət ədəd olan iki müxtəlif işarəli tam ədəd

11) Verilən ədədlərə alqoritmi tətbiq etdikdə hansı ədədlər alınır?




12) Birinci Roma imperatoru Oktavian Avqust e.ə. 63-cü ildə anadan olmuş və bizim eranın 14-cü ilində vəfat etmişdir. O neçə yaşında vəfat etmişdir?



13) Termometrdə Bakı və Balakəndə qış günlərindən birində günorta hava-nın temperaturu göstərilmişdir. Eyni vaxtda temperatur Şamaxıda Balakəndən 2°C yuxarı, Qubadan isə 3°C aşağı oldu.

- Bu yerlərdən hansında ən aşağı temperatur olmuşdur?
- Soyuqdan istiyə doğru düzdükdə Şamaxı hansı yerlər arasında olar?
- Ən isti və ən soyuq olan yerlərdə temperatur fərqi nə qədər olar?



14) Marian çökəkliyinin dərinliyi dəniz səviyyəsindən 11034 m, Qara dənizin dərinliyi isə dəniz səviyyəsindən 2210 metrdir. Everest zirvəsi dəniz səviyyəsindən 8848 m, Elbrus dağının zirvəsi isə 5642 m yüksəklilikdə yerləşir.

- Bu obyektlərin dənizdən olan səviyyələrini mənfi və müsbət ədədlərlə ifadə edin.
- Elbrus dağının zirvəsi ilə Qara dənizin dərinliyi arasında səviyyə fərqi nə qədərdir?
- Ən dərin çökəklik və ən yüksək zirvə arasında səviyyə fərqi nə qədərdir?




3.6. Tam ədədlərin vurulması və bölünməsi

Araşdırma-müzakirə

Gəminin lövbəri bir saniyədə 2 m dərinliyə enir.

- Lövbər suya daxil olandan 3 saniyə, 4 saniyə və 5 saniyə sonra dəniz səviyyəsindən hansı dərinlikdə olar? Bunu tam ədədlərin vurulması ilə necə tapmaq olar?
- Neçə saniyədən sonra lövbər dəniz səviyyəsindən 10 m aşağıda olar? Bunu tam ədədlərin bölünməsi ilə necə tapmaq olar?



Öyrənmə Müxtəlif işaretli tam ədədlərin vurulması


- Müsbət ədədlə mənfi ədədin hasilini mənfi ədədi təkrar toplamaqla tapmaq olar. Məsələn, $3 \cdot (-2) = ?$

$$\begin{array}{c} (-) (-) \\ (-) (-) \\ (-) (-) \\ \hline 3 \cdot (-2) \end{array} \rightarrow \begin{array}{c} (-) (-) \\ (-) (-) \\ (-) (-) \\ (-) (-) \\ \hline -6 \end{array}$$

-2 ədədi 3 dəfə toplanır.
 $3 \cdot (-2) = (-2) + (-2) + (-2) = -6$
$$\underbrace{}_3$$

 $3 \cdot (-2) = -6$

Bunu ədəd oxunda 0-dan başlayaraq 3 dəfə 2 vahid sola saymaqla təsvir etmək olar.



- Mənfi ədədin müsbət ədədə hasilini vurmanın yerdəyişmə xassəsinə əsasən belə tapmaq olar. Məsələn, $(-2) \cdot 3 = ?$

$$(-2) \cdot 3 = 3 \cdot (-2) = -6.$$

Beləliklə, müsbət ədədlə mənfi ədədin hasilini tapmaq üçün onların modullarının hasili tapılır və qarşısına “-” işarəsi yazılır. Məsələn, $-4 \cdot 5 = ?$

Ədədlərin modulları vurulur.
 $| -4 | \cdot | 5 | = 4 \cdot 5 = 20$

Qarşısına “-” işarəsi yazılır.
 $-4 \cdot 5 = -20$

- Mənfi və müsbət ədədin hasili mənfi ədəddir.



Yadda saxla!

- İxtiyari ədədin -1 ədədi ilə hasili həmin ədədin əksini təqib edir.

$$\begin{array}{c} -1 \cdot 2 = -2 \\ -1 \cdot (-2) = -(-2) = 2 \end{array} \rightarrow -1 \cdot a = -a$$

Çalışma

- Hasili tapın. Bir neçə cavabın doğruluğunu ədəd oxunda yoxlayın.

NÜMUNƏ $4 \cdot (-3)$

Həlli

$$|4| \cdot |-3| = 4 \cdot 3 = 12; \quad 4 \cdot (-3) = -12$$



Açıqlama

Vuruqların modulları hasili tapılır və qarşısına “-” işarəsi yazılır. Cavab ədəd oxunda yoxlanılır.


- a) $2 \cdot (-8)$ c) $-5 \cdot 6$ e) $-3 \cdot 3$ g) $-10 \cdot 6$ i) $12 \cdot (-12)$
 b) $-2 \cdot 4$ d) $4 \cdot (-1)$ f) $-6 \cdot 8$ h) $8 \cdot (-11)$ j) $-15 \cdot 16$

2 Cavabı vurma əməli ilə tapın. Bir neçə cavabı təkrar toplama ilə yoxlayın.

- a) $-1 + (-1) + (-1) + (-1) + (-1)$
 b) $-2 + (-2) + (-2) + (-2)$
 c) $-8 + (-8) + \dots + (-8) + (-8)$
 $\underline{\hspace{10em}} \quad 12 \quad \underline{\hspace{10em}}$

- d) $-9 + (-9) + (-9) + (-9) + (-9) + (-9)$
 e) $-15 + (-15) + (-15) + (-15) + (-15)$
 f) $-21 + (-21) + \dots + (-21) + (-21)$
 $\underline{\hspace{10em}} \quad 10 \quad \underline{\hspace{10em}}$

3 Ədəd oxunda verilən təsvirə uyğun vurma əməlinə aid misal yazın. Cavabı təkrar toplama ilə yoxlayın.



4 Fikirlərdən hansı doğrudur? Nümunələrlə izah edin.

- a) İki vuruqdan biri -1 olarsa, hasil digər vuruğun əksi olan ədədə bərabərdir.
 b) Üç eyni işaretli ədədin hasili müsbət ədəddir.
 c) Vuruqlardan biri sıfır olarsa, hasil sıfıra bərabərdir.

Öyrənmə Eyni işaretli tam ədədlərin vurulması

İki mənfi ədədin hasili bu ədədlərin modulları hasilinə bərabərdir. Məsələn, $(-4) \cdot (-2) = ?$

Ədədlərin modulları vurulur.
 $| -4 | \cdot | -2 | = 4 \cdot 2 = 8$


Qarşısına işaret yazılmır.
 $-4 \cdot (-2) = 8$



Yadda saxla!

İki eyni işaretli ədədin hasili müsbət, müxtəlif işaretli ədədin hasili isə mənfi ədəddir.

$3 \cdot 6 = 18$
 $-3 \cdot (-6) = 18$
 $3 \cdot (-6) = -18$
 $-3 \cdot 6 = -18$



5 Hasili tapın.

- a) $-3 \cdot (-7)$ c) $-5 \cdot (-4)$ e) $-6 \cdot (-8)$ g) $-14 \cdot (-6)$ i) $-13 \cdot (-5)$
 b) $-2 \cdot (-1)$ d) $-4 \cdot (-4)$ f) $-9 \cdot (-11)$ h) $-7 \cdot (-12)$ j) $-18 \cdot (-10)$

6 Müqayisə edin.

- a) $-3 \cdot 5 \text{ və } -5 \cdot 3$ c) $2 \cdot (-12) \text{ və } -4 \cdot 7$ e) $5 \cdot (-6) \text{ və } -16 - 16$
 b) $-4 \cdot (-5) \text{ və } -6 \cdot (-4)$ d) $-20 + |-4| \text{ və } -1 \cdot (-16)$ f) $16 \cdot |-4| \text{ və } -8 \cdot 9$

- 7 Boş xanalara uyğun ədədləri şifahi tapın. Yerinə yazmaqla cavabı yoxlayın.

$\square \cdot (-2) = -6$

$-8 \cdot \square = -24$

$\square \cdot (-10) = 50$

$\square \cdot (-4) = 16$

$\square \cdot (-3) = 9$

$\square \cdot (-20) = -60$

$-12 \cdot \square = 0$

$-14 \cdot \square = -28$



Dikkət!

Vurmanın xassələri tam ədədlər üçün də ödənilir.

Yerdəyişmə xassəsi	$a \cdot b = b \cdot a$ $-2 \cdot 6 = 6 \cdot (-2)$
Qruplaşdırma xassəsi	$a \cdot b \cdot c = (a \cdot b) \cdot c = a \cdot (b \cdot c)$ $3 \cdot (-2) \cdot 5 = (3 \cdot (-2)) \cdot 5 = 3 \cdot ((-2) \cdot 5) = -30$
Paylama xassəsi	$(a + b) \cdot c = a \cdot c + b \cdot c$ $(-5 + 4) \cdot 2 = -5 \cdot 2 + 4 \cdot 2 = -2$
Sıfır vurma	$a \cdot 0 = 0$
Vahidə vurma	$a \cdot 1 = a$



Fikirləş!

Mənfi vuruqların tək, yaxud cüt sayıda olması hasilin işarəsinə necə təsir edir? Nümunələrlə izah edin.

- 8 Hasili tapın.

NÜMUNƏ $-3 \cdot (-10) \cdot (-2)$

Həlli	Açıqlama		
$ -3 \cdot -10 \cdot -2 = 60$	Vuruqların mütləq qiymətlərinin hasili tapılır.		
$-3 \cdot (-10) \cdot (-2) = -60$	Mənfi işaretli vuruqların sayı tək olduğu üçün hasilin qarşısına “-” işarəsi yazılır.		
a) $-4 \cdot (-2) \cdot (-3)$	b) $-2 \cdot (-5) \cdot (-6)$	c) $-7 \cdot 5 \cdot (-6)$	d) $-2 \cdot (-8) \cdot (-3) \cdot (-4)$

- 9 Hesablamada aparmadan hasilin müsbət və ya mənfi olduğunu müəyyən edin.

a) $-2 \cdot (-6)$ b) $5 \cdot (-3)$ c) $6 \cdot (-8) \cdot (-8)$ d) $15 \cdot 5 \cdot (-3)$ e) $-2 \cdot (-4) \cdot 10 \cdot (-1)$

- 10 Şifahi hesablayın.

a) $-2 \cdot (-6) \cdot 5$	c) $-25 \cdot 7 \cdot 4$	e) $18 \cdot (-50) \cdot (-2)$	g) $-12 \cdot (-8) \cdot (-125)$
b) $-1 \cdot 2 \cdot 0 \cdot 6$	d) $2 \cdot 1 \cdot (-15)$	f) $-17 \cdot 0 \cdot (-4)$	h) $-2 \cdot (-4) \cdot 5 \cdot (-25)$


- 11 Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın.

a) $m = -3$ olduqda, $2 \cdot m$	c) $a = -5$ olduqda, $-30 \cdot a$	e) $b = -12$ olduqda, $-4 \cdot b$
b) $n = -7$ olduqda, $n \cdot (-7)$	d) $k = -3$ olduqda, $-k \cdot 9$	f) $c = -2$ olduqda, $-45 \cdot (-c)$

Öyrənmə Tam ədədlərin bölünməsi

Vurma və bölmənin əlaqəsinə əsasən tam ədədlərin bölünməsindən alınan qisməti tapmaq olar. Məsələn, $-12 : (-3) = ?$

$$-3 \cdot 4 = -12 \quad \rightarrow \quad -12 : (-3) = 4$$



- İki eyni işaretli tam ədədin qismətini tapmaq üçün onların modullarının qisməti təpilir və qismət müsbət olduğu üçün, adətən, qarşısına işarə yazılmır. Məsələn, $-12 : (-3) = ?$

Ədədlərin modulları bölünür.	\rightarrow	Qarşısına işarə yazılır. $-12 : (-3) = 4$
------------------------------	---------------	--

$$|-12| : |-3| = 12 : 3 = 4$$

- İki müxtəlif işaretli tam ədədin qismətini tapmaq üçün onların modullarının qisməti təpilir və qarşısında “-” işarəsi yazılır. Məsələn, $-18 : 2 = ?$

Ədədlərin modulları bölünür.	\rightarrow	Qarşısına “-” işarəsi yazılır. $-18 : 2 = -9$
------------------------------	---------------	--

$$|-18| : |2| = 18 : 2 = 9$$


Yadda saxla!

İki eyni işaretli ədədin bölünməsindən alınan qismət müsbət, müxtəlif işaretli ədədin bölünməsindən alınan qismət isə mənfi ədəddir.

$18 : 6 = 3$	\rightarrow	$(+) : (+) = +$
$-18 : (-6) = 3$	\rightarrow	$(-) : (-) = +$
$18 : (-6) = -3$	\rightarrow	$(+) : (-) = -$
$-18 : 6 = -3$	\rightarrow	$(-) : (+) = -$



Diqqət!

Natural ədədlər üçün bölmə əməlinin xassələri tam ədədlər üçün də ödənilir.

- 12) Qisməti tapın.

a) $-20 : (-4)$

c) $-28 : (-1)$

e) $0 : (-4)$

g) $-28 : 14$

i) $-76 : (-4)$

b) $-18 : 2$

d) $-30 : (-3)$

f) $-35 : 7$

h) $-100 : 10$

j) $38 : (-1)$

- 13) Tənlikləri həll edin.

$3 \cdot x = -15$

$-2 \cdot d = -12$

$-28 : z = -4$

$-8 \cdot a = 0$

$n : 6 = -1$

$2 \cdot 5 \cdot y = -20$


Məsələ həlli

- 14) Havanın temperaturu gecəyarısı 1°C oldu. 3 saat ərzində hər növbəti saatda havanın temperaturu 2°C aşağı düşdü.

- 3 saatdan sonra havanın temperaturu nə qədər olar?
- Saat neçədə havanın temperaturu -3°C oldu?

- 15) Dalğıc bir dəqiqədə 6 m üzməklə 3 dəqiqəyə suyun səthinə qalxdı.

- Onun suyun səthindən olan səviyyəsini necə müəyyən etmək olar?
- Dalğıc suyun səthinə 1 dəqiqə tez çatmaq üçün dəqiqədə neçə metr sürətlə qalxmalı idi?





3.7. Tam ədədlər üzərində əməllər

Araşdırma-müzakirə

Uşaqlar lövhədə yazılmış misalı həll edib fərqli cavablar aldılar.

– Onlardan kimin cavabı doğrudur? Fikrinizi əsaslandırın.



Öyrənmə Tam ədədin natural üstlü qüvvəti

- Natural ədədlərdə olduğu kimi, tam ədədlərdə də eyni vuruqların hasilini qısa yazmaq üçün onların qüvvətindən istifadə olunur.

$$\underbrace{a \cdot a \cdot \dots \cdot a}_{n \text{ vuruq}} = a^n$$

Burada a – tam ədəd, n – natural ədəddir. Məsələn,

$$\underbrace{(-2) \cdot (-2) \cdot (-2)}_{(-2) \text{ vuruğu } 3 \text{ dəfə təkrarlanır.}} = (-2)^3$$

- İstənilən tam ədədin 1-ci dərəcədən qüvvəti ədədin özünə bərabərdir. $a^1 = a$

- Mənfi ədədin tək dərəcədən qüvvəti mənfi, cüt dərəcədən qüvvəti isə müsbət ədəddir.

Tək ədəd
 $(-2)^3 = (-2) \cdot (-2) \cdot (-2) = -8$

Mənfi ədəd
 $(-2)^4 = (-2) \cdot (-2) \cdot (-2) \cdot (-2) = 16$

Cüt ədəd
 $(-2)^4 = (-2) \cdot (-2) \cdot (-2) \cdot (-2) = 16$

Müsbət ədəd
 $(-5)^2 = (-5) \cdot (-5) = 25$



Dikkət!

Mənfi ədədi qüvvətə yüksəldərkən qüvvətin əsası mötərizədə yazılır. Məsələn, $(-5)^2$ yazılışı -5 ədədinin kvadratını, -5^2 yazılışı isə 5-in kvadratının əksi olan ədədi bildirir.

$$(-5)^2 = (-5) \cdot (-5) = 25$$

$$-5^2 = -(5 \cdot 5) = -25$$

$$(-5)^2 \neq -5^2$$

Çalışma

- İfadələri qüvvət şəklində yazın. Qüvvətin əsasını və qüvvətin üstünü müəyyən edin.

$$(-7) \cdot (-7) \cdot (-7)$$

$$(-6) \cdot (-6) \cdot (-6) \cdot (-6)$$

$$(-3) \cdot (-3) \cdot (-3) \cdot (-3) \cdot (-3)$$

- Hesablayın.

$$6^3$$

$$3^6$$

$$(-6)^3$$

$$(-3)^6$$

$$(-1)^{12}$$

$$(-1)^{13}$$

$$0^3$$

$$(-3)^3$$

$$(-4)^4$$

$$4^4$$

3

a və n -in verilmiş qiymətlərində a^n ifadəsinin qiymətini hesablayın.

a) $a = -7, n = 3$

c) $a = -1, n = 108$

e) $a = 0, n = 215$

g) $a = -4, n = 2$

b) $a = -2, n = 4$

d) $a = -1, n = 109$

f) $a = -8, n = 2$

h) $a = -3, n = 5$

4

Hesablama aparmadan ifadənin qiymətinin mənfi, yaxud müsbət ədəd olduğunu müəyyən edin. Hesablamaqla cavabınızı yoxlayın.

NÜMUNƏ $(-2)^6$

Həlli	Açıqlama
Cavab müsbət ədəddir.	Qüvvətin üstü cüt ədəd olduğu üçün nəticə müsbət ədəddir.
$(-2)^6 = (-2) \cdot (-2) \cdot (-2) \cdot (-2) \cdot (-2) \cdot (-2) = 64$	Qüvvətin qiyməti hesablanır.

a) $(-2)^5$

b) $(-3)^4$

c) $(-1)^6$

d) $(-5)^3$

e) $(-14)^2$

5

Hesablama aparmadan ifadənin qiymətinin mənfi, yaxud müsbət ədəd olduğunu şifahi tapın.

NÜMUNƏ $(-2)^8 \cdot (-1)^7$

Həlli	Açıqlama
$(-2)^8$ müsbət ədəddir.	Qüvvətin üstü cüt ədəddir.
$(-1)^7$ mənfi ədəddir.	Qüvvətin üstü tək ədəddir.
$(-2)^8 \cdot (-1)^7$ hasilə mənfi ədəddir.	Müsbət və mənfi ədədin hasilə mənfi ədəddir.
a) $(-1)^6 \cdot (-2)^3$	b) $(-3)^4 \cdot (-6)^2$
c) $(-5)^3 \cdot (-2)^3$	d) $(-4)^7 \cdot (-3)^5$

6

Müqayisə edin.

a) $(-1)^4$ və -1^4

c) $(-5)^3$ və -5^2

e) -8^2 və -6^3

g) $-2^4 \cdot (-1)^5$ və -4^2

b) $(-1)^3$ və -1^2

d) -2^6 və $(-4)^3$

f) -1^6 və $-(-2)^3$

h) $-3^3 \cdot (-2)^2$ və -12^2

7

Suallara cavab verin.

a) Ən böyük iki rəqəmli mənfi ədədin 5-ci qüvvəti neçədir?

b) Ən böyük dörd rəqəmli mənfi ədəd hansı ədədin kubudur?

c) Hasili -5 ədədinə bərabər olan iki tam ədədin cəminin 4-cü qüvvəti neçədir?

Öyrənmə Əməllər ardıcılılığı

- Mötərizə (və ya modul işarəsi) daxil olan ifadələrdə ilkin olaraq mötərizənin (və ya modul işarəsinin) daxilindəki ifadənin qiyməti hesablanır.

$$-2 \cdot |-8 + 3| = -2 \cdot |-5| = -2 \cdot 5 = -10$$

- Tam ədədin qüvvəti daxil olan ifadələrin qiymətini hesablayarkən qüvvətə yüksəltmə ilkin yerinə yetirilir.

$$-3 + 5 \cdot (-2)^2 = -3 + 5 \cdot 4 = -3 + 20 = 17$$



Yadda saxla!

Qüvvət, modul və mötərizə daxil olan ifadələrin qiyməti bu ardıcılıqla hesablanır.

- 1 Əvvəlcə mötərizə, yaxud modul işarəsi daxilindəki əməllər yerinə yetirilir.
- 2 Qüvvətə yüksəltmə
- 3 Vurma və bölmə (soldan-sağ'a)
- 4 Toplama və çıxma (soldan-sağ'a)

$$|-6 + 4| \cdot (-2)^3 = -16$$

$$\textcircled{1} \quad |-6 + 4| = |-2| = 2$$

$$\textcircled{2} \quad (-2)^3 = -8$$

$$\textcircled{3} \quad 2 \cdot (-8) = -16$$

$$\frac{2^4 - |-8 + 7|}{-3} = -5$$

$$\textcircled{1} \quad |-8 + 7| = |-1| = 1 \quad \textcircled{3} \quad 16 - 1 = 15$$

$$\textcircled{2} \quad 2^4 = 16$$

$$\textcircled{4} \quad \frac{15}{-3} = -5$$

- 8 İfadənin qiymətini tapın.

NÜMUNƏ $-30 - 8 : |-7 + 5| \cdot (-3)^2$

Həlli	Açıqlama
$\textcircled{5} \quad \textcircled{3} \quad \textcircled{1} \quad \textcircled{4} \quad \textcircled{2}$ $-30 - 8 : -7 + 5 \cdot (-3)^2 = -66$	Əməllər ardıcılılığı müəyyən olunur.
$\textcircled{1} \quad -7 + 5 = -2 = 2$ $\textcircled{2} \quad (-3)^2 = 9$ $\textcircled{3} \quad 8 : 2 = 4$ $\textcircled{4} \quad 4 \cdot 9 = 36$ $\textcircled{5} \quad -30 - 36 = -66$	Cəm tapılır və onun modulu hesablanır. Qüvvət hesablanır. Bölmə əməli yerinə yetirilir. Vurma əməli yerinə yetirilir. Çıxma əməli yerinə yetirilir və ifadənin qiyməti tapılır.
a) $3^2 + 18 : (-2)$ b) $-8^2 : (-4)^2$	c) $-10^2 - (-50) : 5$ d) $\frac{(-2)^2}{1-3} + 2$
e) $ 4 - 6^2 : 8$ f) $ -2^3 - 1 : (-3)^2$	g) $-9 + \frac{2-20}{(-1)^5}$ h) $-10 + 27 : (-3)^2$

- 9 Əməlləri yerinə yetirin.

a) $-18 \cdot 3 - 12 : (-2)$

b) $-9^2 : 27 - (-20) : 10$

c) $3 \cdot (-6) - (-4) : (-1)$

d) $-18 - |-68 + 4| : (-2)^5$

e) $-18 + 8^2 \cdot ((-4) + 4)$

f) $-18 \cdot (-5^2 : (-5) - 5)$

- 10 Mötərizələri elə qoyun ki, doğru bərabərlik alınsın.

a) $2 \cdot (-5) + (-3) : 1 = -16$

b) $60 : (-2)^2 + (-1) \cdot 2 = 28$

c) $-5 - 5^2 : 5 - 7 = -3$

- 11 Hesablayın və müqayisə edin.

a) $-25 - 2 \text{ və } 60 : (-2)$

b) $-24 : |-2^2 - 10 : (-5)| \text{ və } 4$

c) $(-6)^3 \text{ və } -43 \cdot (-1)^2$

d) $|-3^3 + 20| \text{ və } (-3)^2$

e) $(-3) \cdot (-2 + 2) \text{ və } 64 : (-2)^4$

f) $12^2 : (-9 - 3) \text{ və } 12$

12

Uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın.

- a) -2 və 5 ədədlərinin cəminin kubu c) 6 və -8 ədədlərinin fərqinin kvadratı
 b) -4 -ün kubu bölünsün -8 d) 2 və -3 ədədlərinin cəminin 7 -ci qüvvəti

13

Dəyişənin verilmiş qiymətlərində ifadələrin qiymətini hesablayın.

a) $a = -2; b = -8$ olduqda

$$a + b : 4$$

$$-a^2 + 4b$$

$$ab - 4 \cdot (-1)$$

b) $a = -1; b = 6; c = 3$ olduqda

$$|-b + ac|$$

$$-c : a - b$$

$$b : (a + c)$$

Öyrənmə Elmi kalkulyatorda hesablamalar

Daha mürəkkəb hesablamalar aparmaq üçün elmi kalkulyatordan istifadə olunur. Elmi kalkulyatorda mənfi ədədləri daxil etmək üçün \pm , yaxud $(-)$ düyməsindən, qüvvətə yüksəltmək üçün x^y , yaxud \wedge düyməsindən istifadə olunur. Məsələn, elmi kalkulyatorda $4^2 \cdot (-20 + 5)$ ifadəsinin qiymətini tapmaq üçün düymələri bu ardıcılıqla basmaq olar.



$$4 \ x^y \ 2 \ * \ (\ - \ 2 \ 0 \ + \ 5 \) \ =$$



14

Elmi kalkulyatordan istifadə etməklə hesablayın.

a) $180 : (-3)^2 - 16^2$

c) $-35 \cdot (-6) - (-3)^5$

e) $126 + 5^3 \cdot (12 + (-2)^5)$

b) $20^3 : (-22 + (-3) \cdot 6)$

d) $1235 \cdot ((-3)^3 + 287)$

f) $(-6^3 + 21) \cdot (-5^3 - (-3)^4)$

15

a və n -in hansı qiymətlərində $(-a)^n = -a^n$ bərabərliyi doğrudur?

a) $n = 2, a = -2$

b) $n = 3, a = -2$

c) $n = 2, a = 2$

d) $n = 3, a = 2$

Məsələ həlli

16

Elxan fikrində bir ədəd tutdu. Bu ədədin kvadratı 4 -ə bərabərdir. Həmin ədədi 3 -cü dərəcədən qüvvətə yüksəltidikdə özündən kiçik ədəd alıñar. Elxan fikrində hansı ədədi tutmuşdu?




17

Səbinə kalkulyatorda -5 ədədinin 4 -cü qüvvətini hesabladı və -625 cavabını aldı. O hansı səhvə yol verə bilərdi?




18


Robot yalnız "2 vahid irəli, 5 vahid geri" komandasını icra edir. Başlanğıc anda A (1) nöqtəsində dayanan robot alqoritmi 3 dəfə yerinə yetirəndən sonra hansı nöqtədə olar? Bu nöqtənin koordinatını tapmaq üçün ifadə yazın və qiymətini hesablayın.



XÜLASƏ



Ilkin problemin həlli



- Delfinin dəniz səviyyəsindən üzdüyü dərinlik tapılır.

$$6 - 11 = -5$$

Delfin dəniz səviyyəsindən 5 m dərinlikdə üzürdü.

- 3 dəqiqədən sonra pingvinin dəniz səviyyəsindən hansı dərinlikdə olduğu tapılır:


$$-90 + 3 \cdot 20 = -30$$

3 dəqiqədən sonra pingvin dəniz səviyyəsindən 30 m dərinlikdə ola.

Dəniz səviyyəsini 0 qəbul etməklə delfin dəniz səviyyəsindən 5 m, pingvin isə 30 m dərinlikdə ola.

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Boş xanalara uyğun ədədləri müəyyən edin.



2. Cədvəli tamamlayın.

a)	x	5	-3		-18	
	$2x$			-16		-98

b)	x	-3		-4		-12	
	$x + 6$		-10		2		0

3. $n = 2$ və $n = 3$ olduqda müqayisə edin.

$-(-3)^n$ və $(-5)^n$


$(-4)^n$ və 6^n

3^n və $(-1)^n$

-2^n və $-(-6)^n$

4. Verilən ədədlər arasından elə ikisini seçin ki:

- a) Cəmi ən böyük olsun.
- b) Fərqi ən kiçik olsun.
- c) Hasili ən kiçik olsun.
- d) Qisməti ən böyük olsun.



5. Bütün tam ədədlər üçün doğru olan fikirləri müəyyən edin.

- a) Tam ədəd ya mənfi, ya da müsbət ola bilər.
- b) İki mənfi tam ədədin hasili müsbət tam ədədə bərabərdir.

6. Tənliyi həll edin.

a) $x + (-3) = -18$

c) $x - (-6) = -22$

e) $-15 - 2x = -27$

g) $4 \cdot (x + (-6)) = 20$

b) $y : 2 = -20$

d) $-4y = 0$

f) $-7y + 14 = 28$

h) $y + 8y = -72$

7. Dəyişənə sıfır, mənfi və müsbət qiymət verməklə bərabərsizliyi hər üç hal üçün yoxlayın.

Hansı halda doğru, hansı halda isə doğru olmadığını müəyyən edin.

a) $-|d| > |d|$

b) $a \leq |a|$

c) $-|-b| < |b|$

d) $-|a| < |-a|$

8. Hesablayın.

a) $\frac{1}{2} + (-2)^4 : 4$

c) $-3^4 + |-2| \cdot 5$

e) $(-33 + 15) \cdot (-2^3 - (-2) \cdot 4^2)$

b) $|-2| - (-3)^3$

d) $4,5 + (-1)^8 : 2$

f) $-26 - (-5^2 - 25) : 5$




9. Əvvəlcə hesablama aparmadan müqayisə edin. Sonra hesablamalı cavabınızı yoxlayın.

a) $(-2)^3 : 8$ və $|-3|$

b) $(-1)^{10} \cdot 20$ və $23 - 25$

c) $-4 - 5$ və $10 - 5^2 : (-1)$

10. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə boş xanalara uyğun ədədləri tapın.



11. Verilən ədədlərin ədədi ortasını tapın.

a) $-28; -3; -6; 9$

b) $45; -30; -20; -10; 15$

c) $-100; -88; -80; -92$


12. Suallara cavab verin.

a) $-1; -3$ və -5 ədədlərinin ədədi ortası neçəyə bərabərdir?

b) Dörd ədədin ədədi ortası -5 -ə bərabərdir. Bu ədədlərdən üçü $-4; -16$ və -35 olarsa, dördüncü ədəd neçəyə bərabər olar?


c) İki ədədin ədədi ortası -10 -a bərabərdir. Bu ədədlərə hansı ədədi əlavə etdikdə ədədi orta -7 -yə bərabər olar?

13. Ədəd oxunda qeyd olunmuş nöqtələrə uyğun ədədləri tapın və ifadələrin qiymətini hesablayın.



$$-10^2 + ab$$



$$a^2 + (-4) \cdot b + 9^2$$



$$(-5)^3 + nk$$

$$(-3)^4 : (n + k + m)$$

14. Verilən ədədlərə alqoritmi tətbiq etdikdə çıxışda hansı ədədlər alınır?




15. Anar və Səbinə oxatma yarışı üçün hədəf lövhəsi hazırladılar və hər biri 6 cəhd etdi. Anar ilk dörd cəhddə oxu müsbət cüt ədədlər olan hissələrə vurdu. O, qalan cəhndlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə vurmaqla yekunda 17 xal qazandı.

- O hər cəhddə hansı xalları topladı?
- Səbinə ilk dörd cəhddə oxu $7, -3, -3, -3$ olan hissələrə vurdu. Səbinənin atdığı son iki ox hansı ədədlər yazılmış hissələrə düşsə, o qalib gələr? Bu zaman o neçə xal toplayar?



16. Aynur və Samir hər biri fikrində bir ədəd tutdu. Aynur fikrində tutduğu ədədi 2-yə vurub üzərinə 15 əlavə etdi. 3 ədədini aldı. Samir fikrində tutduğu ədəddən 4 çıxıb alınan ədədi 3-ə böldükdə –2 ədədini aldı. Kimin fikrində tutduğu ədəd kiçik idi? Nə qədər?



Ifadə yazmaqla məsələni həll edin.

17. Bakı dünyada dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxt şəhərdir. Onun dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini mənfi ədədlə ifadə etmək olar. Bu ədəd ən böyük ikirəqəmli mənfi ədədin 3 mislindən 2 vahid böyükdür.



- Bakı şəhərinin dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini mənfi ədədlə ifadə edin.
- Həmin ədədin 14-ə qisməti isə Amsterdamın dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini ifadə edir. Amsterdam dəniz səviyyəsindən neçə metr aşağıda yerləşir?
- Bakı və Amsterdamın səviyyələri arasında fərq nə qədərdir?



STEAM EKSTREMAL TEMPERATUR VƏ MÜTLƏQ SIFIR

Planetimizdə qlobal istiləşmə nəticəsində ekstremal temperatur dəyişikliyi yaranır. Dünyada orta temperatur hər yerdə yüksəlir. Qlobal istiləşmə soyuq bölgələrdə orta temperaturun artmasına, bu isə buzlaqların əriməsinə gətirib çıxarır. Amma Qrenlandiyanın cənubunda "Soyuq damla" (Cold Blob) adlanan ərazidə temperatur əksinə, azalır.



Elmi araşdırmlarda çox aşağı temperaturları qeyd etmək üçün Kelvin şkalasından istifadə edilir. 0 K – sıfır dərəcə Kelvin

temperaturun mütləq sıfırı adlanır. Bu temperatur cismin nəzəri cəhətdən ala biləcəyi ən aşağı temperatur həddidir.

Kelvin	Selsi	Farenheyt	
373 K	100°C	212°F	Suyun qaynama temperaturu
310 K	37°C	98°F	İnsan temperaturu
273 K	0°C	32°F	Suyun donma temperaturu
0 K	-273°C	-459°F	Mütləq sıfir

1. Təsvirə əsasən temperaturun Selsi (°C) və Kelvin (K) şkalaları arasında əlaqələri düsturla ifadə edin.

2. "Soyuq damla" (Cold Blob) adlanan ərazi və bu ərazinin yarada biləcəyi fəsadlar haqqında məlumat toplayın. Bu ərazidə ən aşağı temperaturu Kelvinlə yazın.

3. Yer kürəsində ən aşağı və ən yuxarı temperaturlar qeydə alınmış bir neçə ərazi müəyyən edin. Ən aşağı və ən yuxarı temperaturlar arasında fərqi hesablayın. Bu fərqi Selsi (°C) və Kelvin (K) şkalalarında yazın.

4. Mütləq sıfır temperatur və kainatda buna yaxın temperatura malik cisimlər haqqında məlumat toplayın. "Temperaturun mütləq sıfırını almaq olarmı?" adlı təqdimat hazırlayıın.


Bu bölmədə öyrənəcəksiniz:

- düzbucaqlı koordinat sistemində nöqtənin koordinatlarını müəyyən etməyi;
- düzbucaqlı koordinat sistemində məsafəni tapmağı;
- düzbucaqlı koordinat sistemində bəzi fiqurların sahəsini hesablamağı;
- düzbucaqlı koordinat sistemində simmetriya və yerdəyişməni tətbiq etməyi.

Cəhd edin!

Şəkildə ərazinin planı verilmişdir.

- Anar və Səbinə avtobusdan D nöqtəsində düşdülər. Səbinə 3 vahid yuxarı, 1 vahid sola getməklə evlərinə çatdı. O hansı nöqtəyə çatdı?
- Anar və Səbinənin evləri y oxuna nəzərən simmetrik yerləşir. Anargilin evinin koordinatlarını tapın. Anar və Səbinənin evlərinə uyğun nöqtələr arasındakı məsafə neçə vahiddir?
- Anar dayanacaqdən yuxarı və sola neçə vahid getsə, evlərinə çatar?




Düzbucaqlı koordinat sistemi

Obyektlərin yerini dəqiq müəyyən etmək üçün koordinat sistemindən istifadə olunur. Koordinat sisteminde başlangıç nöqtəyə və koordinat oxlarına əsasən obyektin yeri təyin edilir. Məsələn, təyyarələrin və gəmilərin hərəkəti, məsafədən idarə olunan robotların yerlərinin dəyişməsi koordinat şəbəkəsində GPS və müxtəlif naviqasiya sistemləri ilə tənzimlənir. GPS (*Global Positioning System – Qlobal Mövqetəyinət Sistemi*) peyk naviqasiya sistemidir. Bu sistem vasitəsilə müəyyən vaxtda obyektin yeri haqqında məlumat əldə edilir.




İlkin goxlama

- 1 Fiqurların güzgү əksi olduğunu, yaxud yerini dəyişdiyini müəyyən edin. Fiqurların birindən digərinin necə alındığını izah edin.




- 2 $ABCD$ düzbucaqlısının şərtlərə uyğun yerini dəyişməklə onu dəftərinizdə çəkin. Alınan düzbucaqlının təpə nöqtələrinin koordinatlarını yazın.


- a) 2 vahid yuxarı
b) 1 vahid sola
c) 3 vahid sağa, 1 vahid aşağı




- 3 Fiquru və verilmiş xəttə nəzərən ona simmetrik olan fiquru dəftərinizdə çəkin.



- 4 Ədədin mütləq qiymətindən istifadə etməklə qeyd olunan parçaların uzunluğunu tapın.




- 5 Verilmiş təpə nöqtələrinə görə çoxbucaqlının digər təpə nöqtələrini tapın və koordinatlarını yazın. Uyğun fiqurları dəftərinizdə çəkin və sahələrini vahid kvadratlarla tapın.



- 6 Koordinat şəbəkəsində dayanacaqdən 4 vahid sağda, 1 vahid yuxarıdakı nöqtədə market, marketdən 4 vahid aşağıdakı nöqtədə isə muzey yerləşir.

- Market və muzeyin yerləşdiyi nöqtələrin koordinatları neçədir?
- Koordinat şəbəkəsində 1 vahid 200 metrə bərabər olarsa, yalnız şəquli və üfüqi xətlər üzərində hərəkət etməklə muzeydən dayanağına qədər yolun uzunluğu ən azı neçə metr olar?




4.1. Düzbucaqlı koordinat sistemi

Araşdırma-müzakirə

Şəkildə Elxangilin evi koordinat başlanğıcında yerləşir.

- O, evdən 2 vahid sağa və 3 vahid yuxarı gedərsə, hara çatar?
- Elxan evdən əyləncə mərkəzinə, teatra, yaxud mağazaya necə gedə bilər? Koordinat oxlarını sola və aşağıya doğru uzatmaqla bu məkanların koordinatlarını necə yazmaq olar?



Açar sözlər


- koordinat başlanğıcı
- koordinat oxları
- koordinat cütü
- absis oxu (x oxu)
- ordinat oxu (y oxu)
- Dekart koordinat sistemi
- rüb

Öyrənmə Düzbucaqlı koordinat sistemi

Müstəvi üzərində nöqtənin yerini bir-birinə perpendikulyar çəkilmiş üfüqi və şaquli **koordinat oxları** vasitəsilə təyin etmək olar. Üfüqi ox **absis oxu** (x oxu), şaquli ox isə **ordinat oxu** (y oxu) adlanır. Oxlар müsbət istiqaməti göstərir və onlar üzərində vahid parçalar, adətən, eyni uzunluqda seçilir. Koordinat oxlarının kəsişmə nöqtəsi O ilə işarə olunur və **koordinat başlanğııcı** adlanır. Belə təyin olunan koordinat sisteminə **düzbucaqlı koordinat sistemi** və ya **Dekart koordinat sistemi** deyilir.


Koordinat sisteminin təyin olunduğu müstəvi **koordinat müstəvisi** adlanır. Müstəvi üzərində hər bir nöqtənin yeri ($x; y$) **koordinat cütü** ilə müəyyən olunur. Məsələn, $O(0; 0)$, $A(1; -4)$. Koordinat cütündə birinci koordinata **nöqtənin absisi**, ikinci koordinata isə **nöqtənin ordinatı** deyilir.

- Düzbucaqlı koordinat sistemində hər hansı A nöqtəsinin koordinatlarını təyin etmək üçün bu nöqtədən absis və ordinat oxlarına perpendikulyar xətlər çəkilir. Bu oxlarla kəsişmə nöqtələrinin uyğun koordinatları A nöqtəsinin absisini və ordinatını bildirir.



Yadda saxla!

Koordinat oxları koordinat müstəvisini 4 hissəyə ayırrı. Bu hissələrə **rüblər** deyilir. Rüblər saat əqrəbinin əksi istiqamətində nömrələnir. Koordinatları verilən nöqtənin hansı rübdə yerləşdiyini onun absis və ordinatının işarəsinə əsasən müəyyən etmək olar.




Çalışma

- 1 Düzbucaqlı koordinat sistemində təsvir olunan nöqtələrin koordinatlarını müəyyən edin.

NÜMUNƏ $A (\square; \square)$

Həlli	Açıqlama			
$A (-4; 3)$	A nöqtəsindən koordinat oxlarına çəkilən perpendikulyarlar absis oxunu -4 , ordinat oxunu isə 3 nöqtəsində kəsir.			
$B (\square; \square)$	$E (\square; \square)$	$H (\square; \square)$	$M (\square; \square)$	
$C (\square; \square)$	$F (\square; \square)$	$L (\square; \square)$	$N (\square; \square)$	
$D (\square; \square)$	$G (\square; \square)$	$K (\square; \square)$	$T (\square; \square)$	



- 2 Suallara cavab verin.

a) Hansı nöqtələrin koordinatları düzgün yazılmayıb? Səhv'ləri düzəldin.


$A (-2; 1)$, $B (4; -3)$, $C (2; 0)$, $D (5; 0)$, $E (-3; 0)$, $F (4; -4)$

b) Hansı nöqtələr absis oxu üzərində yerləşir? Onların koordinatlarını yazın.

c) Hansı nöqtələr ordinat oxu üzərində yerləşir? Onların koordinatlarını yazın.

d) 2-ci rübdə hansı nöqtələr yerləşir? Onların koordinatlarını yazın.

e) A , H , F və P nöqtələri hansı rüblərdə yerləşir?



Öyrənmə Koordinatlarına görə nöqtənin qeyd olunması

Koordinatları verilmiş nöqtəni koordinat məstəvisində qeyd etmək üçün əvvəlcə koordinat oxları üzərində nöqtənin absisinə və ordinatına uyğun nöqtələr tapılır. Bu nöqtələrdən koordinat oxlarına çəkilmiş perpendikulyarların kəsişmə nöqtəsi koordinatları verilmiş nöqtə olacaq.

$A (2; -3)$ nöqtəsi x oxunda absisi 2 olan nöqtədən, y oxunda isə ordinatı -3 olan nöqtədən uyğun oxlara çəkilən perpendikulyarların kəsişməsində yerləşir.


$B (-3; 2)$ nöqtəsi isə x oxunda absisi -3 olan nöqtədən, y oxunda isə ordinatı 2 olan nöqtədən uyğun oxlara çəkilən perpendikulyarların kəsişməsində yerləşir.



Fikirləş!

Absisi 0 -a bərabər olan nöqtə hansı koordinat oxu üzərində yerləşir?

Ordinatı 0 -a bərabər olan nöqtə hansı koordinat oxu üzərində yerləşir?




- 3** Koordinatları verilmiş nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Hər nöqtənin hansı rübdə yerləşdiyini müəyyən edin.

NÜMUNƏ $A(-4; 1)$

Həlli	Açıqlama
$A(-4; 1)$	A nöqtəsi koordinat başlanğıcından II rüb
	4 vahid solda, 1 vahid yuxarıda yerləşir.

$B(2; 5)$ $C(-1; -2)$ $D(-5; -1)$ $E(4; -4)$ $F(3; -5)$ $G(-1; -4)$




- 4** Tapşırığı yerinə yetirin.

- a) Düzbucaqlı koordinat sistemində göstərilən nöqtələrin koordinatlarını müəyyən edin.
b) Verilən koordinatlara uyğun nöqtələri yazmaqla alınan sözü oxuyun.

$(10; -15)$ $(0; 0)$ $(20; 10)$ $(-10; 10)$

- c) Hansı iki nöqtə absis oxuna paralel düz xətt üzərində yerləşir?
d) Hansı iki nöqtə ordinat oxuna paralel düz xətt üzərində yerləşir?



- 5** Verilən nöqtələrdən hansı a) I rübdə; b) II rübdə; c) III rübdə ; d) IV rübdə yerləşir? Bu nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin.

$A(-2; 1)$ $B(5; 2)$ $C(5; -1)$ $D(-3; 5)$ $E(-1; 2)$ $F(2; -2)$ $G(-5; -1)$ $H(1; -3)$

- 6** Düzbucaqlı koordinat sistemində verilmiş nöqtələri qeyd edin. Bu nöqtələrdən keçən düz xətt çəkin və koordinat oxları ilə kəsişmə nöqtələrinin koordinatlarını yazın.

a) $A(2; 4)$ və $B(-3; -6)$

b) $A(-4; -1)$ və $B(2; 5)$

c) $A(-2; 2)$ və $B(4; -1)$



Riyaziyyat tarixindən



RENE DEKART
(1596–1650)

Düzbucaqlı koordinat sistemi XVII əsrдə onu inkişaf etdirən fransız riyaziyyatçısı René Dekartın şərəfinə *Dekart koordinat sistemi* də adlanır. O, müstəvidə başlanğıc bir nöqtə götürdü, bu nöqtədən üfüqi və şaquli istiqamətlərdə hərəkət etməklə hər hansı bir obyektə necə çatmaq mümkün olduğunu araşdırıldı. Bununla da o, müstəvi üzərində hər bir nöqtəni koordinat cütləri ilə ifadə etdi. "Dəyişən kəmiyyətlər" və "funksiya" anlayışlarını da riyaziyyata ilk dəfə Dekart gətirmişdir. O bu anlayışları 1637-ci ildə yazdığı "Həndəsə" kitabında vermişdi.



- 7 Verilən nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. AB və CD parçalarını çəkin. Kəsişmə nöqtəsini K ilə işarə edin və koordinatlarını tapın.

a) $A(0; 3)$ $B(6; 3)$ $C(1; 1)$ $D(1; 6)$

c) $A(-1; 0)$ $B(-1; 5)$ $C(-4; 3)$ $D(3; 3)$

b) $A(-1; -2)$ $B(-6; -2)$ $C(-3; 5)$ $D(-3; -4)$

d) $A(0; 2)$ $B(0; -4)$ $C(-1; -2)$ $D(5; -2)$

- 8 Verilən nöqtələri koordinat sistemində qeyd edin və ardıcıl birləşdirin. Hansı fiqur alındığını müəyyən edin.

a) $A(-2; 1)$ $B(-1; 4)$ $C(2; 4)$ $D(3; 1)$


c) $A(-2; -2)$ $B(-2; 4)$ $C(2; 4)$

b) $A(-3; 1)$ $B(2; 1)$ $C(1; -2)$ $D(-4; -2)$

d) $A(0; 0)$ $B(-3; 0)$ $C(-3; -4)$ $D(0; -4)$

Masalə həlli

- 9 Lalə parkın girişindən başlayaraq 4 vahid yuxarı və 11 vahid sağa hərəkət etdi. Uyğun nöqtələrin koordinatlarını yazın və suallara cavab verin.



- O, attraksiiona, yoxsa yelləncəyə çatdı?
- Lalə bu nöqtədən 15 vahid sola getsə, hara çatar?
- Onun çatdığı nöqtədən parkın girişinə şaquli və üfüqi istiqamətlərdə neçə vahid getməklə çatmaq olar?

- 10 Cədvəldə qış günlərinin birində gecə saatlarında havanın temperaturu haqqında məlumat verilib.

x (gecəyarısından neçə saat keçdiyi)	0	1	2	3	4	5
y (havanın temperaturu, $^{\circ}\text{C}$)	3	0	-2	-4	2	3

- Koordinatları qeyd etməklə xətti diaqram çəkin.
- Xətti diaqramda qeyd olunan nöqtələrin koordinatlarının mənasını izah edin.
- Diaqrama əsasən temperaturun hansı vaxtlarda artıb-azaldığını müəyyən edin.

- 11 Anar düzbucaqlı koordinat sistemində $A(1; -3)$, $B(5; -3)$, $C(2; 2)$, $D(1; 2)$ nöqtələrini qeyd etdi.


- O bu nöqtələri ardıcıl birləşdirəsə, hansı fiqur alınır?
- Anar hansı nöqtənin yerini necə dəyişsə, düzbucaqlı alınır? Bunu necə üsulla etmək olar? Hər bir hal üçün yeni nöqtənin koordinatlarını yazın.
- Alınan düzbucaqlıların sahəsini və perimetrini tapın.

4.2. Dözbucaglı koordinat sistemində məsafə

Araşdırma-müzakirə

Dözbucaglı koordinat sistemində qeyd olunan nöqtələr arasında məsafələrin neçə vahid olduğunu necə tapmaq olar?

- İncəsənət muzeyi və Azneft meydanı;
- İncəsənət muzeyi və Çəmbərkənd parkı;
- Azneft meydanı və Milli Xalça Muzeyi.



Açıar sözlər

- iki nöqtə arasındaki məsafə
- üfüqi düz xətt
- şaquli düz xətt

Öyrənmə Üfüqi düz xətt üzərində yerləşən nöqtələr arasındaki məsafə

Dözbucaglı koordinat sistemində absis oxuna paralel düz xətt üzərində yerləşən nöqtələrin ordinatları bərabərdir. Məsələn, $A(-3; 2)$ və $B(4; 2)$ nöqtələri x oxuna paralel düz xətt (yxud üfüqi düz xətt) üzərində yerləşir. **Üfüqi düz xətt** üzərində yerləşən iki nöqtə arasındaki məsafə bu nöqtələrin absisləri fərqiinin moduluna bərabərdir.


$$AB = |4 - (-3)| = 7 \text{ və ya } AB = |(-3) - 4| = 7$$

AB parçasının uzunluğu 7 vahidə bərabərdir.

$C(-5; -3)$ və $D(-2; -3)$ nöqtələri arasındaki məsafəni də eyni qayda ilə tapmaq olar.

$$CD = |-2 - (-5)| = 3.$$

CD parçasının uzunluğu 3 vahidə bərabərdir.




Çalışma

1 Dözbucaglı koordinat sistemində qeyd olunan nöqtələr arasındaki məsafələri tapın.

A və F	R və B	P və N	S və C	C və T
S və T	E və P	M və F	O və G	E və N

NÜMUNƏ A və M

Həlli	Açıqlama
$A(1; 4)$ $M(4; 4)$	A və M nöqtələrinin ordinatları bərabər olduğu üçün bu nöqtələr üfüqi düz xətt üzərində yerləşir.
$AM = 4 - 1 = 3$	Absisləri fərqiinin modulu tapılır.



2

Nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin və onlar arasındaki məsafəni tapın.

a) $A(-5; 0)$ və $B(-1; 0)$

c) $C(-6; 1)$ və $D(-4; 1)$

e) $E(3; 0)$ və $F(-5; 0)$

b) $G(0; -1)$ və $H(-3; -1)$

d) $K(-3; 5)$ və $L(3; 5)$

f) $N(-7; -2)$ və $M(1; -2)$

3

Düzbucaqlı koordinat sistemi çəkin və verilən nöqtəni qeyd edin. Üfüqi parçanın uzunluğuna görə boş xanaya uyğun koordinatı müəyyən edin. Neçə hal ola bilər?

a) $AB = 4$

b) $MK = 1$

c) $CD = 2$

d) $GF = 3$

$A(2; 4)$ və $B(\square; 4)$

$M(-2; 0)$ və $K(\square; 0)$

$C(\square; 2)$ və $D(-3; 2)$

$G(1; -1)$ və $F(\square; -1)$

Öyrənmə Şaquli düz xətt üzərində yerləşən nöqtələr arasındaki məsafə

Düzbucaqlı koordinat sistemində ordinat oxuna paralel düz xətt üzərində yerləşən nöqtələrin absisləri bərabərdir. Məsələn, $A(-2; 3)$ və $B(-2; -3)$ nöqtələri y oxuna paralel düz xətt (yaxud şaquli düz xətt) üzərində yerləşir. **Şaquli düz xətt** üzərində yerləşən iki nöqtə arasındaki məsafə bu nöqtələrin ordinatları fərqiinin moduluna bərabərdir.


$$AB = |3 - (-3)| = 6 \quad \text{və ya} \quad AB = |(-3) - 3| = 6$$

AB parçasının uzunluğu 6 vahidə bərabərdir.

C və D nöqtələri arasındaki məsafəni də eyni qayda ilə tapmaq olar.

$$CD = |4 - 1| = 3$$

CD parçasının uzunluğu 3 vahidə bərabərdir.



4


Düzbucaqlı koordinat sistemində qeyd olunan nöqtələr arasındaki məsafələri tapın.

NÜMUNƏ A və B

Həlli	Açıqlama
$A(1; 5)$ $B(1; -1)$	A və B nöqtələrinin absisləri bərabər olduğu üçün bu nöqtələr şaquli düz xətt üzərində yerləşir.
$AB = 5 - (-1) = 6$	Ordinatları fərqiinin modulu tapılır.

A və C C və B M və N O və P P və T

O və T R və S B və E C və E A və E



5

Nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin və onlar arasındaki məsafəni tapın.

a) $A(-1; 0)$ və $B(-1; -8)$

c) $C(-4; -1)$ və $D(-4; 6)$

e) $E(5; -2)$ və $F(5; -10)$

b) $G(0; -3)$ və $H(0; 1)$

d) $K(3; 5)$ və $L(3; -6)$

f) $N(-5; 3)$ və $M(-5; -3)$

- 6 Düzbucaqlı koordinat sistemi çəkin və verilən nöqtəni qeyd edin. Şəquli parçanın uzunluğuna görə boş xanaya uyğun koordinatı müəyyən edin. Neçə hal ola bilər?

a) $AB = 3$

$A(2; \square)$ və $B(2; 3)$

b) $CD = 1$

$C(5; \square)$ və $D(5; -1)$

c) $MN = 2$

$M(-3; 1)$ və $D(-3; \square)$

d) $EF = 3$

$E(0; -1)$ və $F(0; \square)$

- 7 Nöqtələr arasındakı məsafəni tapın.

a) $A(-3; 0)$ və $B(-3; 6)$

c) $C(5; 7)$ və $D(-2; 7)$




e) $E(-8; 1)$ və $F(1; 1)$

b) $G(4; -2)$ və $H(4; -5)$

d) $K(-2; -3)$ və $L(-5; -3)$

f) $N(0; -6)$ və $M(0; -10)$

- 8 Verilən parçaların uzunluqlarını tapın.



- 9 Fiqurun təpə nöqtələrinin koordinatlarını müəyyən edin. Uyğun tərəflərin uzunluğunu tapmaqla bu fiqurun sahəsini hesablayın.

NÜMUNƏ

Həlli

$A(-6; 8)$ $B(8; 8)$ $C(8; 2)$ $D(-6; 2)$

$$AB = DC = |-6 - 8| = |-14| = 14$$

$$BC = AD = |8 - 2| = 6$$






$$S_{ABCD} = AB \cdot BC = 14 \cdot 6 = 84$$

Açıqlama

Təpə nöqtələrinin koordinatları qeyd olunur.

Tərəflərin uzunluqları tapılır.

Düzbucaqlının sahəsi hesablanır.



- 10** Təpələri verilmiş nöqtələrdə olan düzbucaqlı çəkin. Bu düzbucaqlının perimetrini və sahəsini tapın.

a) $A(-2; -1)$ $B(-2; 3)$ $C(3; 3)$ $D(3; -1)$

b) $M(-2; 1)$ $N(-2; 4)$ $P(5; 4)$ $K(5; 1)$

c) $K(-3; -1)$ $L(0; 4)$ $M(-3; 4)$ $N(0; -1)$

d) $P(-3; 0)$ $R(-3; 4)$ $S(4; 4)$ $T(4; 0)$

- 11** Təpələri verilmiş nöqtələrdə olan üçbucaq çəkin və sahəsini tapın.

a) $A(-1; 4)$ $B(4; 1)$ $C(4; 4)$

b) $D(2; -1)$ $E(-1; -1)$ $F(2; 5)$

c) $K(2; -2)$ $L(4; -2)$ $M(2; 3)$

d) $A(-4; 1)$ $B(0; 5)$ $C(0; 1)$


- 12** Verilən nöqtələrdən hansı üçünü birləşdirəndə düzbucaqlı üçbucaq alınar?

a) $A(-3; 1)$ $B(4; 1)$ $C(-2; -4)$ $D(4; 4)$

b) $A(0; 4)$ $B(-2; -2)$ $C(0; -5)$ $D(-5; 4)$

Məsələ həlli


- 13** Zəlzələnin episentrindən uzaqlaşdıqca onun təsiri azalır. Seysmik stansiyanın işçiləri baş vermiş zəlzələnin episentrinin koordinat sistemində $A(-5; -5)$ nöqtəsində, təsirinin hiss olunduğu ən uzaq yerin isə $B(20; -5)$ nöqtəsində olduğunu müəyyən etdilər. Koordinat sistemində 1 vahid 20 km-ə bərabər olarsa, zəlzələnin yayılma radiusu nə qədər olar?



- 14** Aynur təpə nöqtələri 2-ci rübdə yerləşən kvadrat çəkdi. Bu kvadratın təpə nöqtələrindən biri $(-2; 1)$, digəri isə $(-2; 4)$ nöqtəsində yerləşir.
- Kvadratın digər təpə nöqtələrinin koordinatlarını müəyyən edin.
 - Kvadratın perimetrini və sahəsini tapın.



- 15** Məktəbin 1-ci mərtəbəsində bəzi otaqların yeri düzbucaqlı koordinat sistemində $1 : 1000$ miqyası ilə təsvir edilib.
- Koordinat sistemində verilmiş hər bir kabinetə uyğun nöqtənin koordinatlarını yazın.
 - Kitabxana ilə STEAM kabinetini arasında məsafə neçə metrdir?
 - Fizika laboratoriyası ilə bufet arasındaki məsafə laboratoriya ilə kitabxana arasındaki məsafədən neçə metr uzundur?




4.3. Düzbucaqlı koordinat sistemində simmetriya və yerdəyişmə

Araşdırma-müzakirə

Anar damalı vərəqdə düzbucaqlı koordinat sistemində şəkildəki fiquru çəkdi.

- O bu vərəqi ordinat oxu boyunca qatlasa, fiqurun güzgü əksi hansı rübə düşər? Həmin fiqurun təpə nöqtələrinin koordinatlarını necə tapmaq olar?
- O bu vərəqi absis oxu boyunca qatlasa, fiqurun güzgü əksi hansı rübə düşər? Həmin fiqurun təpə nöqtələrinin koordinatlarını necə tapmaq olar?




Öyrənmə Düzbucaqlı koordinat sistemində simmetriya

- Koordinat sistemində nöqtənin absisini dəyişməyib ordinatını əksi ilə əvəz etdikdə bu nöqtəyə **absis oxuna nəzərən simmetrik nöqtə** alınır.

$$A(-2; 3) \rightarrow A_1(-2; -3)$$


- Koordinat sistemində nöqtənin ordinatını dəyişməyib absisini əksi ilə əvəz etdikdə bu nöqtəyə **ordinat oxuna nəzərən simmetrik nöqtə** alınır.

$$A(-2; 3) \rightarrow A_2(2; 3)$$



- Verilmiş çoxbucaqlıya absis və ya ordinat oxuna nəzərən simmetrik fiqur qurmaq üçün onun təpə nöqtələrinə simmetrik nöqtələr qurulur və ardıcıl birləşdirilir. Məsələn, şəkildəki ABC üçbucağına ordinat oxuna nəzərən simmetrik fiqur qurduqda A1B1C1 üçbucağı alınır.

$$A(-4; 1) \rightarrow A_1(4; 1) \quad B(-2; 1) \rightarrow B_1(2; 1) \quad C(-4; 4) \rightarrow C_1(4; 4)$$




Yadda saxla!

Absis və ya ordinat oxuna nəzərən simmetriyadan alınan fiqur əvvəlki fiqurla kongruentdir. Məsələn, şəkildəki ABC və A1B1C1 üçbucaqları kongruentdir.




Fikirləş!

Koordinat oxuna nəzərən simmetrik olan parçaların uzunluqlarının bərabər olduğunu necə əsaslandırmak olar?



Çalışma

- 1 Suallara cavab verin və uyğun nöqtələrin koordinatlarını yazın.
- A nöqtəsinə absis oxuna nəzərən simmetrik nöqtə hansıdır?
 - E nöqtəsinə ordinat oxuna nəzərən simmetrik nöqtə hansıdır?
 - Hansı nöqtələr absis oxuna nəzərən simmetrikdir?
 - Hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir?




- 2 Verilən nöqtələrə a) absis oxuna; b) ordinat oxuna nəzərən simmetrik nöqtəni qurun.


NÜMUNƏ $A (-1; 2)$

Həlli	Açıqlama
a) $A (-1; 2) \rightarrow A_1 (-1; -2)$	Absis oxuna nəzərən simmetriyada A nöqtəsinin ordinatı ona əks olan ədədlə əvəz olunur.
b) $A (-1; 2) \rightarrow A_2 (1; 2)$	Ordinat oxuna nəzərən simmetriyada A nöqtəsinin absisi ona əks olan ədədlə əvəz olunur.



$B (1; 5)$ $C (2; -2)$ $D (-3; 4)$ $E (5; -2)$ $F (-4; -1)$ $G (3; 3)$ $H (-4; -5)$ $M (-1; 1)$



- 3 Qeyd edilmiş koordinat oxuna nəzərən verilən figura simmetrik figur çəkin.





- 4 Uyğun oxlara nəzərən verilmiş figura simmetrik figur çəkin. Qeyd olunmuş nöqtələrin və onlara simmetrik nöqtələrin koordinatlarını yazın.



Öyrənmə Düzbucaqlı koordinat sistemində yerdəyişmə

- Koordinat sistemində üfüqi düz xətt boyunca yerdəyişmə nəticəsində nöqtələrin absisi, şaquli düz xətt boyunca yerdəyişmə nəticəsində isə ordinatı dəyişir.



- Koordinat sistemində çoxbucaqlının yerdəyişməsi nəticəsinde alınan fiquru qurmaq üçün onun bütün təpə nöqtələri uyğun istiqamətdə eyni vahid qədər köçürürlər və ardıcıl olaraq birləşdirilir. Məsələn, şəkildəki ABC üçbucağını 5 vahid sağa yerini dəyişdikdə $A_1B_1C_1$ üçbucağı alınır.

$$A(-4; 1) \rightarrow A_1(1; 1)$$


$$B(-2; 2) \rightarrow B_1(3; 2)$$

$$C(-4; 4) \rightarrow C_1(1; 4)$$







Yadda saxla!

Yerdəyişmə nəticəsində alınan fiqur əvvəlkinə konqruyentdir. Məsələn, şəkildə ABC və $A_1B_1C_1$ üçbucaqları konqruyentdir.



- $B(1; -2)$, $C(3; 5)$, $D(-2; -6)$ nöqtələrinin yerini dəyişdikdə alınan nöqtələrin koordinatlarını yazın və koordinat sistemində qeyd edin.
 - a) 2 vahid sola
 - b) 3 vahid sağa
 - c) 1 vahid yuxarı
 - d) 5 vahid aşağı
- Bir fiqur digərindən necə alınıb: simmetriya, yoxsa yerdəyişmə nəticəsində? İzah edin.




7


Koordinat sistemində verilən figurun yerini dəyişməklə alınan figuru çəkin. Qeyd olunan nöqtələrin yerdəyişməsi nəticəsində alınan nöqtələrin koordinatlarını yazın.

NÜMUNƏ 4 vahid aşağı


Həlli	Açıqlama
$A(3; 3) \rightarrow A_1(3; -1)$	
$B(2; 5) \rightarrow B_1(2; 1)$	
$C(4; 6) \rightarrow C_1(4; 2)$	
$D(5; 4) \rightarrow D_1(5; 0)$	




a) 4 vahid sağa




b) 3 vahid aşağı



c) 2 vahid yuxarı



d) 5 vahid sola



Məsələ həlli

8



Lalə düzbucaqlı koordinat sistemində təsvir olunan paralelogramın yerini şaquli istiqamətdə dəyişdi. Nəticədə təpə nöqtələrindən biri $(-1; -2)$ nöqtəsinə düşdü.

- Lalə figurun yerini aşağı, yoxsa yuxarı dəyişdirdi?
- O, figurun yerini həmin istiqamətdə neçə vahid dəyişdirdi?
- Alınan figuru koordinat sistemində çəkin və digər təpə nöqtələrinin koordinatlarını yazın.

9


Mavi figurdan qırmızı figuru almaq üçün düzgün addımları müəyyən edin.

- 1-ci addım. Ordinat oxuna nəzərən simmetriya.
2-ci addım. 2 vahid aşağı yerdəyişmə.
- 1-ci addım. 4 vahid sağa yerdəyişmə.
2-ci addım. Absis oxuna nəzərən simmetriya.
- 1-ci addım. 5 vahid sağa yerdəyişmə.
2-ci addım. Absis oxuna nəzərən simmetriya.




XÜLASƏ

Koordinat sistemi




Düzbucaklı koordinat sistemində simmetriya


Absis oxuna nəzərən




Ordinat oxuna nəzərən



$(x; y) \rightarrow (x; -y)$




$(x; y) \rightarrow (-x; y)$




Düzbucaklı koordinat sistemində məsafə



Üfüqi düz xətt üzərində




Şaquli düz xətt üzərində



Düzbucaklı koordinat sistemində yerdəyişmə



İllkin problemin həlli



Səbinənin çatdığı nöqtənin koordinatları müəyyən olunur.

$$D(4; 2) \rightarrow F(4; 5) \quad F(4; 5) \rightarrow S(3; 5)$$

Anargilin evlərinin koordinatları tapılır.

$$S(3; 5) \rightarrow A(-3; 5)$$

Anar və Səbinəgilin evlərinə uyğun nöqtələr arasındakı məsafə tapılır.

$$AS = |3 - (-3)| = 6$$

Anar dayanacaqdən evlərinə getmək üçün 3 vahid yuxarı, 7 vahid sola getməlidir.

$$D(4; 2) \rightarrow F(4; 5) \quad F(4; 5) \rightarrow A(-3; 5)$$

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Dözbucaqlı koordinat sistemində şərtə uyğun üç nöqtə qeyd edin.

a) ordinatları müsbət

b) absisləri mənfi

c) ordinatı absisinə bərabər

2. Verilən nöqtələrdən şərtə uyğun olanları müəyyən edin və həmin nöqtələrin koordinatlarını yazın.


a) Hansı nöqtələr absis oxuna, hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir?

b) Hansı nöqtələr III rübdə yerləşir?

c) A nöqtəsi yerini 3 vahid sağa, 2 vahid aşağı dəyişsə, koordinatları neçə olar?

d) Hansı nöqtələrin absisləri müsbətdir?

e) Şaquli və ya üfüqi düz xətlər üzərində yerləşən hansı nöqtələr arasındaki məsafələr bərabərdir?



3. Koordinat sistemində təpələri verilmiş nöqtələrdə olan dözbucaqlı çəkin. Dözbucaqlının növünü müəyyən edin.

a) A (-2; 2) B (-3; 6) C (2; 6) D (3; 2)

b) A (0; 3) B (-2; 0) C (2; 3) D (4; 0)

4. Koordinat sistemində təpələri verilmiş nöqtələrdə olan üçbucaq çəkin. Bu üçbucağın tərəflərinin koordinat oxları ilə kəsişmə nöqtələrini tapın.

a) A (-6; -2) B (3; 4) C (3; -2)

b) M (2; 3) N (2; -2) P (5; 1)

c) D (0; -2) E (-4; -1) F (2; 2)

5. Doğru fikirləri müəyyən edin. Nümunələrlə izah edin.

a) I və II rüblərdə yerləşən nöqtələrin ordinatları müsbətdir.

b) II və III rüblərdə yerləşən nöqtələrin absisləri mənfidir.

c) III rübdə yerləşən nöqtələrə ordinat oxuna nəzərən simmetrik nöqtələr I rübdə yerləşir.

6. Uyğun nöqtələri dözbucaqlı koordinat sistemində qeyd edin və suallara cavab verin.

a) Absisi 4 olan və fərqli rüblərdə yerləşən iki nöqtə qeyd edin. Bu nöqtələrdən keçən düz xətt hansı oxa paraleldir: absis, yoxsa ordinat oxuna?


b) Ordinatı -3 olan və eyni rüblərdə yerləşən iki nöqtə qeyd edin. Bu nöqtələrdən keçən düz xətt hansı oxa perpendikulyardır: absis, yoxsa ordinat oxuna?

7. Koordinat sistemində bütün təpə nöqtələri fərqli rüblərdə yerləşən dözbucaqlının AB tərəfi qeyd edilib. Şərtə əsasən dözbucaqlının digər iki təpə nöqtəsinin koordinatlarını yazın. Bu dözbucaqlının perimetrini və sahəsini tapın.

a) Bu dözbucaqlının digər tərəfi AB tərəfindən 2 dəfə kiçikdir.

b) Bu dözbucaqlının digər tərəfi AB tərəfindən 1 vahid kiçikdir.


c) Bu dözbucaqlının digər tərəfi ordinat oxuna nəzərən AB tərəfinə simmetrikdir.




8. Düzbucaqlının üç təpə nöqtəsinin koordinatları verilib. 4-cü təpə nöqtəsinin koordinatlarını tapın. Düzbucaqlının perimetrini və sahəsini hesablayın.

- a) $A(-7; 0)$ $B(-1; 0)$ $C(-1; -4)$ b) $A(-1; -1)$ $B(-4; 3)$ $C(-4; -1)$ c) $A(1; -5)$ $B(4; -5)$ $C(4; 1)$

9. Qeyd olunan oxa nəzərən simmetrik olan fiqurları çəkin. Hər iki fiqurun təpə nöqtələrinin koordinatlarını yazın.




10. Yerdəyişmə nəticəsində alınan fiqurun təpə nöqtələrinin koordinatlarını müəyyən edin.



11. Koordinat sistemində birmərtəbəli kitabxananın planı $1 : 2000$ miqyası ilə verilib.

- Hansı nöqtələr absis oxuna, hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir?
- D nöqtəsindən AH divarına qədər məsafə neçə metrdir?
- Kitabxananın ümumi perimetri neçə metrdir?
- Kitabxananın sahəsi nə qədərdir?




12. Azərbaycanın qədim dekorativ tətbiqi sənət növlərindən biri olan şəbəkə modelinin bir hissəsi koordinat sisteminde təsvir edilib. Verilən fiqura əvvəlcə ordinat oxuna nəzərən simmetrik fiqur çəkin. Sonra isə alınan fiqura absis oxuna nəzərən simmetrik fiquru çəkməklə naxışını tamamlayın.

- A nöqtəsinə absis oxuna nəzərən simmetrik olan nöqtə hansıdır?
- B nöqtəsinə ordinat oxuna nəzərən simmetrik olan nöqtə hansıdır?
- Fiqur üzərində koordinatları tam ədədlər olmaqla absisi ordinatına bərabər olan bir neçə nöqtə göstərin.



Şəki Xan sarayı



STEAM PILOTSUZ AVTOBUSLAR

Sürçüsüz (pilotluz) idarə olunan avtobuslar dünyada ilk dəfə "Stagecoach" şirkəti tərəfindən hazırlanmış və Şotlandiyada 2023-cü ilin may ayından etibarən istifadəyə verilmişdir. Özünü idarə edən müasir texnologiyaların işini tənzimləmək üçün xüsusi programlaşdırma dillərindən istifadə olunur.

1. Pilotsuz avtobusların hərəkətlərin idarə etmək üçün hansı programlaşdırma dillərindən istifadə olunduğunu, həmçinin GPS və "Galileo" kimi naviqasiya sistemlərinin necə işlədiyini araşdırın.

2. Hansı ölkələrdə bu avtobuslardan istifadə olunduğuna dair məlumat toplayın.


3. Belə avtobusların Bakı şəhərində müəyyən marşrut üzrə hərəkət layihəsini hazırlayın.

4. Scratch programlaşdırma dilindən istifadə etməklə pilotsuz avtomobilərin hərəkət marşrutunu programlaşdırın. Bunun üçün xəritə üzərindəki koordinat sistemində dayanacaqları işarələyin və onların koordinatlarını müəyyən edin. Şəkildəki nümunədə avtobus A-B-C-D-E-F marşrutu üzrə hərəkət edir. Qeyd olunan marşrut xəttini əvvəl dəftərinizdə, sonra isə Scratch programında çəkin. Bunun üçün <https://scratch.mit.edu/> saytından istifadə edə bilərsiniz.

Hərəkətin kodunu buradan yükləmək də olar:

<https://scratch.mit.edu/projects/886664550>

5. Hazır kodlardan istifadə etməklə pilotsuz avtobusun marşrutunu dəyişdirin.



BİRİNCİ YARIMİL ÜZRƏ ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1 İfadənin qiymətini tapın.

- a) $5^4 \cdot 2^3$ c) $2^5 + 5^3$ e) $8^3 : 2^4 - 3^3$
 b) $6^3 : 3^2$ d) $(2^6)^2$ f) $3^2 \cdot 2^4 + 6^3$

2 Verilən bərabərliyə görə tələb olunan ifadənin qiymətini tapın.

- a) $256 = 2^a$ və $256 = 4^b$ olarsa, $a + b = ?$
 b) $625 = 5^m$ və $125 = 5^n$ olarsa, $m \cdot n = ?$

3 Müqayisə edin.

- a) 2^5 və 5^2 c) $(-3)^5$ və $(-6)^3$
 b) $(-5)^4$ və $(-3)^7$ d) 10^4 və 7^3

4 Boş xanaya şərti ödəyən uyğun ədədi tapın.

- a) $\square < 11$, ən böyük sadə ədəd
 b) $\square < -4$, ən böyük tam ədəd
 c) $12 < \square < 15$, sadə ədəd
 d) $\square > 16$, ən kiçik mürəkkəb ədəd

5 Tapın.

- a) ƏBOB (15, 16) c) ƏBOB (13, 31)
 ƏKOB (15, 16) ƏKOB (13, 31)
 b) ƏBOB (15, 75) d) ƏBOB (23, 92)
 ƏKOB (15, 75) ƏKOB (23, 92)

6 İfadənin qiymətini hesablayın.

- a) ƏBOB (18, 80) · ƏKOB (18, 80)
 b) ƏBOB (25, 70) · ƏKOB (25, 70)
 c) ƏKOB (45, 60) : ƏBOB (24, 30)
 d) ƏKOB (32, 36) : ƏBOB (48, 64)

7 Məxrəci a) 14; b) 21; c) 19 olan düzgün və ixtisar olunmayan bütün adı kəsrləri yazın.

8 Kəsri tam ixtisar edin.

- a) $\frac{12}{28}$ c) $\frac{24}{40}$ e) $\frac{80}{120}$ g) $\frac{24}{120}$
 b) $\frac{48}{64}$ d) $\frac{80}{240}$ f) $\frac{19}{361}$ h) $\frac{120}{630}$

9 Kəsrləri ortaq məxrəcə gətirin və müqayisə edin.

- a) $\frac{5}{14}$ və $\frac{8}{21}$ c) $\frac{7}{72}$ və $\frac{11}{90}$
 b) $\frac{5}{17}$ və $\frac{3}{11}$ d) $\frac{7}{120}$ və $\frac{9}{140}$

10 Hesablayın.


- a) $\frac{5}{12} + \frac{7}{18}$ d) $\frac{5}{26} + \frac{11}{52} - \frac{6}{65}$
 b) $1\frac{1}{28} - \frac{19}{42}$ e) $\frac{28}{39} \cdot \frac{26}{49} - \frac{3}{14}$
 c) $\frac{4}{15} + \frac{11}{45} + \frac{7}{60}$ f) $(\frac{9}{34} + \frac{11}{51}) : 1\frac{31}{74}$

11 Boş xanaya uyğun ədədi müəyyən edin.

- a) $5 : 12 = \square : 60$ c) $\frac{3}{11} = \square : 44$
 b) $\square : 7 = 6 : 21$ d) $24 : 3 = 5,6 : \square$


12 Şəkildə EOB açıq bucağı və onun təpəsindən keçirilmiş daxili şüaları verilmişdir. Nisbətləri tapın.

- a) $\angle AOB : \angle AOC$ c) $\angle BOE : \angle AOE$
 b) $\angle AOB : \angle COB$ d) $\angle BOC : \angle EOC$



13 Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapın.

- a) $(x + 7) : 4 = 5 : 2$ c) $6 : 7 = (21 - y) : 21$
 b) $\frac{3}{7} = \frac{x + 2}{14}$ d) $\frac{13}{6} = \frac{26}{y - 1}$


- 14** Boş xanaya elə ədəd tapın ki, alınan dörd ədəddən tənasüb qurmaq mümkün olsun.
- a) 3 5 8 c) 12 15 20
 b) 6 4 8 d) 20 24 30
- 15** Tənasüb qurmaqla suallara cavab verin.
- a) 24 kq albalıdan 8 kq şirə alınır. 5 kq şirə almaq üçün nə qədər albalı lazımdır?
 b) 3 saatə 12 detal hazırlayan usta 40 detalı neçə saatə hazırlayar?
 c) Dərnəkdə məşğul olan qızların sayı ilə oğlanların sayı $7 : 8$ nisbətindədir. Dərnəkdə 16 oğlan olarsa, neçə qız var?
- 16** Yer üzərində ən böyük qartal Cənubi Amerikada rast gəlinən harpiyadır (*Harpia harpyja*). $1 : 90$ nisbətində çəkilmiş şəkildə harpiyanın qanadları arasındaki məsafə 2,5 sm olarsa, onlar arasındaki həqiqi məsafə nə qədərdir?
- 
- 17** Hansı kəmiyyətlər arasındaki asılılıq düz, hansılarda isə tərs mütənasibdir?
- a) Kvadratın perimetri ilə onun tərəfi.
 b) Bərabərsürətli hərəkət edən avtomobilin getdiyi yol ilə hərəkətdə olduğu zaman.
 c) Malı almaq üçün tələb olunan ümumi məbləğlə bir vahidinin qiyməti.
 d) Cisinin kütləsi ilə onun həcmi.
- 18** Cədvələ əsasən x və y dəyişənləri arasında düz və ya tərs mütənasibliyi müəyyən edin. Cədvəli tamamlayın.
- a)
- | | | | | |
|-----|----|---|----|----|
| x | 5 | 6 | 7 | |
| y | 20 | | 28 | 44 |
- b)
- | | | | | |
|-----|----|----|---|----|
| x | 15 | 5 | 2 | |
| y | 4 | 12 | | 10 |
- 19** Şəkildə bərabər sürətlə hərəkət edən avtomobilin getdiyi yolun zamandan asılılıq qrafiki verilib. Avtomobil qeyd olunmuş zamandan sonrakı 3 saatda daha neçə kilometr yol gedər?
- 
- 20** Suallara cavab verin.
- a) 500 manat pulu iki işçi arasında $12 : 13$ nisbətində necə bölmək olar?
 b) 400 m uzunluqda kəndiri $6 : 8 : 11$ nisbətində üç hissəyə necə bölmək olar?
 c) 9 l məhlulu $3 : 5 : 4$ nisbətində üç qaba necə ayırmək olar?
 d) 34 kq meyvəni $5 : 4 : 1$ nisbətində üç yaşışaya necə ayırmək olar?
- 21** İfadənin qiymətini tapın.
- a) $-45 : 5 - 50 : 5^2 + 23$
 b) $-125 : 5^3 + 96 : (-12) + 8$
- 22** Ədəd oxunda qeyd olunan nöqtələrə uyğun ədədləri və onlara əks ədədləri yazın.
- 
- 23** Sıralayın.
- a) Artan sıra ilə

3	5	-6	0	-2
---	---	----	---	----

 b) Azalan sıra ilə

-1	4	-7	8	-9
----	---	----	---	----
- 24** 30 ədədindən kiçik və -12 ədədindən böyük bütün tam ədədlərin hasilini tapın. Hesablayın.
- a) $|4| + 5 - |-3|$ c) $|-24| + |-13| : 0,1$
 b) $|-8|^2 + |-4|$ d) $|-3^4| : 9 - |-12| : 2^2$

- 26** Birinci ədəd ikincinin neçə faizidir?
- a) 8 ədədi 20-nin c) 12 ədədi 60-ın
b) 25 ədədi 80-in d) 40 ədədi 200-ün
- 27** Bir kəmiyyət digərinin neçə faizini təşkil edir?
- a) 3 sm 2 m-in c) 40 qəpik 5 manatın
b) 100 q 5 kq-ın d) 3 dəqiqə 1 saatın
- 28** Diaqramda bağdakı meyvə ağaclarının sayı verilib.
- a) Alma ağacları bütün ağacların neçə faizini təşkil edir?
b) Gavalı və ərik ağacları birlikdə bütün ağacların neçə faizini təşkil edir?
c) Bütün ağacların 20%-ni hansı ağaclar təşkil edir?
d) Armud ağacları hansı ağacların 50%-ni təşkil edir?



- 29** Verilmiş nöqtələr arasındaki məsafəni tapın.
- a) A (-24) və B (-16) c) C (-12) və B (26)
b) C (-12; 0) və D (3; 0) d) K (0; -11) və L (0; -5)
- 30** Nöqtələrin hansı rübə aid olduğunu müəyyən edin.
A (-3; 2) B (8; -5) C (4; 1) D (4; -1)
E (-2; -3) F (-2; -3) G (13; 2) H (-3; -2)
- 31** Təpələri verilmiş nöqtələrdə olan fiqurların sahəsini tapın.
- a) A (-2; -3) B (-2; 5) C (6; 5)
b) K (-2; -2) L (-2; 5) M (5; 5) N (5; -2)

- 32** Düzbucaqlı paralelepipedin tilləri 8, 9 və 3 vahiddir. Həcmi bu düzbucaqlı paralelepipedin həcmində bərabər olan kubun tili neçə vahiddir?

Hardi-Ramanucan ədədi. 1729 ədədi Hardi-Ramanucan ədədi adlanır. Ramanucana görə, 1729 ədədi iki müxtəlif üsulla fərqli iki ədədin kubları cəmi kimi göstərilə bilən ən kiçik ədəddir. Belə ki, həmin ədəd belə göstərilə bilər.

$$1729 = 12^3 + \boxed{}^3 = 9^3 + \boxed{}^3$$

Boş xanalara uyğun ədədləri tapın.

Fransız riyaziyyatçısı Alfons de Polinyak (1817–1890) belə bir təklif irəli sürmüştür: "*İstənilən tək ədədi 2-nin qüvvəti və bir sadə ədədin cəmi şəklində göstərmək olar*". Məsələn, $75 = 2^6 + 11$.

127 ədədini bu cür göstərmək olarmı?

- 35** Fləşmob zamanı uşaqlar hər sıraya 4 nəfər düzüldükdə 2 nəfər, hər sıraya 5 nəfər düzüldükdə isə 3 nəfər artıq qalır. Uşaqlar hər sıradə 6 nəfər düzüldükdə heç kim kənardə qalmır. Fləşmobda ən azı neçə şagird iştirak edir?

- 36** Buğda və arpa əkilən sahələr 9 : 5, arpa və çovdar əkilən sahələr isə 5 : 2 nisbətindədir. Buğda əkilən sahə çovdar əkilən sahədən 14 ha çoxdur. Hər bitki nə qədər sahədə əkilib?

- 37** Aynur 5,1 km məsafə qət etdikdə 210 kilokalori itirir. Onun getdiyi yol ilə itirdiyi kilokalori düz mütənasibdir. Aynur 10,2 km yol qət etdikdə neçə kilokalori itirər?




- 38 İlin əvvəlində sinifdə 10 oğlan və 20 qız təhsil alırdı. İl ərzində oğlanların sayı 5 nəfər artdı və qızların sayı 25% azaldı. İlin sonunda oğlanlar sinfin neçə faizini təşkil etdi?

- 39 Ekoloqlar dənizdə neft quyularının yaxınlığında suyun səthinin çirklənməsini aradan qaldırmaq üçün tədbirlər gördülər. Bir müddətdən sonra çirklənmiş səthin sahəsi 24 ha-dan 15 ha-ya qədər azaldı. Çirklənmiş su səthinin sahəsi neçə faiz azaldı?



- 40 Tərs mütənasib asılılığın qrafikinə əsasən A və B nöqtələrinin koordinatlarını tapın. Uyğun düsturu yazın. Qrafik üzərində absisi 8 olan nöqtənin ordinatını tapın.



- 41 İlin hansı fəslini ən çox sevdikləri haqqında sorğuda 90 şagird iştirak etdi. Onların 20%-i yay, qalanların 50%-i isə yaz fəslini qeyd etdi. Payız və qış fəslini seçənlərin sayıları 5 : 4 nisbətində oldu. Hər fəsl neçə nəfər qeyd etdi?

- 42 Tərkibində 30% şəkər olan 200 q məhluldan müəyyən vaxtda 50 q su buxarlandı. Qalan məhlulun tərkibində şəkər neçə faiz təşkil edər?


- 43 Badambura içliyi üçün badam və şəkər tozu 8 : 7 nisbətində qarışdırılır. 1 kq badam 7 manata, 1 kq şəkər tozu isə 2 manatadır. 3 kq badambura içliyi hazırlamaq üçün badam və şəkər tozu üçün nə qədər pul ödəmək lazımdır?



- 44 Bağçadakı qızılıgül kollarının sayı ilə zanbaqların sayı 2 : 3 nisbətindədir.
- Bağçada qızılıgül kollarının sayı 10 olarsa, neçə zanbaq var?
 - Bağçada əlavə bir neçə qızılıgül kolu da əkildi. Bundan sonra qızılıgül kollarının sayı ilə zanbaqların sayı 4 : 5 nisbətində oldu. Əlavə neçə qızılıgül kolu əkildi?

- 45 Düzbucaqlı koordinat sistemində $MNKP$ paraleloqramı $ABCD$ paraleloqramından necə alınıb: simmetriya, yoxsa yerdəyişmə nəticəsində?


$ABCD$ paraleloqramına absis oxuna nəzərən simmetrik figuru çəkin. Alınan figurun təpə nöqtələrinin koordinatlarını yazın.



SÖZLÜK

Düz mütənasib asılılıq –


iki kəmiyyət (x və y) arasında $y = kx$ ($k \neq 0$) düsturu ilə ifadə olunan asılılıq. Düz mütənasib asılılığa uyğun nöqtələr koordinat başlanğıcından keçən düz xətt üzərindədir.



Düz mütənasib kəmiyyətlər –

bir kəmiyyət neçə dəfə artırırsa (azalırsa), digər kəmiyyət də bir o qədər dəfə artır (azalır).

Düzbücaqlı koordinat sistemi – qarşılıqlı perpendikulyar koordinat oxlarının əmələ gətirdiyi sistem. Nöqtənin yeri ($x; y$) cütü ilə təyin olunur. Belə təyin olunan koordinat sistemi *Dekart koordinat sistemi* də adlanır.



Ekvivalent (bərabər) nisbətlər – nisbətin hər iki həddini sıfırdan böyük eyni ədədə vurduqda və ya böldükdə əvvəlkinə bərabər, yaxud ekvivalent nisbət alınır.

$$\begin{array}{ccc} \begin{array}{|c|c|} \hline & \\ \hline \end{array} & \begin{array}{|c|c|} \hline & \\ \hline \end{array} & 1 : 2 \rightarrow 2 : 4 \rightarrow 2 : 4 = 1 : 2 \text{ və ya} \\ 1 & 2 & \begin{array}{l} \times 2 \\ \times 2 \end{array} \quad \begin{array}{l} :2 \\ :2 \end{array} \\ \frac{1}{2} = \frac{1 \times 2}{2 \times 2} = \frac{2}{4} & \frac{2}{4} = \frac{2 : 2}{4 : 2} = \frac{1}{2} & \end{array}$$

Eyniadlı kəmiyyətlərin nisbəti – kəmiyyətlər eyni vahidlərlə ifadə edilir, nisbət sadələşdirilir və vahidsiz yazılır.




$$\frac{60 \text{ mm}}{4 \text{ sm}} = \frac{6 \text{ sm}}{4 \text{ sm}} = \frac{6 \cdot 1 \text{ sm}}{4 \cdot 1 \text{ sm}} = \frac{6}{4} = \frac{3}{2} = 3 : 2$$

Ədədin mütləq qiyməti (ədədin modulu) –

koordinat oxunda ədədə uyğun nöqtədən sıfıra qədər məsafə. Ədədin mütləq qiyməti mənfi ola bilməz. a ədədinin mütləq qiyməti $|a|$ kimi yazılır.

- Müsbat ədədin modulu ədədin özünə bərabərdir.
- Mənfi ədədin modulu onun əksi olan ədədə bərabərdir.
- Sıfırın modulu sıfıra bərabərdir.



Ədədin natural üstlü qüvvəti – hər biri a -ya bərabər olan n sayda vuruğun hasilini.

$$a \cdot a \cdot \dots \cdot a = a^n$$


qüvvətin üstü
 a vuruğu n dəfə təkrarlanır

$$a^n \neq a \cdot n \quad (n \neq 1)$$

İstənilən ədədin 1-ci dərəcədən qüvvəti ədədin özünə bərabərdir.

$$a^1 = a$$


Əks ədədlər – koordinat oxunda sıfırdan əks tərəflərdə və eyni məsafədə yerləşən ədədlər. Məsələn, 2 və -2 ədədləri əks ədədlərdir.



Əks ədədlərin cəmi 0-a bərabərdir:

$$a + (-a) = 0$$

Koordinat oxunda iki nöqtə arasındakı məsafə – bu nöqtələrin koordinatları fərqinin moduluna bərabərdir.



$$|-2 - (-6)| = |-2 + 6| = |4| = 4$$


və ya

$$|-6 - (-2)| = |-6 + 2| = |-4| = 4$$

Koordinat düz xətti (koordinat oxu) –


Üzərində hesablama başlangıcı, vahid parça və müsbət istiqamət seçilmiş düz xətt. Koordinat oxunda nöqtənin yeri onun *koordinatı* ilə göstərilir. Məsələn, $A(4)$, $B(-2)$.

$O(0)$ nöqtəsi *koordinat başlangıcı* adlanır.




Qarşılıqlı sadə ədədlər – ortaq bölənləri yalnız 1-ə bərabər olan ədədlər. Məsələn, 9 və 14. a və b ədədləri qarşılıqlı sadə ədədlərdirsə, $\text{ƏBOB}(a, b) = 1$ və $\text{ƏKOB}(a, b) = a \cdot b$ olar.

Miqyas – parçanın təsvirdəki uzunluğunun onun həqiqi uzunluğuna nisbəti.



Müxtəlidəli kəmiyyətlərin nisbəti – müxtəlidəli kəmiyyətlərin nisbətini tapdıqda yeni kəmiyyət yaranır. Məsələn, sürəti tapmaq üçün gedilən yolun zamana nisbəti sonrakı həddi 1 olan ekvivalent nisbət şəklində yazılır.




$$\frac{12 \text{ m}}{3 \text{ san}} = \frac{12 \text{ m} : 3}{3 \text{ san} : 3} = \frac{4 \text{ m}}{1 \text{ san}} = 4 \frac{\text{m}}{\text{san}}$$

Mürəkkəb ədəd – iki dən çox bölgəni olan natural ədədlər. Məsələn, 4, 6, 8, 9, 10, 12, 14, ... 1 nə sadə, nə də mürəkkəb ədəddir.

Nisbət – ədəd və ya kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur


və $a : b$, yaxud $\frac{a}{b}$ kimi yazılır. "a-nın b-yə nisbəti" kimi oxunur. Burada a nisbətin əvvəlki, b isə sonrakı həddi adlanır.



$2 : 3$ nisbəti hər 2 qırmızı kuba 3 mavi kub uyğun olduğunu bildirir.

Sadə ədəd – yalnız iki bölgəni (1 və ədədin özü) olan natural ədədlər. Sadə ədədlər sonuz saydadır: 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, ...


Tam ədədlər – natural ədədlər, onlara əks olan ədədlər və sıfır birlikdə tam ədədlər adlanır.



Tənasüb – iki nisbətin bərabərliyi.

$$a : b = c : d \text{ və ya } \frac{a}{b} = \frac{c}{d}$$

Belə oxunur: a -nın b -yə nisbəti c -nin d -yə nisbətinə bərabərdir.



Tənasübün əsas xassəsi – tənasübün kənar hədlərinin hasilini orta hədlərinin hasilinə bərabərdir.


Orta hədlərin hasilini

$$\frac{b \times c}{a \times d} \text{ və ya } \frac{a}{b} = \frac{c}{d} \rightarrow a \times d = b \times c$$

Kənar hədlərin hasilini

Tərs mütənasib asılılıq – iki kəmiyyət (x və y)

arasında $y = \frac{k}{x}$ ($k \neq 0$) düsturu ilə ifadə olunan asılılıq. Belə asılılıqda x böyüdükcə y kiçilir və tərsinə, x kiçidikcə y böyüür.



Tərs mütənasib kəmiyyətlər – bir kəmiyyət neçə dəfə artırsa (azalırsa), digər kəmiyyət də bir o qədər dəfə azalır (artır).

CAVABLAR

1-ci bölmə

s.8 **10.** 5 komanda, 6 uşaq
11. 30 m

s.11 **8.** d) 3 f) 2 h) 1
10. 0,506 km, 1,6 ha
11. 81; 120
12. 48; 192

s.15 **12.** Xeyr
14. 7 qab, 13 kökə
15. 5 karandaş, 2 fırça
16. 5 yaş

s.17 **1.** a) 6 c) 4 f) 15 h) 26
4. a) 5 b) 18 c) 14 d) 15
e) 16 f) 26
5. a) 5 b) 60

s.19 **12.** 30 kq
13. 7 sinif, 13 oğlan, 17 qız
14. 6 buket, 4 zanbaq,
5 nərgiz, 6 qızılıgül

s.21 **5.** a) 240 b) 510 c) 1560
s.22 **10.** a) 55 b) 70 c) 72
11. a) 96 b) 81
12. a) 4 b) 8 c) 2 d) 2

s.23 **13.** a) 8 b) 200 c) 360 d) 270
16. c) $\frac{2}{5}$ d) $\frac{1}{24}$

s.24 **17.** 12
18. 72
19. 100
20. 68
21. 360 sm, 3; 2
22. 72; 29

s.26 **3.** a) 5 b) 6 c) 7
4. e) 71 f) 17 g) 4
7. a) 1; 5; 11; 55. Cəmi dörd
bölnəni var
8. a) $a = 4$, $b = 5$
c) $a = 3$, $b = 5$, $c = 1$

s.27 **17.** a) 2160
18. c) 53
19. 2; 2; 3
20. 6 dəq.
22. 58

2-ci bölmə

s.30 **6.** a) 3 b) 6 c) 5,4 d) 9
7. a) 75 m b) 90 man c) 48 kq
9. a) 120 km b) 5,55 man.
10. 24 sm, 8 sm, $\frac{1}{2}$ hissə

s.32 **3.** a) 12 : 25 b) 25 : 13
4. a) 3 : 5 d) 10 : 3

s.34 **13.** a) 3 b) 5 c) 2
15. a) 8 : 7 b) 5 : 4 c) 24 : 7
16. a) 24 q, 114 q
b) 75 q, 95 q

s.36 **2.** a) 7 : 200 b) 14 : 1 c) 7 : 3
4. a) 3 : 7; 7 : 10 b) 1:3; 3 : 4
c) 1 : 2; 4 : 1

s.37 **5.** a) 8 km/saat
b) 32 km c) 2 saat
6. a) 10 km b) 2 litr
c) 160 km
7. a) 2 səh. b) 0,5 san.
9. a) 12 ₧ b) 480 ₧

10. a) $4,5 \frac{\text{q}}{\text{sm}^3}$ b) $0,7 \frac{\text{q}}{\text{sm}^3}$
c) $2,7 \frac{\text{q}}{\text{sm}^3}$

s.38 **13.** Bras üsulu
14. a) C şirəsi b) B şirəsi
15. İzmirdə

16. 10 ₧; 4-cü;
2 : 3 : 5

s.40 **5.** a) 10 kq, 10 kq, 25 kq
c) 5; 10; 20
d) 40 ₧, 60 ₧, 80 ₧

s.41 **6.** 40° ; 140°
7. a) 6 t sement, 9 t qum,
12 t çınqlı b) 18 t
8. a) 16 b) 18; 24
9. 45 ha, 25 ha
10. 1-ci 12; 2-ci 6; 3-cü 10
11. 24 sm
12. 78 sm
13. 240 qaz, 480 ördək,
600 toyuq
14. 8,40 ₧

s.44 **7.** a) 14 c) 6 g) 1,5 h) 2

s.45 **11.** a) 10; 2,5 və ya 0,4
d) 18; 4,5 və ya 2

12. a) 4,5 sm b) 8 c) 12

13. a) 360 ₧ b) 840 ₧

14. a) 30 b) 2

15. a) 3 : 2 b) 800 q c) 5 kq

16. 6

s.47 **1.** a) 9m b) 8 m c) 15 m

3. a) 8 sm b) 3 sm

4. b) 20 sm c) 4 sm

5. a) 1 : 5 000 b) 1 : 2 000 000

s.48 **6.** a) 6 m b) 10 sm
7. a) 60 m b) 2,5 sm

8. 2,4 sm

10. 50 sm; Lalənin

11. 2 sm

12. 1 : 400; 16 m;
400 : 1; 160000 : 1

s.50 **5.** a) 39 q b) 12
c) 2 saat 20 dəqiqə

s.51 **7.** b) $k = 0,2$ c) $m = 0,2s$
d) 3 kq, 4 kq, 5,6 kq

s.52 **12.** $y = 15x$;
çənə 2 dəqiqədə 30 litr,
6 dəqiqədə 90 litr su yığılır

13. Düz mütənasib,
20 ₧, 5 saat,

$k = 10$, $y = 10x$, 100 ₧

s.54 **5.** a) 4 kq b) 20 gün c) 4 saat
6. olar

7. a) 8 saat b) 12 dəzgah

8. a) $k = 8$, $y = \frac{8}{x}$
b) $k = 12$, $y = \frac{12}{x}$

s.55 **9.** a) 2 dəfə artar
b) tərs mütənasib
c) $k = 2000$ d) $n = \frac{2000}{m}$

s.56 **11.** a) $k = 4$, $y = \frac{4}{x}$ b) $k = 6$,
 $y = \frac{6}{x}$ c) $k = 2$, $y = \frac{2}{x}$

13. a) $k = 48$ b) $y = \frac{48}{x}$

14. b) 2 c) $y = \frac{16}{x}$ d) 1 saat

s.57 **3.** a) $\frac{3}{4}$ b) $\frac{3}{2}$ c) 1

4. a) 1,6 d) 17 e) 12

5. a) 5 : 8 b) 8

6. 6 sm, 8 sm, 10 sm

7. 48 sm^2

8. a) 60 sm b) 22 sm

9. a) 1 : 2 000 000 b) 5 sm

10. a) 150, 1,5 kq

b) 100, 200 q

s.58 **11.** 60 alma, 30 gilas ağacı,
2 : 1

12. a) 16 dəq. b) 4

13. 4

14. Xeyr

15. a) 10 gün b) 80 nəfər

16. b) $k = \frac{3}{2}$, $y = \frac{3}{2}x$

- s.60 **1.** c) 80% d) 125%
2. a) 25% b) 20% c) 90%
d) 150%
3. a) 25% b) 400%
4. b) 14% c) 45% d) 150%
e) 62,5%
- s.61 **5.** c) 30 q f) 400 i) 4%
6. 68%
7. a) 75%
8. a) 20% b) 30% c) 70%
- s.62 **9.** a) 20% b) 75%
10. a) 16% b) 12,5%
11. 32%
- s.64 **2.** a) 20% b) 30% c) 25%
d) 20%
3. A mağazasında (12%)
- s.65 **4.** a) 1000 ₧ b) 1500 ₧
c) 3000 ₧
d) 4000 ₧; 10 ildən sonra
- s.66 **6.** a) 300 ₧ b) 500 ₧
c) 2000 ₧
7. 4% azaldı
8. 2500 ₧, 8%, 3700 ₧
- s.68 **2.** a) 1 : 12 b) 40 : 3 c) 4 : 25
d) 14 : 5
4. a) 34 b) 12 e) 3
5. 39 sm
6. c) 144 m^2 d) 9,6 sm
7. a) 3 km b) 3 sm
8. a) 24 m b) 28 ₧
c) 50 kq d) 40 litr
9. a) 75% b) 25%
10. a) 9 kq b) 2
11. 120 q
- s.69 **12.** a) 12 km b) 20 dəq.
c) $k = \frac{2}{5}$, $s = \frac{2}{5}t$
13. a) 10 reys b) 15 t
14. a) 10 reys b) 6 t
c) $y = \frac{120}{x}$
15. 50%
16. a) 25% b) 96 ₧
17. b) 8% azaldı
18. b) 18 sm
19. 7 və 8
- s.70 **20.** a) 20% b) 300%
21. a) 2 kq, 4 kq b) 50%
c) 500%
22. a) 1 : 3 b) 60 c) 60%

- 3-cü bölmə**
- s.72 **3.** c) 0 f) 16
8. 100 m yuxarı
9. 3800 m
- s.74 **5.** A (-9), B (-5), C (-2),
D (-1), E (3), F (6)
7. C (3), K (-4)
- s.78 **9.** a) -1 b) 0 c) -11 d) -2 və 3
11. Elxan, -9
- s.83 **6.** a) -15 b) -21 e) -3
- s.84 **9.** a) -6 b) 7 c) 8 d) 0
- s.85 **13.** Culfa, 2°C
14. 300 m, 10 m
- s.86 **1.** a) -2 b) -8 c) 4 d) 9
- s.88 **11.** -3; 5; 8 km
12. 8°C azaldı
- s.89 **2.** a) -1 b) -18 c) 39
8. a) 2 b) 15 c) 5 d) 9
9. c) -21 d) -50
- s.90 **12.** 77 yaş
13. Balakən, 2-ci, 7°C
- s.93 **9.** a) 12 b) -15
11. a) -6 b) 49 e) 48 f) -90
- s.94 **12.** a) 5 b) -9
14. -5°C , saat 2:00-da
- s.96 **3.** a) -343 b) 16 c) 1 d) -1
4. a) -32 b) 81 d) -125 e) 196
5. a) -8
7. b) -10 c) 256
- s.97 **8.** a) 0 b) -4 c) -90 e) 4 f) 1
g) 9 h) -7
9. a) -48 c) -22 d) -16
- s.98 **12.** a) 27 b) 8 c) 196 d) -1
13. a) -4; -36; 20
16. -2
18. F (-8)
- s.100 **6.** a) -15 b) -10 c) -28 d) 0
e) 6 f) -2 g) 11 h) -8
8. b) 29 c) -71 d) 5 f) -16
- s.101 **11.** a) -7 b) 0 c) -90
12. a) -3 b) 35 c) -1
- s.102 **16.** Aynur (-6), 4 vahid kiçik
17. -28; -2; 26

- 4-cü bölmə**
- s.104 **4.** a) 2; 10 b) 5; 2
6. (5; 4), (5; 0), 1400 m
- s.107 **4.** b) ROMB c) C və H,
B və M d) A və B, D və E
6. c) (0; 1), (2; 0)
- s.108 **7.** a) K (1; 3) b) K (-3; -2)
8. b) paraleloqram
c) düzbucaqlı üçbucaq
- s.110 **2.** a) 4 b) 3 c) 2 d) 6 e) 8
3. a) 6 və ya -2
5. a) 8 b) 4 c) 7 d) 11
- s.111 **7.** a) 6 b) 3 c) 7 d) 3
8. a) 7; 6 b) 8; 14 c) 15; 21; 24
9. a) $AB = 4$, $BC = 5$, $S = 20$
c) $DE = 6$, $EF = 5$, $S = 15$
- s.112 **10.** a) 18; 20 b) 20; 21
11. b) 9 c) 5 d) 8
13. 500 km
14. (-5; 1), (-5; 4),
perimetri 12; sahə 9
- s.115 **6.** a) x oxuna nəzərən
simmetriya
b) 4 vahid aşağı yerdəyişmə
- s.118 **4.** b) (2; 0), (4; 0)
c) (-2; 0), (1; 0), (0; 1)
7. a) (1; -2), (1; 4),
perimetri 18, sahə 18
- Birinci yarımlı üzrə ümumiləşdirici tapşırıqlar**
- s.121 **1.** e) 5 f) 360
2. a) 12 b) 12
4. b) -5 d) 18
6. c) 30 d) 18
12. a) 5 : 2 d) 1 : 2
- s.122 **15.** a) 15 kq c) 14
16. 225 sm
19. 90 km
20. b) 96 m, 128 m, 176 m
- s.123 **31.** a) 32 b) 49
32. 6
33. 1; 10
34. Xeyr
36. 18 ha, 10 ha, 4 ha
37. 420 kilokalori
- s.124 **38.** 50%
44. 15; 2

BURAXILIŞ MƏLUMATI

Ümumi təhsil müəssisələrinin 6-ci sinifləri üçün
riyaziyyat fənni üzrə

Dərslik
(1-ci hissə)

Tərtibçi heyət:

Müəlliflər

Zaur İsayev
Məhəmməd Kərimov
Günay Hüseynzadə
Aqşin Abdullayev

Redaktor

İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Üz qabığı
Rəssam
Korrektor

Ayhan Kürsat Erbaş
İsmayıł Sadıqov
Əsgər Quliyev
Eldəniz Xocayev
Zeynal İsayev
Eldəniz Xocayev
Taleh Məlikov
Fərid Quliyev, Elmir Məmmədov
Aqşin Məsimov

Rəyçilər

Şahin Rəcəbov
Rəxşəndə Məmmədova
Nəzakət Əbdürəhimova
Günay Cəfərova

Məsləhətçi qurum

“Kavəndiş” Nəşriyyat Evi

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.


ISBN 978-9952-550-13-9

Hesab-nəşriyyat həcmi: 14,5. Fiziki çap vərəqi: 16.
Səhifə sayı: 128. Kəsimdən sonra: 220 × 275. Kağız formatı: 57 × 90 $\frac{1}{8}$.
Şriftin adı və ölçüsü: Segoe UI, 12 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tiraj: 2 250. Pulsuz. Bakı – 2023.

Çap məhsulunu nəşr edən:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş. A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“CN Poliqraf” MMC (Bakı ş. Şərifzadə küç., 29/31).

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!



Layihə